

0301y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 0301y Azərbaycan tarixi**

1 Ərəb qaynaqları hansı əraziləri “Yuxarı Azərbaycan” adlandırdılar?

- Qərbdə İrəvan və Göyçə mahalı ərazilərini
- Araz çayından şimala doğru Tiflisə qədərki əraziləri
- Cənubdakı Qəzvin və Zəncana qədərki ərazilərini
- Araz çayından şimala doğru ərazilərini
- Azərbaycanın Dərbəndə qədərki ərazilərini

2 Erkən orta əsrlərdə Azərbaycan(Aturpatakan) canışını otururdu:

- Şizdə
- Qəzvində
- Zəncanda
- Dərbənddə
- Qazakada

3 Polibi Azərbaycanın cənub hissəsini adlandırmışdır:

- Kiçik Mada
- Atropatena
- Atropatin vilayəti
- Midiya
- Artabazanın vilayəti

4 Epiqrafik abidələr:

- Pəhləvi dilində yazı həkk olunmuş abidələrdir
- Piktoqrafik işarələrin olduğu abidə növüdür
- Antik dövrə aid abidə növüdür
- Daş, qala divarı üzərində həkk olunan yazidan ibarətdir
- mixi yazılar həkk olunmuş abidələrdir

5 Erkən orta əsr yazılı mənbələri hansı dövrü əhatə edir?

- 1-V əsrlər
- 1-III əsrlər
- I-VII əsrlər
- III-V əsrlər
- IV-X əsrlər

6 Antik mənbələr hansı dövrü əhatə edir?

- e.ə. I-e.I əsrləri
- e.ə. III-I əsrləri
- e.ə. IV- II əsrləri
- I-V əsrləri
- e.ə. V-e. III əsrləri

7 Tarixi hadisələrin vaxtını müəyyənləşdirmək və onların ardıcıl şərhini təmin etmək üçün hansı fənnən istifadə edilir?

- Epiqrafika
- Tarix
- toponomika

- fəlsəfə
- Xronologiya

8 Azərbaycan tarixi hansı qaynaqlar, mənbələr əsasında öyrənilir?

- qədim yaşayış yerləri və qəbir abidələri.
- qəbir abidələri, qayaüstü abidələr və yazılı abidələr.
- heyvan və bitki qalıqları, qayaüstü rəsmlər, qəbir abidələri, yaşayış yerləri.
- arxeoloji və yazılı abidələr.
- fauna və flora qalıqları.

9 Azərbaycanın qədim tarixi barədə məlumat vermişlər:

- Herodot, Plini, Musa Kalankatlı, Aristotel, Arrian, Tassit və başqaları.
- Herodot, Strabon, Plini, Aristotel, Makrobian, Barronna, Ptolomey və başqaları.
- Strabon, Plini, Arrian, Herodot, Ptolomey, Sozigen, Musa Kalankatlı və başqaları
- Strabon, Plini, Arrian, Ptolomey, Tassit, Ammian Marsellin və başqaları.
- Ptolomey, Makrobian, Əl – İstəxəri, Musa Kalankatlı, Heradot, Platon və başqaları.

10 Şimali Azərbaycanın qədim tarixi, iqtisadiyyatı, etnik tərkibi, əhalinin dili və dini təsəvvürləri, tarixi coğrafiyası, təsərrüfat həyatı, əhalinin antropoloji xüsusiyyətləri ayrı- ayrılıqda və cəm halında bir sıra tədqiqatçıların, o cümlədən:

- M.İ.Armatovun, O.Ə.Əfəndiyevin, İ.A.Kirlovun, H.Ərrəblinskinin əsərlərində araşdırılmışdı.
- Heradotun , Marselininin, Aristotelin və Arrianın əsərlərində tədqiq olunmuşdur.
- M.Ə.İsmayılovun, İ.A.Tağızadənin, M.A.Qaziyevin, S.S.Əliyarovun araşdırılmalarında tədqiq olunmuşdur.
- O.Ə.Əfəndiyevin, S.B.Aşurbəylinin, Y.M.Mahmudovun və S.A.Məmmədovun araşdırılmalarında tədqiq olunmuşdu.
- H.V.Treverin, Z.İ.Yampolskinin, K.H.Əliyevin , R.M.Qasımovanın araşdırılmalarında tədqiq olunmuşdur.

11 Eneolit dövründən başlayaraq köməkçi və ikinci dərəcəli təsərrüfat sahəsinə çevrilir?

- ovçuluq və balıqcılıq
- ovçuluq və maldarlıq
- yaylaq maldarlığı
- dulusçuluq və heyvandarlıq
- əkinçilik və sənətkarlıq

12 Orta tunc dövründə cəmiyyətin həyatında baş vermiş dəyişikliklər? 1) Əhalinin oturaq həyata keçməsi. 2) Siklopik qalaların inşa edilməsinə başlanması. 3) İkinci ictimai əmək bölgüsünün baş vermesi 4) İlkən səhər mədəniyyətinin təşəkkülü 5) Ayaqla hərəkətə gətirilən dulus çarxı ixtira olunması

- 1.3
- 2.4
- 42461.0
- 2.5
- 3.4

13 Azərbaycanın Şimal hissəsində sinifli cəmiyyət və ona uyğun sürətdə mülki bərabərsizlik artıq bərqərar olmuşdu.

- E.ə. IX əsrin əvvəllərində
- E.ə. I minilliyin ortalarında
- E.ə. XIV- VIII əsrlərdə
- E.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərində
- E.ə. II-I minilliklərin hüdudlarında

14 Ön Qafqazdan başqa Cənubda Anadolu yayları, Şimalda Çeçen-İnquş və Şimali Osetiyaya qədər olan ərazilərdə hansı mədəniyyətin izlərinə təsadüf olunmuşdur?

- Kültəpə
- Naxçıvan
- Xocalı – Gədəbəy
- Kür – Araz
- Talış - Muğan

15 Azərbaycan ərazisində müasir insan tipinin formallaşması başa çatmış və ibtidai icma quruluşunun ilkin pilləsi yaranmışdır?

- Üst Aşel mərhələsində.
- Orta Aşel dövründə.
- Quruçay mədəniyyəti dövründə.
- Orta Paleolit mərhələsində.
- Üst paleolit dövründə.

16 Naxçıvan mədəniyyətinin əhatə etdiyi dövr:

- E.ə. II minilliyin sonu
- E.ə. II minillik-I minilliyin əvvəlləri
- E.ə. XV-VII əsrlər
- E.ə. XIV-VIII əsrlər
- E.ə. XIV-VII əsrlər

17 Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin əhatə etdiyi dövr?

- E.ə. II minilliyin sonu
- E.ə. XIV-VIII əsrlər
- E.ə. XV-VII əsrlər
- E.ə. II minillik-I minilliyin əvvəlləri
- E.ə. XIV-V əsrlər

18 Naxçıvan mədəniyyəti əhatə edir?

- e.ə.II minilliyi
- e.ə.II minillik və e.ə.I minilliyin əvvəli
- e.ə.VI-V minillikləri
- e.ə.VI minilliyi
- e.ə.IV minilliyin ikinci yarısından e.ə.3 minilliyin sonuna qədər

19 Talış-Muğan mədəniyyəti əhatə edir?

- e.ə. V-III əsrləri
- e.ə.XIV-VII əsrləri
- e.ə. XVII-XVII əsrləri
- e.ə. XX-XIX əsrləri
- e.ə.XVI-XV əsrləri

20 Azərbaycanda son Tunc və ilk Dəmir dövrü əhatə edir?

- e.ə. V-III əsrlər
- e.ə.XIV-VIII əsrlər
- e.ə. XVII-XVII əsrlər
- e.ə. XX-XIX əsrlər
- e.ə.XVI-XV əsrlər

21 Azərbaycanda ilkin şəhər mədəniyyəti təşəkkül tapır?

- Orta əsrlər dövründə
- Orta Tunc dövründə

- Son Tunc və İlk Dəmir dövründə
- İlk Tunc dövründə
- Antik dövrdə

22 Azərbaycanda toxax əkinşiliyi xış əkinçiliyi ilə əvəz olunub:

- Son Tunc və İlk Dəmir dövründə
- İlk Tunc dövründə
- Mezolit dövründə
- Paleolit dövründə
- Neolit dövründə

23 Azərbaycanda birinci böyük ictimai əmək bölgüsü baş verib?

- İlk orta əsrlərdə
- İlk Tunc dövründə
- Eneolit dövründə
- Neolit dövründə
- Antik dövrdə

24 Kür-Araz mədəniyyəti əhatə edir?

- e.ə.II-I minillikləri
- e.ə.IV minilliyin ikinci yarısından e.ə.3 minilliyin sonuna qədər
- e.ə.VI-V minillikləri
- e.ə.VI minilliyi
- e.ə.II minilliyi

25 Azərbaycanda tunc dövrü başlayır?

- e.ə. VI minillikdən
- e.ə. IV minilliyin ikinci yarısından
- e.ə. IX minillikdən
- e.ə. X minillikdən
- e.ə. VII minillikdən

26 Ox və yay meydana gəlir?

- Eneolit dövründə
- Mezolit dövründə
- Mustye dövründə
- Aşel dövründə
- Neolit dövründə

27 Paleolitin son mərhələsi əhatə edir?

- e.ə. 5-3 minilliklər
- eramızdan 40-30 min il əvvəldən – e.ə 12 –ci minilliyədək
- e.ə. 10-8 minilliklər
- e.ə.100-40-cı minilliklər
- e.ə.6-4 minilliklər

28 Azixantrop yaşamışdır?

- 500 min il əvvəl
- 400 min il əvvəl
- 350 min il əvvəl
- 300 min il əvvəl
- 450 min il əvvəl

29 İbtidai-icma quruluşu hansı dövründə formalasır?

- Neolit dövründə
- Eneolit dövründə
- Mustye dövründə
- Tunc dövründə
- Dəmir dövründə

30 Quruçay arxeoloji mədəniyyətinin yaşı nə qədərdir?

- 10,5 milyon il
- 1,5 min il
- 1 milyon il
- 100 min il
- 1,5 milyon ildən artıq

31 Azərbaycan ərazisində insanabənzər meymunlar neçə milyon il əvvəl yaşamışlar?

- 9.0
- 6.0
- 13-14
- 11.0
- 12.0

32 Əməvilərin hakimiyyəti dövründə Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi:

- Dövlət vergilərinin ödənilməsindən bütünlükə azad olmuşdular Abbasilər dövründə Suriya və Mesapotomiyaya qayıtmışlar.
- Xərac və xümsün ödənilməsindən azad olmuşdular.
- 748- ci il Beyləqan üsyانının yatırılmasında xilafətə böyük kömək göstərmmişlər.
- Əməvilərin siyasetindən razı deyildi, onlar üsyانçılarla həmrəy idilər.

33 750- ildə:

- Beyləqanda ərəb ağalığı əleyhinə üsyان baş verdi.
- Xaricilər üsyanyı baş verdi və Xəlifənin xalq tərəfindən seçilməsini tələb etdi.
- Azərbaycanda əhali və onların bütün əmlakı siyahıya alındı.
- Salman ibn Rəbiənin başçılığı altında Azərbaycana ordu göndərildi.
- Abbasilər sülaləsi hakimiyyət başına gəldi.

34 Zəkat sərf olunurdu:

- Ruhanilərin, yetimlərin, şikəstlərin və əlacsızların ehtiyaclarına.
- Ordudan təxris olunmuşların, ruhanilərin, əlacsızların, qocaların ehtiyaclarına.
- Xidmətdən vaxından əvvəl azad olmuş şəxslərin, ruhanilərin ehtiyaclarına
- Qocaların, ruhanilərin, Suriyadan köçürülmüşlərin, əlacsızların ehtiyaclarına
- Axundların, keşişlərin, körpələrin, kimsəsizlərin ehtiyaclarına.

35 Bağışlanan (xüsusi) iqta verilirdi:

- Şairlərə, xüsusi istedadlı şəxslərə və dövlət qarşısında böyük xidmətləri olan adamlara
- Din uğrunda mübarizlərə, müqəddəs yerlərdə çalışanlara, şəhidlərin ailələrinə.
- Şairlərə, memarlara, orduda xidmət edənlərə və din uğrunda şəhid olanların ailələrinə
- Hökmdarın razılığı ilə dövlət məmurlarına, baş sərkərdələrə və mirzələrə
- Dövlətə xidmətdə fərqlənənlərə, şairlərə və xəlifənin şəxsi mirzələrinə.

36 Hansı torpaq mülkiyyət formasına aid olduğunu müəyyən edin: İcarəyə verilsə də, onu nə satmaq, nə almaq, nə də xüsusi mülkiyyətə keçirmək olmazdı.

- Divan

- İcma
- İlati
- Vəqf
- İqta

37 Ərəb ağılığı dövründə hansı torpaq mülkiyyət formasına aid olduğunu müəyyən edin: İcarəyə verilsə də üç il əkilməyib istifadəsiz qalsa, həmin adamın əlindən geri alınırdı.

- Xalisə
- İcma
- Divan
- Vəqf
- İqta

38 Ərəb ağılığı dövründə varissiz ölen şəxslərin, əməllərinə görə vəzifəsindən qovulan məmurların torpaqları qatılırdı:

- Vəqf torpaqlarına
- Mülk torpaqlarına
- Xalisə torpaqlarına
- Divan torpaqlarına
- İqta torpaqlarına

39 Ərəb ağılığı dövründə keşisler və kilsə vergidən azad edilir və dövlət tərəfindən himayə olunurdu:

- Vaxtı ilə Zərdüşt dininin Albaniyada yayılmasına qarşı çıxdıqları üçün
- İslama hörmətlə yanaşınan vergisi olan cizyə ödədikləri üçün
- Xristianları itaətdə saxlamaqda xilafətə kömək etdiklərinə görə.
- Təkallahlığı təbliğ edib, islamın yayılmasına kömək göstərdiklərinə görə.
- Ərəblərin köçürmə siyasətinə qarşı çıxmadiqları üçün.

40 Azərbaycanda torpağın şumlanmasında qoşqu qüvvələrindən (at, öküz) geniş istifadə olunurdu:

- Mezolitdə
- Neolitdə
- Eneolitdə
- Son Tunc və ilk Dəmir dövründə
- Erkən Tunc dövründə

41 Azərbaycanda son Tunc və ilk Dəmir dövrünə aid olan mədəniyyəti müəyyən edin: 1.Kür-Araz 2.Mustye 3.Xocalı-Gədəbəy 4.Quruçay 5.Talış-Muğan

- 2,5;
- 1,3;
- 1,5;
- 3,5
- 1,4;

42 Naxçıvan mədəniyyəti:

- Kür-Araz mədəniyyətindən fərqli olaraq orta Tunc dövründə tənəzzülə uğramışdı.
- Erkən Tunc dövründə formalaşmış, son Tunc və ilk Dəmir dövründə yüksək inkişaf səviyyəsinə çatmışdı.
- Son Tunc dövründə formalaşın və inkişaf etmişdi.
- Orta Tunc dövründə formalaşmış, son Tunc və ilk Dəmir dövründə yüksək inkişaf səviyyəsinə çatmışdı.
- E.ə. XIV əsrə yaranmış və ilk Dəmir dövründə formalaşmışdı.

43 Eneolit dövründə Azərbaycanda:

- Xaçmaz rayonunda Sərkərtəpə yaşayış yerində ibadət evi və misin əridiləməsi üçün kürə tapılmışdı.

- Atdan qoşqu vasitəsi kimi istifadə edilib, ev heyvanlarının yeni növlərinin əhilləşdirilməsinə başlanıb.
- Cənub hissədə İkiçayarası ilə six iqtisadi, social və mədəni əlaqələr mövcud olub.
- Həm ictimai-sosial, həm iqtisadi, həm də mədəni həyatda mühüm dəyişikliklər və irəliləyişlər baş vermişdi.
- Mis emalı genişlənmiş, bununla əlaqədar Xocalı-Gədəbəy mədəniyyəti yaranmışdır.

44 İlk dəfə “alban” adı qaynaqlarda işlədilməyə başlamışdır:

- e.ə.I-e.I əsrдə
- II əsrдə
- e.ə.V əsrдə
- e.ə.VIII əsrдə
- e.ə IV əsrдə

45 Qavqamela döyüşündə kaspi dəstələrinə başçılıq edirdi:

- Madi
- Atropat
- Ariobarzan
- Fradat
- Skunxa

46 Hakimiyəti ələ keçirən kimi I Dara ilk növbədə yürüşlər təşkil edir:

- Hirkaniyaya qarşı
- hurri tayfalarına qarşı
- Elama qarşı
- skit-sak tayfalarına qarşı
- Saqartiyaya qarşı

47 I Kir Assuriya hökmdarı Aşşurbanipala qarşı ittifaqa girir:

- kadusilərlə
- Urartu dövləti ilə
- Babilistanla
- Lidiya dövləti ilə
- Elam dövləti ilə

48 Kiaksarın Lidiya ilə sülh müqaviləsinin şərtləri

- Harran çayı iki dövlətin sərhədi kimi müəyyən edildi
- Mesa dağlıq ərazisi iki dövlətin sərhəddi kimi müəyyən edildi
- Qızılızən çayı iki dövlətin sərhədi kimi müəyyən edildi
- Halis çayı iki dövlətin sərhədi kimi müəyyən edildi
- Rappa iki dövlətin sərhədi kimi müəyyən edildi

49 Kiaksarın Lidiya ilə müharibəsi davam edir:

- üç il
- bir il
- yeddi il
- on il
- beş il

50 E.ə.604-cü ildə Assuriya imperiyası ləğv edildikdən sonra Kiaksar hansı dövlətə qarşı hücumu keçdi.

- Arbela
- Parfiya
- Harran
- Lidiya

- Elam

51 II Sarqonun şərəfinə abidə qoydurmuş Manna hökmdarı:

- Ahşeri
- Erisinni
- Ualli
- Ullusun
- İranzu

52 E.ə.VII əsrin ortalarında skit hökmdarı:

- İşpakay
- Partatuta
- Şamaş
- Asarhaddon
- Tuqdamme

53 İlk dəfə sak adının çəkildiyi mənbə

- Strabonun "Coğrafiya" əsərində
- Bisutun kitabəsində
- Herodotun "Tarix" kitabında
- Assur mixi yazılarında
- Urartu mixi yazılarında

54 Skitlərin Araz çayı sahilərindən gəldiklərini söyləyən antik müəlliflər 1)Herodot 2)Diodor 3)Strabon 4)Pliniy 5)Yuli Solin

- 1.5
- 3.4
- 1.2
- 2,5
- 2,3,5

55 XX əsrin 30-cu illərin sonuna dək azərbaycanlılar adlanırdı:

- albanlar
- azərilər
- aranlılar
- türklər
- oğuzlar

56 İlk dəfə "alban" adını hansı antik müəllif istifadə etmişdir:

- Herodot
- Ptolomey
- Arrian
- Strabon
- Yulu Solin

57 Albanların adını ilk dəfə e.ə. IV əsr hadisələri ilə bağlı çəkmişdir:

- Ptolomey
- Plutarx
- Herodot
- Arrian
- Plini

58 e.ə.713-cü ildə II Sarqonun Mannaya yürüşü zamanı 1)Karalla vilayəti üsyən qaldırılmışdı 2)Ullusundan xərac almışdı 3)Midiya torpaqlarına daxil olmuşdu 4)Uauş dağında Manna müxalifətçilərini məğlubiyyətə uğratmışdı 5)Zikirtu və onun paytaxtı Pardu yandırılmışdı

- 1;2;3;4;5
- 1;4;5
- 4;5
- 1;2;3
- 2;3

59 e.ə.716-cl ildə Azaya qarşı sui-qəsd təşkil edən Manna canişinlikləri. 1)Uişdiş 2)Zikertu 3)Andia 4)Surikaş 5)Buştu 6)Allabria

- 4;5;6
- 1;3
- 1;2;3
- 1;2
- 3;4;5

60 e.ə.713-cü ildə II Sarqonun Mannaya yürüşünün səbəbi:

- Üsyən qaldıran İzibia və Armed canişinliklərini cəzalandırmaq
- Karalla vilayətinin üsyən qaldırması
- Zikertu viyətinin üsyən qaldırması
- Andia viyətinin üsyən qaldırması
- Mannanı Urartu təcavüzündən azad etmək

61 Doğru olmayan variantı qeyd edin: E.ə.714-cü ildə II Sarqonun Mannaya yürüşü zamanı keçdiyi Manna vilayəti:

- Andia
- Karalla
- Messi
- Surikaş
- Zikirtu

62 Düzgün olmayan variantı seçin E.ə.714-cü ildə II Sarqonun Mannaya yürüşünün məqsədi:

- Xəracın vaxtlı-vaxtında Assuriya xəzinəsinə göndəriləməsini təmin etmək idi
- Mannaya qarşı çıxan Andia və Zikirtu canişinlərini cəzalandırmaq idi
- Assuriyanın mövqeyini Mannada möhkəmlətmək idi
- Urartu təcavüzündən və təsirindən Mannanı tamamilə azad etmək idi
- Mannada mərkəzdən ayrılma hallarına son qoymaq idi

63 Manna Hökmdarı Ullusunun dövründə mərkəzi hakimiyyətdən ayrılmaga cəhd göstərən canişinliklər: 1)Andia 2)Zikertu 3)Karalla 4)Alabria 5)Surikaş 6)Qizilbunda

- 1;3;6
- 1;2
- 1;4;5
- 2;3
- 1;2;3;4;5

64 I Rusanın fıtınsinə uyaraq Ullusunun hakimiyyətinə tabelikdən çıxan Manna canışını:

- Dayakku
- Ursu
- İtti
- Baqdatti

Metatti

65 II Sarqon e.ə.616-cı ildə Mannaya yürüşü zamanı aşağıdakı şəhərləri tutaraq yandırdı: 1)İzibia 2)Armed 3)İzirta 4)Lubluini 5)Uihika 6)Irkuini

- 1;2;3;4;5
- 1;2
- 2;3;4
- 1;2;3
- 2;3

66 Azaya qarşı sui-qəsddə iştirak edən Manna canişinləri: 1)Uişdiş vilayətinin hakimi Baqdatti 2)Zikirtu vilayətinin hakimi Metatti 3)Andi vilayətinin hakimi Şarukin 4)Buştu vilayətinin hakimi Asay 5)Gilzan vilayətinin hakimi Upu

- 1;3
- 1;2
- 3;4;5
- 2;3
- 2;4;5

67 E.ə. 774-cı ildə I Argıştı Mannanın paytaxt şəhəri:

- Zamuanı işgal etdi
- Şimerihadırı qalasını tutdu
- Lubliuni şəhərini tutdu
- İzirtəni tutdu
- Amekanı ələ keçirdi

68 Urartu hökmdarı I Argıştı e.ə.779-777ci illərdə hərbi yürüşlər keçirdi: 1)Manna 2)Irkuini 3) Buştu 4) Gızılbunda 5) Gilzan 6) Messi 7) Zamua

- 4;5;6
- 1;2;3
- 1;4;6
- 1;7
- 1;3;7

69 Assur hökmdarı III Salmanasar e.ə.856-cı ildə Mannanın Zamua Vilayətinə soxulduqdan sonra hansı əraziləri özünə tabe etdi? 1)Gilzan 2)Messi 3)Buştu 4)Qızılbunda 5) Arzizu

- 1; 2; 3; 4; 5
- 1; 2; 3
- 1; 2; 3
- 1; 3; 4
- 2; 5

70 III Tiqlatpalasar Mazamua vilayətini tutduqdan sonra apardığı köçürmə siyaseti nəticəsində:

- samiləri,kassiləri,elamları,naqabiləri,sanqilləri,buştuları,budiləri başqa ərazidə məskunlaşdırıldı.
- kutiləri, sanqibutiləri, budiləri, naqabiləri, sanqilləri başqa ərazidə məskunlaşdırıldı
- lulluları, kutiləri, turukkiləri, mükləri, buştuları, budiləri başqa ərazidə məskunlaşdırıldı
- kutiləri, sovdeleri,buştuları, budiləri, naqabiləri, sanqilləri başqa ərazidə məskunlaşdırıldı
- naqabiləri,sanqilləri,lulluları,kutiləri, turukkiləri, buştuları başqa ərazidə məskunlaşdırıldı

71 Urartu hökmdarı II Sarduri e.ə. 745-ci il Mannaya yürüşlərinin təsvir edildiyi yazılı daş abidə:

- Sərab-Miyanə rayonu ərazisində aşkar edilmişdir
- Cənubi Azərbaycanın Qaraca Dağ vilayətinin Varzakan dağlıq rayonu ərazisində aşkar edilmişdir.

- Müasir Ziviyə ərazisində aşkar edilmişdir
- Mianduabın şimal-şərqində Taştəpə adlanan yerdə aşkar edilmişdir
- Saqqız şəhəri yaxınlığındakı Qaplanı təpəsində aşkar edilmişdir

72 Urartu hökmdarı II Sarduri e.ə. 747-ci ildə 1)Urmiya gölünün şimalından keçərək indiki Qaradağ ərazisinə soxuldu 2)Puluadi ölkəsini tutdu 3)Hökmdar Kadiavı məğlub etdi 4)Gilzan vilayitini ələ keçirdi 5)Qızılbunda ölkəsini tutdu 6) Zamuanın Nikdiara şəhərini ələ keçirdi

- 1; 4; 3
- 1; 2; 3
- 2; 4; 5
- 1; 6; 3
- 6; 3

73 Mənbələrdə adı çəkilən ilk Manna hökmdarı

- Dayakku
- Udaki
- Uduri
- İranzu
- Ualli

74 Qədim Azərbaycanın Andiya vilayəti yerləşirdi:

- İndiki Daşlı Batvani. Aşağı Zab çayı üzərində
- Urmiya gölündən şərqdə, Xəzər dənizinə yaxın
- Urmiya gölündən xeyli cənubda, Sinabır dağı ətrafında
- Urmiya gölündən cənub-qərbdə, Diyala çayının yuxarı axarına doğru
- Urmiya gölünün cənubunda

75 Assur hökmdarı I Tiqlatpalasar qədim Azərbaycanın hansı vilayətlərini işgal etmişdir: 1)Andiabe 2)Şinibirni 3)Kurti 4)Sanqibutu 5)Puluadi

- 1; 4; 5
- 1; 2
- 1; 5
- 4; 5
- 2; 3

76 Sumer şəhərlərində şərəfinə yazılar tərtib olunan Kuti hökmdarları: 1)Laharab 2)Yarlaqanda 3)Sium 4)Assara 5)İmta

- 1; 5
- 1; 2; 3
- 2; 5
- 3; 4; 5
- 3; 4; 5

77 Selevkilər dövründə tərtib edilmiş sənəddə Tirikanın məğlubiyyət səbəbi:

- Günəş tutulması
- Tirikanın ordusunun zəif olması
- İkiçayrası əhalisinin üsyən qaldırması
- Ayın tutulması
- Təbii fəlakətlərin baş verməsi

78 Tarixdə məlum olan ilk beynəlxalq müqavilə:

- Akkad hökmdarı Naramsuenlə Kuti hökmdarı Elulumeş arasında bağlanır

- Elam dövləti ilə akkadlar arasında bağlanır
- Kutilərlə lulubilər arasında bağlanır
- Kuti hökmdarı ilə assurlar arasında bağlanır
- Assuriya ilə Manna arasında bağlanır

79 Kuti hökmdarı Tirikana qarşı usyan qaldıran qüvvələr 1)Uruk əhalisi 2)Dubrum əhalisi 3) Utuhenqal 4) Sium 5)Aşşarlaq

- 3;4;5
- 1;3
- 2;5
- 1;2
- 1;4

80 Kuti hökmdarı Tirikanın iqamətgahı yerləşirdi:

- Şubaruda
- Dubrum şəhərində
- Urukda
- Ur şəhərində
- Şuşarra (indiki Şemşər vilayətində)

81 Kuti hökmdarı Enridavazir: 1)Şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulur 2)Ummamanda ordusuna rəhbərlik edir 3)İkiçayarasında kutilərin hakimiyyətini bərqərar edir 4)Akkad dövlətinə tez-tez yürüşlər edir 5)Şərəfinə Umma şəhərində yazı tərtib olunur

- 2;3
- 1;2
- 3;5
- 1;3
- 2;4

82 Kuti hökmdarı Elulumeş:

- şərəfinə Umma şəhərində yazı tərtib olunur
- İkiçayarasında kutilərin hakimiyyətini bərqərar edir
- Şərəfinə Nippur şəhərində mixi yazılı abidə qoyulur
- Ummamanda və kuti hərbi dəstələrinin başında durur
- akkadlarla döyüsdə məğlub olur

83 Ummamanda və Kuti hərbi dəstələrinin başında dayanan Küti hökmdarı:

- Sarlaq
- Enridavazir
- İmta
- Elulumeş
- İnqeşaus

84 Annubaninin öz siyasi nailiyyətlərini həkk etdirdiyi daş piltə-sütun aşkar edilib:

- Qaraca dağ vilayətinin Varzakan dağlıq rayon mərkəzinin yaxınlığında
- Diyala çayının orta axarında Kirmanşaha gedən yol üstündə, Zohab şəhəri yaxınlığında Sirapul adlanan yerdə.
- Qaraca dağ vilayətinin Varzakan dağlıq rayon mərkəzinin yaxınlığında
- Diyala çayının (cənubd yuxarı axarında müasir Zəncan yaxınlığında
- Müasir Zivye yaxınlığında Saqqız şəhəri yaxınlığında Qaplantu təpəsi adlanan yerdə

85 Annubanının “Daş sütunu”nda adı çəkilən ilahələr:

- İnanna (məhsuldarlıq ilahəsi), Anahit (su ilahəsi), Lama (torpaq və təbiət ilahəsi), İstar (məhəbbət ilahəsi), Anum (Səma allahı), Şamaş (Günəş allahı)
- Anum (Səma allahı), İstar (Bərəkət və məhəbbət ilahəsi), Sin (Ay ilahəsi), Şamaş (Günəş allahı)
- Anahit (su ilahəsi), İnanna (məhsuldarlıq ilahəsi), İstar (məhəbbət ilahəsi), Sin (Ay ilahəsi), Anum (Səma allahı), Şamaş (Günəş allahı)
- İnanna (məhsuldarlıq ilahəsi), İstar (məhəbbət ilahəsi), Sin (Ay ilahəsi), Şamaş (Günəş allahı)
- Lama (torpaq və təbiət ilahəsi), Anahit (su ilahəsi), İnanna (məhsuldarlıq ilahəsi), İstar (məhəbbət ilahəsi), Sin (Ay ilahəsi), Anum (Səma allahı)

86 Qədim mənbələrdə “saf ənənələr ölkəsi” adlanır

- Manna
- Aratta
- Atropatena
- Sumer
- Akkad

87 Xırda hökmdarları mərkəzi Lullubum dövlətinə tabe etdi və Qaynaqlarda “Lullu bölkəsinin padşahırlar padşahı adını aldı

- Tuqdamme
- İmmaşqun
- Satuni
- Annubani
- Laharab

88 En-Merkar hərbi yardım üçün Aratta hökmdarına müraciət etdi

- Uruk şəhərindəki üsyəni yatırmaq üçün
- Sami tayfaları Uruk şəhərini mühasirə edən zaman
- Urqirmuna Urku mühasirəyə alan zaman
- Uruk şəhərindəki üsyəni yatırmaq üçün
- Luqalbandanın Uruk şəhərinə hücumu zamanı

89 Sumer qaynaqlarında yad edilən Arattanın sərhədləri uzanırı:

- Sənəndəcin cənubundan Qızıl bundaya qədər
- Cənub-şərqdə Zəncana, cənub-qərbdə Zeribər gölünə qədər
- Diyala çayının aşağı axarı və Kirman əyalətinin cənub-şərqiənə qədər
- Cənub-qərbdə Sənəndəcə, cənub və cənub-şərqdə Diyala çayına qədər
- Kirman əyalətindən Urmiya gölünədək

90 Antik müəlliflərin məlumatlarına uyğun olaraq udin və ud tayfaları məskun idilər: 1) Albaniyanın şimal-sərqində Xəzər dənizi sahilində 2) həm Atropatena, həm Albaniya ərazisində 3) Albaniyanın şimal-qərbində 4) Gökçə gölü hövzəsində, Uduri-Etiuni ərazisində 5) Albaniyanın Arsax vilayətində

- 1;3;5
- 2;4;5
- 1;2;3
- 2;3;4
- 5;4

91 Albanları ən ucqar və naməlum xalqlar cərgəsinə daxil edir:

- Yuli Solin
- Tit Livi
- Plutarx
- Pompey Troq
- Arrian

92 Yuli Solin alban adının mənşəyini izah etmişdir:

- Albaniya xoronimi “Dağlıq ölkə” mənəsi ilə
- Latin mənşəli “Albus”- ağ sözü əsasında
- Qafqaz mənşəli “halban” sözü əsasında
- Kelt mənşəli “Alp”-dağ, yüksəklik sözü əsasında
- Türkmenşəli alp-cəsur, igid sözü əsasında

93 Hansı antik müəllifə görə albanlar özlərini əfsanəvi Yasonun nəslə ilə bağlayırdılar

- Favstos Buzand
- Yuli Solin
- Arrian
- Pompey Troq
- Ammian Marsellin

94 Antik müəllif Pompey Troq albanların hansı ərazidən gəldiklərini söyləyirdi 1)Albus dağlarından 2)Fessaliyadan 3)Kilikiyadan 4)Şimali Dağıstandan 5)Samur bölgəsindən

- 3.0
- 2.0
- 2;3
- 1.0
- 2;1

95 Albanları yerli əhali yox, gəlmə hesab edən antik müəlliflər:

- Favstos Buzand, Moisey Xorenasi
- Yuli Solin, Pompey Troq
- Kursi Ruf, Tassit
- Plutarx, Tit livi
- Ammian Marsellin, Arrian

96 Strabonun qeyd etdiyi dil müxtəlifliyi Albaniyanın hansı bölgələrində nəzərə çarpmırdı:

- Albaniyanın şimalında
- Albaniyanın mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində
- Kür çayının sol sahilində
- Kür çayının sağ sahil ərazilərində
- Düzgün cavab yoxdur

97 Şimali Azərbaycanın qədim əhalisi

- xəzər, alban, dali, mard,sovdey, leq, qel, sak, turukki
- sakasen, mük, uti, qarqar, udin,sovde, kaspi, qel, leq
- sakasen, uti, qarqar, kassi, müq, udin,sovde, qel, leq
- alban, hər, qat, leq, gel, qarqar, mard, skif, sak
- alban, uti, qarqar, amard, kimmer, su, skif, sak,

98 Erkən orta əsrlərdə Albaniyanın ərazisi gürcü qaynaqlarında necə adlandırılırdı

- Albani
- Rani
- Alrani
- Arani
- Aqvan

99 Erkən orta əsrlərdə ərəb mənbələrində Albaniya ərazisi necə adlandırılırdı

- Aqvan

- Arran
- Alban
- Ağvan
- Aran

100 Suriya qaynaqlarına görə Albaniya ərazisi orta əsrlərdə necə adlandırılırdı

- Alpan
- Aran
- Alovən
- Aqvan
- Arran

101 Strabonun məlumatlarına görə Albaniya

- Qərbdə Sarmatiya ilə cənubda isə Aderbayqan ilə həmsərhəd idi
- Düzgün cavab yoxdur
- Şimalda İberiya ilə, cənubda isə Aderbayqan ilə həmsərhəd idi
- Cənubda İberiya ilə, qərbdə isə Adərbayqan ilə həmsərhəd idi
- Sarmatiya ilə cənub-qərbdə, İberiya ilə şimalda həmsərhəd idi

102 Strabonun məlumatlarına görə Albaniya

- Sarmatiya ilə cənub-qərbdə, İberiya ilə şimalda həmsərhəd idi
- Düzgün cavab yoxdur
- Şimalda İberiya şimal-qərbdə isə Dağıstanla ilə həmsərhəd idi
- Qərbdə İberiya ilə, şimal-qərbdə Adərbayqan ilə həmsərhəd idi
- Cənub-şərqdə İberiya ilə, cənubda Aderbayqan ilə həmsərhəd idi

103 Kimmer-skit-sak padşahlığı Azərbaycan ərazisində nə zaman tənəzzülə uğrayıb?

- e.ə. 693-cü ildə
- Eramızın əvvəllərində
- e.ə. 668-ci ildə
- e.ə. VI əsrin əvvəllərində
- e.ə. V əsrə

104 Manna müstəqil dövlət kimi nə zamana qədər varlığını saxlayırdı?

- e.ə. IV əsrə kimi
- e.ə. VII əsrin ortalarına kimi
- e.ə. V əsrə kimi
- e.ə. 769-cu ilə kimi
- e.ə. VI əsrin 90-cı illərinə kimi

105 Manna hökmdarı İranzunun hakimiyyət illəri:

- e.ə. 846-827-ci illər
- e.ə. VII əsrin ortaları
- e.ə. 730-714-cü illər
- e.ə. 740-719-cu illər
- e.ə. 769-759-cu illər

106 Assur qaynaqlarında Manna adı ilk dəfə yad edilir?

- e.ə. 769-cu ildə
- e.ə. II minillikdə
- e.ə. 843-cü ildə
- e.ə. VII əsrə

- e.ə.XXIII əsrдə

107 Lullubi tayfaları dövləti yaranmışdır?

- e.ə.V minillikdə
- e.ə.II minillikdə
- e.ə.IV minilliklərdə
- e.ə.XXIII əsrдə
- e.ə.XXVIII-XXVII əsrlərdə

108 Aratta dövlət qurumu meydana çıxıb?

- e.ə.III minilliyyin birinci yarısında
- e.ə.II minillik və e.ə.I minilliyyin əvvəlində
- e.ə.IV minilliyyin ikinci yarısında
- e.ə.VI minillikdə
- e.ə.VI-V minilliklərdə

109 "Xəlifə iqtası" torpaq mülkiyyət formaları içərisində hansı növə şamil edilirdi:

- icma torpaqları
- icarə edilən iqtə
- bağışlanan iqtə
- xəlifə torpağı
- divan torpağı

110 808 – ci ildə ərəblərə qarşı baş vermiş İsfahan üsyانına hansı şəhərlərdən ciddi dəstək gəlmişdi:

- Mərənddə, Əhərdən, Xorasandan
- Reydən, Həmədandan, Girədən
- Qəzvindən, Kirmandan, Yəzddən
- Qumdan, Həmədan, Kaşandan
- Reydən, Zəncanda, Urmiyadan

111 748 – ci ildə Beyləqanda baş vermiş üsyana kim rəhbərlik edirdi:

- Əbu İmrən
- Vard ibn Səfəyan
- Hatib ibn Sədəqi
- İbbən ibn Mənsur
- İsmə əl – Kürdi

112 Azərbaycan ərazisində xilafətin əsas dayağı hesab olunurdu:

- feodallar və silahlı qüvvələr
- ərəb əyanları və silahlı qüvvələr
- əmirlər və yerli əyanlar
- yerli feodallar və hərbiçilər
- mövlələr və ərəb əyanları

113 Azərbaycanda islamın yayılması prosesi hansı ərazilərdə daha erkən baş vermişdi:

- Qəbələdə, Qarabağda, Xəzər sahilində
- Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda
- Naxçıvanda, Mildə, Muğanda, Qarabağda
- Kür və Araz çayları boyunda, Qarabağd, Xəzər sahilində
- Arranda, Dərbəndd, Muğanda, Naxçıvanda

114 623- cü ildə Adərbayqanın paytaxtı Qazakada atəşpərəstliyin baş məbədi hansı Bizans imperatoru tərəfindən qarət edilmişdi:

- Roman Diogen
- II İrakli
- Foka
- Mavriki
- II Konstant

115 “Şərq kilsələrinin anası” adlandırılan Albaniyada tikilmiş ilk kilsə harada inşa olunmuşdu:

- Şizdə
- Qisdə
- Çolada
- Makuda
- Artazda

116 Sasani hökmdarı I Xosrov Ənuşirəvanın apardığı hərbi inzibati idarə bölgüsünə əsasən Albaniya hansı canişinliyə (kustaka) aid edildi:

- cənub – şərq
- şimal
- qərb
- cənub
- şərq

117 Adərbayqanda xristianlığın mərkəzi hesab olunurdu:

- Şiz
- Artaz
- Haband
- Arsax
- Qis

118 Girdiman vilayətinin hakimi Varaz Qriqor xristianlığın hansı təriqətini qəbul etdi:

- Nikey
- Xalkedon
- Nestorian
- Monofizitlik
- Pravaslav

119 Qaynaqlarda “albanlara hökmdar verən” Roma imperatoru necə adlanırdı:

- Avrelian
- Trayan
- Avqust
- Valent
- Valerian

120 Hansı ərəb xəlifəsinin dövründə verginin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun dörddə birindən yarısına qədər müəyyən edildi:

- Əli ibn Əbu Talibin
- Mehdinin
- Harun ər Rəşidin
- Əl – Mənsurun
- Hişamın

121 Əməvilər sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın cənub sərhəddi hansı şəhərdə qurtarırdı:

- Kaşanda
- Həmədanda
- Marağada
- Zəncanda
- İsfahanda

122 Xilafətin hakimiyyəti illərində Azərbaycanda paytaxt şəhər adlanırdı:

- Bərdə
- Marağa
- Arran
- Təbriz
- Şamaxı

123 Albaniyanın şəhərlərini talayaraq Kürü keçib Araz sahillərinə qədər irəliləyən işgalçı tayfa necə adlanırdı:

- hunlar
- xəzərlər
- slavyanlar
- ərəblər
- sabırlər

124 Xristian dininin monofizit etiqadını qəbul edərək özünü Albaniyanın hakimi adlandıran və Qafqaz tayfalarını itaət altına salan Albaniya hökmдарı:

- Varaz Trdat
- Cəsur Vardan
- Cavanşir
- Mehran
- Varaz Qriqor

125 Erkən orta əsrlərdə Azərbaycana gəlmiş turkdilli etnoslar hansı ittifaqda birləşmişdilər:

- kəngərlər
- Hunlar
- sabırlər
- xəzərlər
- qıpcaqlar

126 Erkən orta əsrlərdə Alban hökmdarı II Vaçenin saldırdığı şəhər necə adlanırdı:

- Çola
- Firuz
- Qanzax
- Çıraqqala
- Sız

127 628 – ci ilin payızında Albaniya hansı dövlətin hakimiyyətini qəbul etdi:

- Türk xaqanlığının
- Ərəblərin
- Mehranilərin
- Bizansın
- Sasaniłərin

128 Hansı Sasani hökmərinin ölümündən sonra Albaniya müstəqil xarici siyaset yürütmüşdür:

- Balaşın
- I Şapurun
- II Şapurun
- I Yezdəgirdin
- II Yezdegirdin

129 Məntiqi uyğunluğu müəyyən edin:1) İranzu 2) Ahşeri 3) . . .

- Astiaq
- Kiaksar
- Kaştariti
- Ullusunu
- II Sarqon

130 Xronoloji ardıcılılığını müəyyən edin:1) Albaniya dövlətinin yaranması 2)Əhmənilər dövlətinin süqutu 3)Atropatin İsgəndər tərəfindən satrap təyin olunması 4)Atropatenanın müstəqil dövlətə çevrilməsi 5)Cancal döyüşü

- 5,3,2,4,1;
- 5,4,3,2,1;
- 2,3,4,5,1;
- 1,2,5,4,3;
- 5,2,3,4,1;

131 Düzgün variantı müəyyən edin:1) E.ə. 323-cü ildə müstəqil dövlətə çevrildi-Atropatena 2)66-cı ilin dekabrında romalılar ilə baş vermiş döyüş başa çatdı-albanların məğlubiyyəti ilə 3)III əsrin sonu IV əsrə Azərbaycanın şimalında yaranmışdı-Albaniya dövləti 4) III Dara keçmiş müttəfiqlərindən məhrum oldu-Cancal döyüşündən sonra 5)Alan tayfalarının Azərbaycanda olduğunu təsdiq edir-Qobustan daç kitabəsi

- 5.0
- 2.0
- 4.0
- 3.0
- 1.0

132 Manna hökmdarı Ullusunu ölkənin ərazi bütövlüyünü və müstəqilliyini saxlamaq üçün arxalanırdı:

- Aşşurbanipala
- Atası Azaya
- III Tiqlatpalasara
- I Rusaya
- II Sarqona

133 II Sarqonun Manna, Midiya və başqa ölkələrə böyük yürüş etməsindən neçə il sonra Atropatena müstəqil dövlətə çevrilmişdi?

- 395 il,
- 392 il
- 387 il
- 398 il
- 393 il

134 Mənbələrdə “saf ənənələr ölkəsi” adlandırılan dövlət qurumu:

- Midiya
- Manna
- Aratta
- Lullubi.
- Kutı

135 Midiya hökmdarı Kiaksara aid olanları müəyyən edin: 1) Ordunu oxatanlar, nizəçilər və qulamlara böldü. 2) Özlərini şah adlandıran xırda vilayət hakimlərini mərkəzi hakimiyyətə tabe etdi. 3)"Şahlar şahı "rütbəsinə daşımışdır. 4) Cənub-şərqdə farsların ölkəsini də Midiyaya tabe etdi. 5) Egey dənizinə çıxmaq üçün Lidiyaya qarşı müharibə etməklə Babilistəni işgal etdi. 6) Harran vilayətinə görə qonşu Babilistən ilə münasibətləri kəskinləşdirdi.

- 1,3,5;
- 3,4,5;
- 1,2,3;
- 2,4,6;
- 2,3,4;

136 E.ə. 713-cü ildə Mannaya yenidən yürüş təşkil edən II Sarqon:

- Sübi vilayətində baş vermiş üsyani amansızlıqla yatırır və qənimət almaqla geri qayıdır.
- Hakimiyyətə Uallini gətirdi və Assuriyadan asılılığı bərpa etdi.
- Babilistənla bağladığı müqaviləyə əsasən əldə etdiyi qənimətin bir hissəsini ona verməli oldu.
- Ullusunudan xərac alıb Midiya torpaqlarına daxil olur və burada dağıntılar törədir.
- Assuriyanın siyasi müstəqilliyini tanımaqdən imtina etdi, Mannada öz hakimiyyətini gücləndirdi.

137 Qavqamela döyüşü zamanı III Dara:

- İran qoşunlarını əsasən Dəclə çayından şərqi, Arbela şəhəri yaxınlığındakı mövqedə yerləşdirdi.
- Atropati baş sərkərdə təyin etmişdi.
- Atropat maq, qərqər və kadusi tayfalarının başçısı təyin etmişdi.
- Atropati Makedoniyalı İsgəndərə qarşı vuruşan kəsbi tayfalarının rəisi təyin etmişdi.
- Müvəffəqiyətlə uda biləcəyi döyüşü yarımcıq qoyub Midiyaya qaçıdı.

138 E.ə. 650-ci ildə Assuriyanın Manna üzərinə yürüşünün nəticəsində:

- II Sarqon Ullusunudan xərac alıb Midiya torpaqlarına daxil olur və burada dağıntılar törədir.
- Manna hökmdarı Ualli məğlub edildi, şəhərlər və qlalar dağdırıldı, Aşşurbanipal bac alaraq öz ağılığını yenidən burada bərpa etdi.
- Hakimiyyətdə olan Ualli məğlub olaraq Assuriya ilə ittifaqı tacili olaraq bərpa etdi, oğlu Erisinnini Assuriyaya girov göndərdi.
- Aşşurbanipal Mannanın bir sıra şəhər və qalalarını, o cümlədən paytaxtı İzirtunu dağdı, mal-qara və atlarını qənimət kimi apardı.
- Mannanın Subi vilayətində baş vermiş üsyani yatırıldı, bir sıra şəhər və qalalar dağdırıldı Assuriyaya xərac ödənilməsi bərpa olundu.

139 E.ə. III minilliyyin birinci yarısında:

- Arattada dövlət yaranmış, nizami ordu yaradılıb, silah istehsal olunmaqla Mesapatomiyaya səfərlər təşkil edilib.
- Arattada dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər, icmaçı kəndlilər meydana gəlmişdi.
- Aratta haqqında "En-Merkar" dastanı və III Salmanasərin daş kitabəsində məlumat verilir.
- Aratta Cənubi Azərbaycanda yaranmış, onun ərazisi Urmiya gölünün cənub və cənub-şərqi hissəsini əhatə edirdi.
- Arattada dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər kiçik feodalar meydana gəlmişdi.

140 Sanatürk özünü hökmdar elan etmişdi:

- Albaniyanın Kambeçan vilayətində
- Albaniyanın Arsax vilayətində
- Albaniyanın Haband vilayətində
- Albaniyanın Paytakaran vilayətində
- Albaniyanın Sünik vilayətində

141 Albaniya vilayətlərini vahid mərkəzdə birləşdirən Albaniya hökmdarı

- I Vaçə
- Urnayr

- Mömin III Vaçaqan
- Sanatürk
- I Vaçaqan

142 Aranilər sülaləsinin nümayəndələri 1)Urnayr 2)Kozis 3)Mirhavan 4)Satoy 5)Oroys 6)Zober 7)Asay

- 2,4,5
- 1,4,7
- 1,2,5, 6
- 2,5,6
- 3,4,5

143 E.ə.II əsr də Albaniya hökmdarı Aranın idarə etdiyi ərazi

- Kür-Araz qovşağından Qafqaz dağetəklərinədək ərazini
- Araz çayından Göyçə gölü hövzəsinədək
- Araz çayından Xəzər dənizinə kimi
- Kürün sol sahil əraziləri
- Araz çayından İberiya səhəddinə kimi

144 603-cü ildə alban katalikosu Vironun üsyan qaldırmاسının səbəbləri:

- Xəzərlərin hücumlarının qarşısını almaq üçün
- II Xosrovun onu katalikos rütbəsindən məhrum etməsi
- Xristian kilsə mərkəzinin Bərdə şəhərinə köçürülməsi
- Bizansla yaxınlaşmaq məqsədilə
- Albaniyada xristianlığın təqib edilməsi

145 V əsrin sonu-VI əsrin əvvəllərində Albaniyada xristianlıq.

- dərin kök salır
- geniş yayılır
- ləğv olunur
- əhaliyə zorla qəbul etdirildi
- təqib olunur

146 Xürrəmilərin məğlubiyət səbəblərinə aididir? 1)Suriya və Misirdəki üsyançıların xürrəmilərlə əlaqəni kəsməsi 2)Babəkin öz məşhur sərkərdələrini itirməsi. 3)Üsyançılar arasında ixtilafların başlanması. 4)Yerli feodalların xəyanəti 5)Mühəribə uzandıqca qüvvələr nisbətindəki fərqli ərəblərin xeyrinə dəyişməsi. 6)Xilafətin Bizansdan kömək alması

- 1,4,5
- 1,3,6
- 1,5,6
- 2,3,5
- 2,4,5

147 Xəlifə Əli ibn Talibin zamanında verginin miqdarının müəyyən edilməsində hansı dəyişiklik edildi?

- vergilərin miqdarı suvarma texnikasından asılı olaraq məhsulun dörddə birindən yarısına gədər müəyyən edildi
- vergilərin həcmi ikiqat artırıldı
- torpağın əkilib-əkilməməsindən asılı olmayaraq vergilər artırıldı
- vergilər ancaq pulla ödənilməli idi
- cizyə vergisi ləğv edildi

148 İsfahanda xürrəmilərin ərəblərə qarşı güclü üsyani başladı?

- 796-ci ildə
- 822-ci ildə

- 778-ci ildə
- 808-ci ildə
- 816-ci ildə

149 Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti başlayır?

- VII əsrin əvvəlindən
- VI əsrin əvvəlindən
- VII əsrin II yarısından
- VIII əsrən
- VI əsrin II yarısından

150 Azərbaycanda xristianlığın hansı qolu daha çox yayılmışdı?

- pravoslav
- monofizit
- katolik
- xalkedon
- Nestorian

151 XII əsrin 20-ci illərində yaranmış tarixi şərait nəticəsində:

- Xarəzmşah Cəlaləddin Azərbaycanı işğal etdi
- Monqolların Azərbaycana ilk keşfiyyat yürüyüba çatdı
- Azərbaycan Atabəylər dövləti yarandı
- Səlcuq imperiyası süquta uğradı
- Şirvanşahlar dövləti bərpa olundu və fəaliyyətini davam etdirdi

152 Səlcuq ağılığı dövründə iqta sahibi:

- Xərac vergisindən başqa bütün vergilərdən azad idi
- Dövlətə vergi ödəməklə yanaşı məscidlərə onda bir vergisini ödəyirdi
- Müharibə zamanı sultan tərəfindən bütün vergilərdən azad edilirdi
- Kəndxuda və yasaulların nəfinə vergi ödəməli idi.
- Lazım gəldikdə sultana qoşun dəstəsi də verirdi

153 Dövlət üçün əlverişli olduğundan XX əsrin əvvəllərinə qədər yaşamış təsərrüfat:

- Feodal təsərrüfatı
- Ordu təsərrüfatı
- İcma təsərrüfatı
- Bəy təsərrüfatı
- Vəqf təsərrüfatı

154 Xilafət dövründə Azərbaycanda mülk sahibləri dövlətə hansı vergi verirdilər:

- Cizyə
- Onda bir
- Xərac
- Qopcur
- Zəkat

155 XII əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olmuşdur:

- Bəhmənyar ibn Mərzban
- Fazıl Firidəddin Şirvani
- Nizami Gəncəvi
- Xətib Təbrizi
- Əfzələddin Xaqani

156 Albaniya, Şirvanşahlar, Salarilər, Şəddadilər dövlətlərinin hökmdarları hansı bənddə düzgün göstərilib:

- Şeruyə, Fəriburz, İbrahim, Əbüləsvər Şavur.
- Əbüləsvər Şavur, İbrahim, Fəriburz, Şeruyə.
- İbrahim, Fəriburz, Şeruyə, Əbüləsvər Şavur.
- İbrahim, Əbüləsvər Şavur, Şeruyə, Fəriburz.
- Şeruyə, İbrahim, Əbüləsvər Şavur, Fəriburz.

157 Albaniyada Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu:

- Ərdəbilin işgal olunması ilə
- VIII əsrin əvvəllərində Cavanşirin ölümü ilə
- 705-ci ildə Alban hökmdarı Varaz-Trdatın öldürülməsi ilə
- Salman ibn Rəbiənin rəhbərliyi ilə ərəb qoşunları tərəfindən
- Alban hökmdarı Şeruyənin öldürülməsi ilə

158 Məntiqi ardıcılılığı müəyyən edin:1)Cavanşir. 2)Varaz-Trdat.3) . . .

- Əbu Duləf
- İsfəndiyar ibn Fərruxzad
- Xosrov Pərviz
- Şeruyə
- II Yezdəgird

159 Uyğunluq pozulmamışdır:1)Ərəblər VII əsrin əvvəllərində-Albaniyanın müstəqilliyinə son qoydu.2)Cavanşir 658-ci ildə - Bizansla ərəblərə qarşı müqavilə bağladı.3) Alban hakimi Şeruyə 705-ci ildə-ərəblər tərəfindən edam edildi.4)Cavanşir 675-ci ildə - Xəlifə ilə görüşü zamanı vergilərin azalmasına nail oldu.5)Birinci Bələncər doyuşundə- albanlar məğlub oldular.

- 4.0
- 2.0
- 5.0
- 3.0
- 1.0

160 Aşağıda göstərilənlərin hansı işgalçılara aid olduğunu müəyyən edin:1)Bir-birinin ardınca Qəbələni, Şəkini, Şirvani, Şabranı çapıb-taladı.2)Əhalini xərac və cizyə verməyə məcbur etdi.3)Sonra Dərbəndə yetişdi.

- Xəzərlərə
- Monqollara
- Sasaniłərə
- Ərəblərə
- Səlcuqlara

161 Ərəblər Albaniyanın müstəqilliyinə son qoydular:

- 705-ci ildə Varaz-Trdatın öldürülməsi ilə
- 681-ci ildə Cavanşirin ölümündən sonra
- Xəzərlərdən kömək almaqla VIII əsrin əvvəllərində
- Hilat şəhəri yaxınlığında xəzərləri məğlub etməklə.
- 705-ci ildə alban hakimi Şeruyə və ona yaxın adamların öldürülməsi ilə.

162 Cavanşirin birinci dəfə Şam şəhərinə gedərək ərəblərdən vassal asilliğini qəbul etməsindən neçə il sonra ərəblər Albaniyanın müstəqilliyinə son qiydular?

- 48 il
- 35 il
- 45 il

- 51 il
- 38 il

163 Ərəb işgalçılara qarşı mübarizə aparmış Albaniya hökmdarı kim idi:

- Mehran
- Cavanşir
- Urnayr
- II Vace
- III Yezdəgird

164 Ərəblərin Bərdəyə yürüşü nəticəsində:

- Bərdə əhalisi də xərac və cizyə vermək şərti ilə ərəblərlə müqavilə bağladı.
- Şəhər talan edildi.
- II Bələncər döyüşünə qədər Bərdə müdafiə olundu.
- Əbəblər Bərdəyə daxil ola bilmədilər.
- Əhali xəzərlərdən kömək alaraq müqavimət göstərdilər.

165 Muğanı işgal edən ərəblərin 642-ci ildə bağladığı müqaviləyə görə:

- Yerli əhali Bizansa qarşı müharibədə ərəblərə kömək etməli idi.
- 17 yaşına qədər olan uşaqlar cizyə vergisindən azad olundular
- Əhalinin bütün əmlakı, mal-qarasi siyahıya alındı.
- Müqavilənin şərtlərini qəbul edənlərin əmlakı, dini, əmin-amanlığı qorunurdu
- Albaniya Ərəblərdən başqa heç bir dövlətlə əlaqə saxlaya bilməzdi.

166 Ərəb ordusunun Valid ibn Ukbənin başçılığı ilə yenidən Azərbaycana hücum etməsindən neçə il əvvəl Atropatena dövləti yaranmışdı?

- 325 il
- 323 il
- 967 il
- 969 il
- 1028 il

167 Ərəblərin hücumu ərefəsində Azərbaycan:

- 646-ci ildə Ərdəbil əhalisi ərəblərlə müqavilə imzaladı
- Cavanşir 654-cü ildə Bizansla müqavilə bağladı
- 667-ci ildə xəzərlərin hücumuna məruz qaldı
- Alban ordusu Cavanşirin rəhbərliyi ilə 636-ci ildə Kadusiyə döyüşündə iştirak edib
- Sasanişəhərin hakimiyyəti altında qalmaqla şimal inzibati vahidinin tərkibində idi

168 Sasani-Bizans müharibələrinin gedişində bağlanan sülh müqavilələri:

- Ərəblərin hücumu ilə 643-cü ildə pozuldu
- 634-cü ildə Bizansın hücumu ilə pozuldu
- 670-ci ilə qədər qüvvədə qaldı
- Etibarlı və sabit olmadı.
- 654-cü ildə Cavanşir tərəfindən təzələndi

169 Məzdəkilər hərəkatının başlanmasından neçə il əvvəl Albaniya sasanilər tərəfindən işgal olunmuşdu?

- 261 il
- 254 il
- 198 il
- 243 il
- 219 il

170 Albaniyada sasanilərin birinci mərzbanlığının başlanmasından neçə il sonra məzdəkilər hərəkatı başladı?

- 13 il
- 28 il
- 31 il
- 18 il
- 43 il

171 Sasani hökmdarı II Yezdəgirdin vəfatından sonra:

- Xəzərlər Kür çayına qədər olan torpaqları işğal etdilər
- Xəzərlər Qəbələ və Dərbəndi işğal etdilər
- İberlər Albaniyanın şimal-qərb torpaqlarını işğal etdilər
- II Vače zərdüştlik dinindən imtina etdi
- Albaniyada sasanilərin birinci mərzbanlığına son qoyuldu

172 II Vače II Yezdəgirdin vəfatından sonra İranda baş verən hadisələrdən istifadə edərək:

- Albaniyada sasani mərzbanlığını ləğv etdi
- Bizansın göndərdiyi elçiləri qəbul edib, saziş imzaladı
- İberiya ilə ittifaqa girərək sasanilərə qarşı mübarizəyə başladı
- Albaniyanın qərb vilayətlərində öz müstəqilliyini bərpa etdi
- Albaniyada xristianlığı yaymaq məqsədilə sasani hakimiyyətinin tabeliyindən çıxdı

173 Düzgün variantı müəyyən edin:

- Sasanilər dövründə Albaniyada əhalidən alınan ən ağır torpaq vergisi idi- cizyə
- Sacilər dövlətində sənətkarlardan alınırkı- haqq deyilən vergi.
- Ağqoyunlu dövləti mərkəzləşdirilmiş dövlətə çevrildi- Uzun Həsənin zamanında
- Atabəylər dövləti süqut etdi- monqolların ikinci yürüşü nəticəsində
- Əməvilər sülaləsinə qədər birinci dörd xəlifənin dövründə vergilər - xeyli yüngül idi.

174 Sasani şahı II Şapurun hakimiyyəti illərində:

- 387-ci il müqaviləsinin bağlanmasında Urmayr II Şapurun səlahiyyəti nümayəndəsi olmuşdu.
- Urmayr bir müttəfiq kimi ona qoşulmuş, xristianlığın yayılmasında II Şapura kömək etmişdi.
- Albaniyanın ərazisi sasanilər tərəfindən işğal olundu.
- Köçərilərin hücumlarının qarşısını almaq üçün Dərbənd səddi çəkildi.
- Armeniya romalılar və farslar arasında bölüşdürüldü.

175 Atabəylər dövlətində tac torpaqları mənsub idi?

- Xeyriyyə təşkilatlarına və rühanilərə
- İri feodallara və əmirlərə
- Şahın və ya hökmdarın ailəsinə və sülalə üzvlərinə
- Şəhər hakimlərinə
- Xəzinəyə

176 IX-XI əsrlərdə Azərbaycanda hökmdara və onun sülaləsinə mənsub torpaqlar adlanırdı?

- İcma
- Mülk
- Əmlakı xasse
- Divanı
- Tiyul

177 Hansı Sacı hökmdarının dövründə maliyyə və vergi sahəsində obyektiv siyasət ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına səbəb oldu?

- Əbu Sac Divdadın vaxtında
- İbrahimin dövründə
- Deysəmin dövründə
- Yusifin dövründə
- Məhəmmədin dövründə

178 953-cü ildə anasının və yaxın adamlarının köməkliyi ilə əsirlikdən qaçan Salari hökmдарı?

- Vəhsudan
- Divdad
- Deysəm
- Mərzban ibn Məhəmməd
- İbrahim

179 Səlcuq sultanı Məlikşahın dövründə Dərbənd:

- Müstəqil əyalətə çevrildi
- Şirvanşahların tabeçiliyinə verildi.
- Vəqf mülkünə çevrildi.
- İqta şəklində İraq hakiminə bağışlandı.
- Şəddadilərə iqta şəklində verildi.

180 889-cu ildə xəlifə Azərbaycanın hakimi təyin etdi?

- Yusif ibn Sacı
- Sərkərdə Deysəmi
- Məhəmməd ibn Əbu Sacı
- Əbu Sac Divdadı
- Divdad ibn Məhəmmədi

181 XII əsr Azərbaycan elminin nümayəndələri

- Fazıl Fəridəddin Şirvani, Bəhmənyar ibn Mərzban, Əbu Zəkəriyyə, Əbu Mənsur
- Mahmud Şəbüstəri, Mahmud ibn İlyas, Əbdülməcid Marağayı
- Übeyd Təbrizi, Əbdülməmin Təbrizi, Zülfüqar Şirvani
- Zeynələddin Şirvani, Nizam Təbrizi, Hacı Əlişah Təbrizi
- Zülfüqar Şirvani, Məhəmməd Naxçıvani, Mahmud ibn Maqsud

182 Azərbaycan memarı Məsud ibn Davud tərəfindən yaradılmış abidə idi:

- Oğlanqala
- Qız qalası
- Üç günbəz
- Gülüstan qalası
- Əlincə qalası

183 Cormoqonun rəhbərliyi ilə monqolların Azərbaycana yürüşündən neçə il əvvəl Atabəy Şəmsəddin Naxçıvanda vəfat etdi?

- 49 il
- 46 il
- 47 il
- 56 il
- 51 il

184 Gəncəyə birinci yürüş zamanı müqavimətə rast gələn monqollar:

- Şirvanşain göndərdiyi on nəfər elçinin birini öldürüb, qalanlarının vasitəciliyi ilə Dərbənddən keçərək Monqolistana qayıtdılar

- Qıpçaqlarla döyüşə girdilər
- Beyləqnı işgal edərək Gürcüstana getdilər
- Məcburiyyət qarşısında qalaraq sülh bağladılar
- Xərac almaqla kifayətləndilər

185 Hülakülər dövləti zamanında orduda xidmət edirdi:

- Bəxşı, yurdçu, yüzbaşı, noyon, bəlarğuci, oxatanlar və b.
- Qol əmiri, minbaşı, inaq, naib, bəlarğuci, mehtət və s.
- İnaq, minbaşı, yüzbaşı, darğa və onun köməkçiləri və s.
- İnaq, bukaul, yasaul, yurdçu, bəlarğuci, bəxşı və s.
- İnaq, bukaul, minbaşı, naib, mehtət, bəxşı və s.

186 XI əsrin 60-cı illərinin əvvəllərində Şirvanda, Təbrizdə, Salmasda, Xoyda xalq kütlələrinin feodal zülmünə qarşı baş vermiş çıxışları bununla əlaqədar idi:

- Səlcuqların Şirvanşahlar dövlətini özlərinə tabe etməsi
- Slavyanların işgalçi yürüşləri
- Səlcuqların yürüşləri
- Xəracın məbləği və toplanma qaydası
- Gürcülerin işgalçi yürüşləri

187 Müxtəlif dövrlərdə müxtəlif şəkildə olmuşdu, hansı məbləğdə və formada alınmasından asılı olmayaraq bu vergi kəndlilər üçün ağır yük idi:

- Bəhrə vergisinin məbləği və toplanma qaydası
- Tamğa vergisinin məbləği və onun toplanma qaydası
- Sərkəllə vergisi və onun toplanma qaydası
- Xəracın məbləği və toplanma qaydası
- Dəhyek və ulafa vergilərinin məbləği və toplanma qaydası

188 Səlcuq ağılığı dövründə lazım gəldikdə sultana qoşun dəstəsi də verirdi:

- İqta sahibləri
- İri sex sahibləri, əsnaflar
- Uc və iri mülkə sahib olan xristian dininə itaət edən feodallar
- İri feodalların ictimai birliyi
- Təhkimçilikdən azad olmuş icma başçıları

189 XI əsrin əvvəllərində səlcuq türkləri əvvəlki türk axınlarından fərqli olaraq hansı yolla gəlmişlər?

- Ölkənin qərbindən İrəvan yolu ilə
- Qərbədən Osmanlı yolu ilə
- Şimaldan Dərbənd yolu ilə
- Ölkənin cənubundan İran yolu ilə
- Gürcüstan yolu ilə

190 IX- XI əsrlərdə “əmlakı xasse” torpaq mülkiyyəti mənsub idi: 1.Hökmdarın şəxsi qvardiyasında xidmət edənlərə 2.Hökmdara və onun sülaləsinə 3.İnaqlara (hərbi məsləhətçilərə) 4.Bukaula 5.Bəlarğuciyə

- 4.0
- 3.0
- 5.0
- 1.0
- 2.0

191 Onlar VIII əsrədə Təbrizdə, Marağada, Əhərdə hakimlik etməklə uzun müddət müstəqilliyə can atmışlar:

- Mehranilər

- Salariłər
- Məzyədilər
- Rəvvadilər
- Sacılər

192 Alan tayfalarının, qonşu feodal dövlətlərin və xüsusilə səlcuq türklərinin basqınlarından qorunmaq üçün tədbirlər gördü, Gəncənin ətrafında xəndək qazdırıb hasar çəkdirdi, 1063-cü ildə Şirvana bir neçə yürüş təşkil edərək onlardan 40 min dinar xərac alan hökmədar:

- Mənsur Vəhsudan
- Yusif ibn Əbu Sac
- III Fəzlun
- Əbü'ləsvar Şavur
- Məhəmməd ibn Şəddad

193 Göstərilənlərin hansı Şəddadi hökmədarına aid olduğunu müəyyən edin: İqtisadi, ictimai həyatda və xüsusilə orduda bir sıra faydalı islahatlar keçirərək Gürcüstanla və Şirvanşahlarla müharibələti davam etdirdi.

- III Fəzluna
- Fəzlə
- Mərzban ibn Məhəmmədə
- Əbülhəsən Ləşkəriyə
- Əbü'ləsvar Şavura

194 Xronoloji ardıcılılığı müəyyən edin: 1.Əsirlikdən qaçan Mərzban Ərdəbildə hakimiyyəti ələ keçirdi 2.Şəddadilər dövlətinin yaranması 3.Rəvvadilərin daxili müstəqilliyi səlcuqlar tərəfindən tamam ləğv edildi 4.Usta İbrahim tərəfindən Gəncənin qala qapıları hazırlandı 5.Şəddadilər dövlətinin varlığına Səlcuqlar son qoydular

- 2,4,1,5,3;
- 1,2,3,4,5;
- 1,2,4,3,5;
- 2,1,3,4,5;
- 3,1,2,4,5;

195 IX-XI əsrlərdə Azərbaycanda ən böyük olan kəndlilər iki hissədən ibarət idi:

- rəiyyət, əker
- rəiyyət, rəncər
- rəncər, dehqan
- uluc, azad
- patrik, azad

196 Şəddadilər dövlətinə səlcuqlar tərəfindən son qoyulmasından neçə il əvvəl Albaniyanın müstəqilliyinə ərəblər son qoymuşlar?

- 409 il
- 403 il
- 349 il
- 383 il
- 332 il

197 Rəvvadi hakimi Vəhsudanın səlcuqların vassal asılılığını qəbul etməsindən neçə il sonra Səlcuqlar Rəvvadilərin daxili müstəqilliyini tamam ləğv edərək Təbrizə səlcuq əmiri təyin etdilər?

- 21 il
- 24 il
- 27 il

- 11 il
- 15 il

198 Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər dövlətlərindən hansıları ara müharibələri və daxili mübarizə nəticəsində süqut etmişdir?

- Salarilər, Şəddadilər;
- Sacilər, Şəddadilər;
- Şirvanşahlar, Rəvvadilər;
- Sacilər, Salarilər;
- Şirvanşahlar, Sacilər;

199 Rəvvadilər dövləti öz müstəqilliyini itirərək səlcuqların hakimiyyəti altında keçdi?

- 1227-ci ildə
- 1054-cü ildə
- 1037-ci ildə
- 1065-ci ildə
- 1055-ci ildə

200 Azərbaycan ərazisində Səlcuqların hücum və təzyiqləri nəticəsində fəaliyyətlərini dayandırmağa məcbur olmuş dövlətləri müəyyən edin:

- Salarilər, Şəddadilər
- Şəddadilər, Rəvvadilər
- Şirvanşahlar, Sacilər
- Salarilər, Rəvvadilər
- Sacilər, Rəvvadilər

201 Rəvvadilər dövləti səlcuqların vassallığını qəbul etməyə məcbur oldu?

- 1065-ci ildə
- 1054-cü ildə
- 1227-ci ildə
- 1055-ci ildə
- 1037-ci ildə

202 Azərbaycana gəldiyi zaman Rəvvadilərin daxili müstəqilliyini tamam ləğv edərək 1065-ci ildə Təbrizə səlcuq əmiri təyin etdi:

- Alp Arslan
- Toğrul
- Sultan Səncər
- Məlikşah
- Sultan II Toğrul

203 X əsrin 50-ci illərinə aid olan tarixi hadisəni müəyyən edin:

- Ərdəbildə Sacilər üsyan qaldırıb hakimiyyəti ələ aldılar.
- Məhəmməd ibn Şəddad Dəbili tutdu və özünü müstəqil elan etdi.
- Mərzban ibn Məhəmməd 951-ci ildə Mosul hakimini məğlub etdi.
- Şirvanşahlar Salarilərə tabe edildi.
- Ruslar 38 gəmidə Bakı sahillərinə gəldilər.

204 Saları hökmdarı Mərzbanın oğlu İbrahimin dövrünə aiddir:

- Dəbil əmirliyi Şəddadilər tərəfindən zəbt edildi.
- Dövlətin ərazisi Dərbənddən Zəncana qədər olan ərazini əhatə edirdi.
- Dövlətin varlığına son qoyuldu

- Şirvanşahlar dövləti qısa müddətdə olsa da Salarilərə tabe edildi.
- "Qanunnamə" yazıldı

205 X əsrin ortalarında və ikinci yarısında Salari hökmdarı Mərzban ibn Məhəmmədə sonra isə onun varisi İbrahimə tabe olub, xərac ödəyirdi:

- Sacilərin hökmdarı Deysəm
- Şirvanşah Fəriburz
- Rəvvad-əl-Əzdi
- Əbülfəyca Rəvvadi
- Şirvanşah Heysəm ibn Xalid

206 Xronoloji ardıcılılığı müəyyən edin: 1. Salarılər dövlətinin süqutu. 2. Ktesfon döyüşü. 3. Rəvvadilər dövlətinin yaradılması. 4. Şəddadilər dövlətinin yaradılması. 5. Sacilər dövlətinin süqutu.

- 2,5,1,3,4;
- 1,2,4,3,5;
- 2,5,3,1,4;
- 5,2,1,3,4;
- 2,5,4,1,3;

207 Qazan xanın yarımcıq qalan islahatı?

- Dini
- Məhkəmə
- Rabitə
- Vergi
- Torpaq

208 Monqollar dövründə yeni yaranan vergi forması?

- Malcəhət
- Tamğa
- Bəhrə
- Uc
- Xərac

209 Keyxatu xan xəzinənin daha da boşalmasının qarşısını almaq məqsədilə hansı tədbiri gördü?

- Əhali siyahıya alındı
- Çao adlanan pul tədavülə buraxdı
- Əhali üzərinə ağır vergilər qoydu
- Orduda nizam-intizam yaratdı
- Feodalların özbaşinalığına son qoydu

210 Eyni ildə baş verən hadisələri müəyyən edin: 1) Gəncə üsyəni 2) Monqolların II yürüşü 3) Qazan xanın islahatı 4) Monqolların əhalini siyahıya alınması 5) Monqolların Rey və Həmədan şəhərlərini tutması

- 1, 3, 4
- 1, 2, 5
- 1, 4, 5
- 1, 3, 5
- 1, 2, 3

211 1231-ci il Gəncə üsyəni kimə qarşı yönəlmışdı?

- Qara Yusifə
- Xarəzmşah Cəlaləddinə
- Toxtamışa

- Teymurilərə
- Çobani Əşrəfə

212 Monqolların I yürüşü zamanı ələ keçirilən şəhərlər sırasına aid deyil?

- Beyləqan
- Təbriz
- Marağa
- Şamaxı
- Sərab

213 Monqolların III yürüşü zamanı yaranan dövlət?

- Qızıl Orda
- Elxanilər
- Şirvanşahlar
- Eldənizlər
- Teymurilər

214 Qazan xanın rabitə sahəsində keçirdiyi islahata aid deyil?

- Yollarda karvansaralar tikildi və müsafirlərin rəyyətin evində qalmaları qadağan olundu
- Elçilərin və Yam işçilərinin yerli əhalidən vəsait alması qərarı qəbul edildi
- Bütün əsas yollarda hər 3 fərsəxdən bir rabitə dayanacaqları – «yamlar» yaradıldı
- Yamlara əmir təyin olundu və onlar lazımı qədər qulluqçularla və atlarla təmin oldu
- Qazan xan mövcud yarıqları və paydzaları ləğv etdi

215 Qazan xanın islahatlarına aid deyil?

- Rabitə
- Hərbi
- Məhkəmə
- Vergi
- Torpaq

216 Monqollar dövründə əhalinin siyahıya alınması nə vaxt olub?

- 1252.0
- 1254.0
- 1264.0
- 1266.0
- 1258.0

217 Hülakilər səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə iştirak edən feodal qruplarına aid deyil?

- Cəlairilər
- Qaraqoyunlular
- Şirvanşahlar
- Çobanilər
- Xorasan əmirləri

218 Monqol canişinlərinin, xüsusilə Arqun ağanının Azərbaycanda həyata keçirdiyi siyasetin əsas mahiyyəti:

- Tutduqları ərazilərdə qarətçiliklə məşğul olmaq və əhalini soyub talamaq
- Feodalların – vasalların köçəri monqol əyanlardan asılılığını gücləndirmək
- Şəhər əhalisinə divan tutmaq
- Təsərrüfatı gücləndirmək
- Vergiləri artırmaq

219 Hansı şəhər işgal olunmaqla bütün Azərbaycan monqollar tərəfindən istila olundu?

- Bərdə
- Dərbənd
- Bakı
- Təbriz
- Şamaxı

220 Xronoloji ardıcılılığı müəyyən edin? 1) Usta Bəndərin başçılığı ilə Gəncə üsyani 2) Dərbəndilər sülaləsinin hakimiyyətə gəlməsi 3) Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü 4) Qazan xanın islahatı 5) Azərbaycan, eləcə də Ön Qafqaz ərazisinin Ali Monqol xaqqanının təyin etdiyi canişinlər tərəfindən idarə olunması

- 2, 3, 5, 4, 1
- 1, 5, 4, 3, 2
- 4, 3, 2, 5, 1
- 1, 3, 5, 4, 2
- 1, 2, 4, 5, 3

221 V əsrin sonu – VI əsrin əvvəllərində Albaniya əhalisi:

- Sasani-Bizans mühəribəsinin nəticəsi olaraq 629-cu ildə sasanilərə tabe edildi.
- Dini baxımdan iki hissəyə parçalanmışdı: bir qismi xristianlığı qəbul etmiş, digər qismi isə köhnə dinlərə ibadət edirdi.
- Məzdəkiləri hərəkatın gedişində ərzaqla təmin edirdi
- Mehranilər sülaləsinin hakimiyyəti altına düşdü, Sasanilərin tabeliyindən çıxdı.
- Bizansa qarşı mühəribə aparan II Xosrovun qoşunlarını ərzaqla təmin edirdi

222 Aşağıda qeyd olunanların kimə aid olduğunu müəyyən edin: 1) XII əsrədə yaşamış, Şamaxıda doğulmuş, təhsilini orada almış və nücum elmini dərindən mənimşəmişdir. 2) Dövrünün görkəmli münəccimlərindən hesab olunur, nücum elminə aid kitab da yazımsıdır. 3) Onun şərlərində Şirvanşah Mənuçöhrün apardığı mühəribələrin dəhşəti təsvir olunur.

- Mir Hüseyin Şirvani.
- Fələki Şirvani
- Xaqani Şirvani
- Əfzələddin Xaqani
- Ömər Osmanoğlu

223 Azərbaycan ədəbiyyatı tarixində X-XI əsrlərin yadigarı olan və şifahi xalq yaradıcılığının ana dilində qələmə alınmış hələlik ilk ən böyük ədəbi abidəsidir:

- "Əsl və Kərəm" dastanı
- "Dədə Qorqud" dastanı
- "Aşıq Qərib" dastanı
- "Şah İsmayıł" dastanı
- "Koroğlu" dastanı

224 Göstərilənlərin hansı hökmdara aid olduğunu müəyyən edin: 1) Xəlifə onu Azərbaycan və Ərməniyə canişini 2) Habelə Rey, Qəzvin, Zəncan valisi təyin etdi, 3) O, bunun müqabilində hər il xəzinəyə 500 min dinar xərac verməli idi.

- Əbu Sac Divdad.
- Heysəm ibn Xalid
- Yəzid ibn Məzyəd
- Yusif ibn Əbu Sac
- Mərzuban ibn Məhəmməd

225 Şirvanşah Axsitana aid olanları müəyyən edin: 1) Dənizdə hərbi donanmayı, quruda ordunu xeyli gücləndirdi 2) Alımları, filosofları, şairləri himayə edirdi 3) Kür çayından torpaqları suvarmaq üçün Şamaxıya

kanal çəkdirdi.4)Monqolların I yürüşü zamanı əlaqə yaratmaq üçün 10 nəfərdən ibarət elçi göndərdi
5)Atasından fərqli olaraq Atabəylərə düşməncilik edirdi.

- 3,5;
- 2,5;
- 2,4;
- 1,2;
- 1, 4;

226 Aşağıda göstərilənlərin Məzyədilər sülaləsinin hansı nümayəndəsinə aid olduğunu müəyyən edin:1)Xilafətdə bir sıra hərbi-inzibati vəzifələr icra etmiş 2)Ərməniyə və Azərbaycanda xilafətin valisi olmuşdur 3)Bərdədə vəfat etmişdir.

- Məhəmməd ibn Yəzid.
- Heyətəm ibn Xalid.
- Xalid ibn Məziyəd.
- Əsəd ibn Məziyəd.
- Yəzid ibn Məziyəd

227 1117- ci ildə baş vermişdir:

- IV Davidin başçılığı ilə hückuma keçən gürcü qoşunu Gülüstan qalasını tutdu və xeyli miqdarda hərbi qənimət və əsir ələ keçirərək geri qayıtdı.
- Sultan Mahmud öz qoşunu ilə Şirvana gəldi, Şirvani tutdu və onun hüzuruna gələn III Mənuçöhrü həbs etdi.
- Səlcuq sərkərdəsi Çağrı bəy Bizansdan kəşfiyyat yürüşündən qayıdaraq Naxçıvanı işğal etdi.
- Şəddadilərin Səlcuqlarla birləşmiş qüvvələri Bizans, gürcü və erməni xristian bulokunun hückumunun qarşısını aldı.
- I Demetrinin başçılığı ilə hückuma keçən gürcü qoşunu Şirvanda şəhər və kəndləri çapıb-taladı, külli miqdarda hərbi qənimət və əsir ələ keçirərək geri qayıtdı.

228 Azərbaycanda yerli feodalların-vassalların köçəri monqol əyanlarından asılılığını gücləndirmək siyaseti yeridən monqol canişini:

- Arpa xan
- Molor noyon
- Toğa Teymur
- Həsən xan
- Arqun ağa

229 Keyxatu xanın çao adlanan pulu tədavülə buraxmaqdə məqsədi:

- Əhali üzərinə ağır vergilər qoymaq.
- Orduda nizam-intizam yaratmaq
- Əhalidən alınan torpaq vergisini artırmaq.
- Feodalların özbaşinalığına son qoymaq.
- Xəzinənin daha da boşalmasının qarşısını almaq

230 Elxanilər dövləti yarandı?

- Monqolların I yürüşü zamanı
- Monqolların II yürüşü zamanı
- Monqolların III yürüşü zamanı
- Monqolların hakimiyyətinin süqutu zamanı
- Əbu-Səidin hakimiyyəti dövründə

231 Qıpçaq dəstələri Azərbaycanda məğlub olub geri qayıtdılar?

- 1227-ci ildə
- 1222-ci ildə
- 1223-cü ildə

- 1221-ci ildə
- 1225-cü ildə

232 Hansı hökmdara aid olduğunu müəyyən edin: 1. Ticarətin inkişafını təmin etmək məqsədilə vahid pul sistemi yaratdı. 2. Ticarət yollarında və bazarlarda kömrük toplanması üçün tədbirlər gördü. 3. Karvanların, yolların və ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü. 4. Çəki və ölçü vahidlərini sabitləşdirdi.

- Uzun Həsənə
- I Şah Abbasə
- Atabəy Şəmsəddinə
- Şah I Təhmasibə
- Qazan xana

233 Hülakülər zamanında Mərkəzi dövlət divanına başçılıq edirdi:

- Baş əmir
- “Qol əmirləri”
- Əmarət
- Mustovfi
- Vəzir və onun naibi

234 Hülakülər dövlətində hərbi kargüzarlıq aparılırdı:

- İnaqlar tərəfindən
- Mirzələr tərəfindən
- Bukuallar tərəfindən
- Bəxşilər tərəfindən
- Bəlarğucilər tərəfindən

235 Əlincə qalasının süqutunun səbəbi:

- Cəlairilərin yürüşü
- Xalq üsyani
- Toxtamışın yürüşü
- Daxili çəkişmələr
- Qara Yusifin Əlincə qalasına soxulması

236 Teymur Azərbaycanı tərk edərkən buranın idarəsini kimə tapşırmışdı?

- Qara Bəstama
- Məhəmməd Dəvati
- Hacı Əhməd Pişkin
- Əxi İranşah
- Miranşaha

237 1387-ci ildə Teymurun Azərbaycanı tərk etmə səbəbi?

- Toxtamışın Azərbaycana yürüşü ilə əlaqədar olaraq
- Yerli əhalinin güclü müqaviməti
- Oğlu Miranşahın atasına qarşı etirazı
- Ancaq qənimət əldə etmək üçün gəldiyinə görə
- Toxtamışın Buxara və Səmərqəndə yürüşü ilə əlaqədar olaraq

238 Əlincə qalasının süqutu nə vaxt olub?

- 1400.0
- 1300.0
- 1040.0

- 1410.0
- 1401.0

239 XIV əsrin II yarısında Təbriz şəhəri uğrunda mübarizənin ciddi şəkil almasının əsas səbəbi nə idi?

- Təbriz əhalisinin müqavimət göstərməsi
- Təsərrüfatın yaxşı inkişaf etməsi
- Ticarət yolları üzərində yerləşməsi
- Təbrizin ələ keçirilməsinin Azərbaycanı tutmaq üçün əsas meyar olması
- Təbrizin Hülaki dövlətinin paytaxtı olması

240 1385-ci ildə Qızıl Orda xanı Toxtamış hansı şəraitdən istifadə edərək Azərbaycana yürüş etdi?

- Hülakilər dövlətinin süqutu
- Sultan Əhmədin Təbrizdə olmaması
- Hakimiyyət uğrunda mübarizə, feodal pərakəndəliyi
- Cəlairlər dövlətinin zəifləməsi
- Teymurun baş vermiş hadisələrlə əlaqədar Sultaniyyədən Səmərqəndə qayıtması

241 Azərbaycanda bazar qiymətlərinin artmasına, ticarət dövriyyəsinin azalmasına, həyat səviyyəsinin aşağı düşməsi ilə əlaqədar şəhər əhalisinin öz yerlərini tərk etməsinə gətirib çıxartdı:

- Vergi islahatı.
- Monqolların örüş siyaseti.
- Qızıl Ordanın yürüşləri.
- Çəonun tətbiqi.
- Tamğə vergisinin tətbiqi.

242 Qazan xanın həyata keçirdiyi islahatların nəticələrinə aid deyildir:1)İqtisadiyyatda canlanma baş verdi, ticarət inkişaf etdi.2)Elxanilər dövlətinin labüb tənəzzülünün bir müddət qarşısı alındı, feodal dağınıqlığı artdı.3)Vergilərin toplanması mərkəzi divana tapşırıldı, əhalinin vəziyyəti nisbətən yüngülləşdi.4)Elxanilər dövlətinin labüb tənəzzülünün bir müddət qarşısı alındı.5)Elxanilər dövlətinin tənəzzülü sürətləndirdi.6)Qazan xanla monqol əyanları arasında yaxınlıq daha da artdı.

- 1,3,5
- 1,2,6
- 1,3,4
- 2,5,6
- 2,3,4

243 Qaraqoyunlu dövlətinin teymurilərin asılılığından azad olmasından neçə il əvvəl Şəddadilər dövləti süqut etdi?

- 364.0
- 332.0
- 372.0
- 393.0
- 359.0

244 Səfəvilər dövründə verilən tiyul torpaq mülkiyyət formasının xüsusiyyətləri hansı bənddə düzgün əks olunmuşdur?

- tiyul sahibi xəzinəyə vergi ödəməyə məcbur edilirdi
- tiyul torpagından gələn gəlir qoşunun ehtiyaclarının ödənilməsinə xərclənirdi
- tiyul torpağı şərtsiz sahiblik hesab edilir, nəsildən nəsilə keçmirdi
- tiyul sahibi dövlətə xidmət edir, gəlirin müəyyən hissəsini özünə götürürdü
- tiyul hərbi əyanlara verilirdi, gəlirin böyük hissəsi şah sarayının saxlanılmasına sərf olunurdu

245 Səfəvilərə qarşı “müqəddəs müharibə” elan edən Osmanlı sultanı idi:

- IV Murad
- I Bəyazid
- Sultan Səlim
- Sultan Süleyman
- II Murad

246 Şah İsmayılin ölümündən sonra Səfəvilər dövlətində baş vermiş siyasi böhran hansı bənddə düzgün əks edilmişdir?

- Şamlı və ustaclı əmirləri arasında səfəvi taxtı uğrunda mübarizə şiddətləndi
- I Təhmasib rumlu və şamlı tayfalarına məglub olaraq hakimiyyətdən kənarlaşdırıldı.
- Səfəvi dövləti Çuxa sultan və Köpək sultan arasında bölüşdürüldü
- Hakimiyyət uğrunda rumlu, ustaclı, təkəli, şamlı tayfaları arasında gərgin mübarizə gedirdi:
- Təkəli əmiri Hüseyin xan hakimiyyəti ələ keçirdi

247 XIV əsrin 70-ci illərində Qaraqoyunlular hansı ərazilərdə möhkəmlənə bilmisdilər?

- Diyarbəkir, Van, Qaramandə
- Bitlis, Ərzincan, Kayseridə
- Ərzincan, Diyarbəkir, Osmanlı dövlətinin şərq torpaqlarında
- Xorasan, Bəlx, Rey, Qəzvində
- Ərzincan, Sivas, Gürcüstanın şimal torpaqlarında

248 1472-1473-cü illərdə baş vermiş Ağqoyunlu – Türkiyə müharibəsinin tarixi əhəmiyyəti:

- Ağqoyunlular Fərat sahillərinə qədər ərazilərə sahib oldular
- Ağqoyunlulara ağır zərbə vuruldu, Türkiyə ilə şərq sərhədlərdə torpaqlar itirildi
- Osmanlı və Ağqoyunlu dövlətləri arasında tarixi müqavilə bağlandı
- Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı planları həyata keçdi
- Osmanlılar Azərbaycanı, bütövlükdən ön Qafqazı və İranı tuta bilmədi

249 I Şah Abbasın həyata keçirdiyi hərbi islahatın nəticəsi:

- Qızılbaş ordusu ləğv edildi
- Yeni tipli muzdlu ordu yaratmaq mümkün olmadı
- Odlu silah əldə edilmədi
- Ordunun sayını artırmaq mümkün olmadı
- Odlu silahı olan yeni peşəkar nizami, daimi ordu yaradıldı

250 I Şah Abbas keçirdiyi hərbi-inzibati islahatlara aiddir: 1. Paytaxtin Təbrizdən Qəzvinə köçürülməsi
2. Qızılbaşlarla bərabər başqa tayfalarla da qoşuna daxil olmaq hüququnun verilməsi 3. Tayfa başçılığında irlilik qaydasının tətbiq edilməsi 4. Qoşunun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edilməsi

- 1, 3
- 1, 4
- 1, 2
- 2, 4
- 3, 4

251 Azərbaycan torpaqlarının Səfəvilər dövləti tərəfindən vahid dövlətdə bilişdirilməsi prosesi başa çatdı:

- Cabanı döyüşündə Şirvanşah Ferrux Yasarın məglubiyətə uğradılması nəticəsində
- Həmədan yaxınlığında Almaqulağı döyüşündə Murad Mirzənin məglubiyətə uğradılması nəticəsində
- Şirvanşahlar dövlətinə son qoyulması ilə
- Şəki hakimliyinin ləğv edilməsi ilə
- Şərurda Əlvənd Mirzə üzərində qələbə qazanılması ilə

252 I Şah Təhmasibin dövründə baş vermişdir: 1. Tamğa vergisinin ləğvi 2. Şivanşahlar dövlətinə və Şəki hakimliyinə son qoyulması 3. Həmədan yaxınlığında Almaqulağı döyüşü 4. Osmanlılarla Alazan (Qanıx) çayı

sahilində döyüş

- 1, 3
- 2, 3
- 3, 4
- 1, 4
- 1, 2

253 Xronoloji ardıcılılığı gösterin: 1.Şərur döyüşü 2.Cabanı döyüşü 3.Çaldıran döyüşü

- 1, 2, 3
- 3, 2, 1
- 2, 1, 3
- 3, 1, 2
- 2, 3, 1

254 1501-ci il Şərur döyüşünün nəticəsi:

- Səfəvilər Osmanlılara qalib geldilər
- Qızılbaşlar Ağqoyunlu Muradı məğlubiyətə uğratdılar
- Qızılbaşlar Ağqoyunu Əlvənd Mirzəyə qalib gəldilər
- Qızılbaşlar Şeybaniləri əzdilər
- Qızılbaşlar Şirvanşahlara qalib gəldilər

255 I Şah Abbasın hakimiyyəti dövrünə aid deyildir:

- Hərbi islahat nəticəsində müxtəlif dərəcəli qoşun növü yaratması
- Osmanlı dövləti ilə İstanbul müqaviləsinin bağlanması
- “Böyük sürgün” adlanan siyasetin həyata keçirilməsi
- Tüfəngçilər adlanan yeni qoşun növünün yaradılması
- Şirvan və Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi

256 Səfəvi dövlətində 1565- ci ildə baş vermişdir:

- Osmanlı sultani Süleyman Qanuninin birinci yürüşü
- Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
- II İsmayılin sui-qəsd nəticəsində öldürülməsi
- Təbriz sənətkarlarının üsyəni
- I Təhmasib tərəfindən tamğa vergisinin lağvi

257 I Şah İsmayılin hakimiyyəti dövrünə aid olan hadisələri göstərin: 1.Amasiya sülhünün bağlanması
2.Mərv döyüşündə Şeybanilər üzərində qələbə qazanılması 3.Bütün Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi 4.Həmədan yaxınlığında Almaqulağı adlı yerdə Ağqoyunlu Murad Mirzə üzərində qələbə qazanılması

- 1.3
- 3, 4
- 2, 3
- 2.4
- 1.2

258 XVI əsrдə Azərbaycanda feodal sinfinə daxil olanlar hansı cavabda tam göstərilmişdir?

- Şah və hakim sülalənin üzvləri, ali şərəfhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar
- Şah və hakim sülalənin üzvləri, qədim oturaq əyanlar
- Şah və hakim sülalənin üzvləri, ali şərəfhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar
- Şah və hakim sülalənin üzvləri, yarınköçəri qızılbaş tayfalarının hərbi əyanları, ali şərəfhaniləri, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar
- Şah və hakim sülalənin üzvləri, yarınköçəri qızılbaş tayfalarının hərbi əyanları, mülki bürokratiyanın yuxarı təbəqəsi, qədim oturaq əyanlar

259 Azərbaycan Səfəvi dövlətinin paytaxtları olmuş şəhərləri göstərin:1.Təbriz,2.Tehran
3.Qəzvin,4.Şamaxı,5.İsfahan

- 1, 2, 3
- 3, 4, 5
- 1, 2, 4
- 2, 3, 4
- 1, 3, 5

260 Qarabulaq kəndi yaxınlığında Topal Əhmədin öldürülməsi ilə üsyən yatırılmasından neçə il əvvəl Xəlifə Yusifi Azərbaycan və Ərməniyə canışını, habelə Rey, Qəzvin, Zəncan valisi təyin etdi?

- 474 il
- 572 il
- 473 il
- 457 il
- 562 il

261 Çobani feodallarının zülmündən cana gələn Azərbaycan əhalisi:

- Vətəni tərk edərək Gilana, Gürcüstana, Ruma, Şama, Bağdada və s. yerlərə gedirdilər.
- Cəlairilərin və Xorasan əmirlərinin hakimiyətini qəbul etdilər.
- Çobani əmirlərinin özlərinin müstəqilliyini elan etmələrinə imkan vermədilər.
- 1347-ci ildə Məlik Əşrəfə qarşı üsyən qaldırıb, ordusunu dağıdırıb özünü isə öldürdürlər.
- 1357-ci ildə Cəlairilərin Azərbaycana yürüşü zamanı onlara kömək göstərərək Hülakülər dövlətini süquta uğradılar.

262 Azərbaycanda özbaşınlıq, çapqıncılıq, oğurluq çoxaldı, xalq kütlələrinin feodal sinfinə və monqol istilaçılarına qarşı mübarizəsi artdı:

- Azərbaycan ərazisinin 110 monqol noyonu arasında bölünməsi nəticəsində
- Qazan xanın torpaq islahatı nəticəsində
- Qazan xanın vergi islahatı nəticəsində
- Keyxatu xanın pul islahatı nəticəsində.
- Kəndlilərin torpağa təhkim edilməsi ilə.

263 Hansı hökmdara aid olduğunu müəyyən edin:1) İşgalçılıq planlarını həyata keçirmək üçün hərbi islahat apardı2) Gürcüstana hücum etdi, alınmaz Samşvild qalasını ələ keçirdi3) Sultan taxtının iddiaçılarından olan Şahruxun oğlu İbrahim Mirzənin qüvvələrini darmadağın edib Gürcanı və Xorasanı tutdu

- Şah I Təhmasibə.
- I Şah İsmayıla
- Qara Yusifə
- Uzun Həsənə
- Cahansaha

264 Ağqoyunlu – Trabzon münasibətlərinə aid deyildir:1)Tərəflər Osmanlı sultanı II Məhmədlə ticarət əlaqələri yaratdılar.2)Ağqoyunlu tacirləri Qara dənizə Trabzon vasitəsi ilə çıxırdılar.3)Ağqoyunlu ordusu üçün odlu silah, xüsusi silahları istehsalı Trabzonda təşkil edilmişdir. 4)Aralarında qohumluq əlaqələri yaranmışdır. 5)Ağqoyunlu tacirləri Venesiya və Genuya, habelə digər avropalı tacirlərlə Trabzon vasitəsilə geniş ticarət əlaqələri aparırdılar.6)Osmanlı sultanı Səlimə qarşı mübarizə aparmaq üçün ittifaq yaratmışdır.

- 1,2,5.
- 2,4,5
- 3,4,5
- 1, 3,6
- 2,3,6

265 Xronoloji ardıcılılığı müəyyən edin: 1) İbrahim Şəki vilayətinin hakimliyini Əlincə ətrafindakı döyüslərdə həlak olmuş Seyid Əlinin oğlu Seyid Əhmədə qaytarmaq barədə Teymurdan razılıq aldı
 2) Teymur Beyləqanın abadlaşdırılması və Arazdan buraya bir kanal çəkilməsinə göstəriş vermişdir
 3) Qaraqoyunlu tayfa ittifaqının mərkəzi Van şəhərini teymurilər tutdu və qarət etdilər 4) Qaraqoyunlu tayfalararası mübarizələr ittifaqı zəiflətdi və ittifaq dağıldı. 5) Toxtamışın dəstələri Dərbənddən ikinci dəfə Azərbaycana soxuldu.

- 3,5,4,1,2.
- 4,5,3,1,2
- 2,5,3,4,1
- 5,3,4,1,2
- 1,2,5,4,3

266 Səfəvilər dövləti inzibati cəhətdən bölünmüşdü:

- sultanlıqlara
- mahallara
- vilayətlərə
- əyalətlərə
- xanlıqlara

267 Səfəvilər dövlətində mülki bürokratiyanın ənənəvi başçısı hesab olunurdu?

- əmir əl-ümərə
- qorçubaşı
- sədr
- vəkil
- vəzir

268 1578-ci ildə osmanlıların Azərbaycana hücumu zamanı türklər hansı şəhəri ələ keçirməklə Şimali Azərbaycana faktiki olaraq sahib oldular:

- Bakı
- Şəki
- Quba
- Şirvan
- Naxçıvan

269 XVI əsrin II yarısında hansı Azərbaycan şəhəri beynəlxalq ipək ticarətinin iri məkəzlərindən hesab edilirdi?

- Şabran
- Qəbələ
- Bakı
- Şamaxı
- Culfa

270 1553-cü ildə Səfəvilərin Rusiya ilə yaxınlaşmağa çalışması hansı dövlətə qarşı yönəlmışdı?

- Misirə
- Krım xanlığına
- Dağıstanə
- Türkiyəyə
- Şeybanilərə

271 Şah I Təhmasib Türkiyə ilə bağladığı Amasiya sülhünə baxmayaraq, təhlükəsizliyinin təminini üçün hansı dövlətlə yaxınlaşmağa çalışırıldı:

- Suriya ilə

- Krım tatarları ilə
- Şeybanilərlə
- Rusiya ilə
- Misirlə

272 1736-cı ildə baş vermişdir:

- Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
- Rəşt müqaviləsinin bağlanması
- Gəncə müqaviləsinin bağlanması
- Nadir xanın “şah seçilməsi”
- II Təhmasibin taxtdan salınması

273 1732-ci il Rəşt müqaviləsinin şərtlərinə aid deyil:

- Azərbaycanın Kürdən şimalda yerləşən Xəzəryanı əyalətlərinin rusların əlində qalması
- Səfəvi dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlərin nəzərdə tutması
- Kürdən cənubda olan Xəzəryanı bölgələrin Səfəvi dövlətinə qaytarılması
- Əfqanların İran ərazisini tərk etməsi
- Səfəvi dövlətinin osmanlıları Xəzəryanı bölgələrə buraxmamağı öz öhdəsinə götürməsi

274 I Şah Abbasın azərbaycanlıları öz doğma yerlərindən köçürməsi nə məqsəd daşıyırdı:

- Qızılbaşların əvvəlki qüdrətini bərpa etmək
- Siyasi
- Kütləvi narazılığı yatırmaq üçün
- Osmanlı hücumları ilə əlaqədar türklərə meyilli olmaları
- İqtisadi

275 Xəzər sahilindəki vilayətlər istisna olmaqla Azərbaycanın demək olar ki, bütün ərazisi Osmanlıların hakimiyyəti altına keçdi

- 1639-cu il Qəsri-Şirin müqaviləsinə görə
- 1723-cü il Peterburq sülhünə görə
- 1618-ci il Mərənd sülhünə görə
- 1555-ci il Amasiya müqaviləsinə görə
- 1724-cü il İstanbul müqaviləsinə görə

276 I Pyotrun Azərbaycana 1722-1723-cü illər yürüşünün məqsədini göstərin: 1.Xəzərsahili vilayətləri ələ keçirmək 2.Şirvani Osmanlı işgalindən azad etmək 3.Bölgənin sərvətlərinə yiyələnmək və ticarətini ələ keçirmək 4.Əfqanlara qarşı mübarizədə Səfəvilərə köməklik göstərmək

- 2, 4
- 1, 4
- 3, 4
- 2, 3
- 1, 3

277 Səfəvilərin hakimiyyətinin ilk dövründə vəkil vəzifəsi

- Dünyəvi məsələlər üzrə Şahın tam səlahiyyətli müavini hesab edilirdi
- Dini məsələlər üzrə Şahın tam səlahiyyətli müavini hesab edilirdi
- Mülki bürokratiyanın əyanlarının başçısı idi
- Vəzirdən sonra səlahiyyətli şəxs hesab edilirdi
- Dini dünyavi məsələlərin həllində Şahın tam səlahiyyətli müavini hesab edilirdi

278 Səfəvilər dövründə doğma türk dilində yazıb-yaratmışlar: 1.Məhəmməd Füzuli 2.İzzəddin Həsənoğlu 3.Şah İsmayıł Xətai 4.Xəqani Şirvani

- 1, 2
- 2, 3
- 3, 4
- 1, 3
- 2, 4

279 XVI yüzliyiliyin sonu- XVII yüzliyinin I rübündə Səfəvi dövlətinin yenidən güclənməsi hansı Səfəvi şahının adı ilə bağlıdır?

- Şah I İsmayılin
- Şah II İsmayılin
- Şah Məhəmməd Xudabəndənin
- Şah I Təhmasibin
- Şah I Abbasın

280 1639-cu il Qəsri-Şirin sülhünün şərtləri. 1. Azərbaycan torpaqları Səfəvilərin tərkibində qalırdı 2. Ərəb İraqı Bağdad da daxil olmaqla Osmanlılara keçirdi 3. Azərbayca torpaqları iki dövlət arasında bölündü 4. Rusların tikdiyi Terek qalasının Osmanlılar tərəfindən dağıdılmasına Səfəvilər mane olmamalı idilər

- 2, 4
- 3, 4
- 1, 3
- 1, 2
- 2, 3

281 I Şah Abbasın osmanlılarla 1603-1607-ci illərdə apardığı müharibənin nəticəsi:

- Osmanlılar tutduqları torpaqlarda daha da möhkəmləndilər
- Cəbhə xəttində heç bir dəyişiklik baş vermədi
- Təbriz, Ordubad şəhərlərindən başqa digər ərazilər Osmanlıların əlində qal
- Bütün Azərbaycan torpaqları osmanlılardan geri alındı
- Səfəvilər məğlub oldular

282 Səfəvi dövlətinin İngiltərə ilə əlaqələrinin təşəkkül tapmasında mühüm rol oynadı:

- səyyahlar
- "Moskva şirkəti"
- "Ost Hind şirkəti"
- Masonlar
- xristian rahiblər

283 I şah Abbasın hakimiyyət illərində:

- Dövlətin mahiyyəti dəyişərək Avropa dövlətinə çevrilir
- Azərbaycan türkcəsi orduda və şah sarayında üstünlük təşkil edirdi
- Fars dili orduda və sarayda üstünlük təşkil edirdi
- Sarayda fars dili, orduda azərbaycan türkcəsi üstünlük təşkil edirdi
- Sarayda azərbaycan dili, orduda fars dili üstünlük təşkil edirdi

284 I şah Abbası hakimiyyətə gətirən qızılbaş tayfalar:

- İran etnik qrupları
- Ustaclı və Şamlı tayfalarından olan Xorasan qrupu
- Təkəli və rumlu tayfaları
- Fars tayfaları
- Şamlı və rumlu tayfaları

285 I Şah Abbasın hakimiyyəti dövrünü aid deyildir:

- Hormüzün portuqallardan geri alınması
- Şirvan və Şəkinin Səfəvi dövlətinə birləşdirilməsi
- Osmanlı dövləti ilə İstanbul müqaviləsinin bağlanması
- Tüfəngçilər adlanan yeni qoşun növünün yaradılması
- “Böyük sürgün” adlanan siyasetin həyata keçirilməsi

286 1521-ci ildə Qızılbaşların Gürcüstana üçüncü yürüşü nə ilə əlaqədar oldu:

- Kartlı çarının Şirvana yürüşü
- Kaxetiya çarı Ləvənd xanın Şəkiyə hücumu
- Kaxetiya hakiminin xərac vermekdən imtina etməsi
- Kaxetiya ərazisində Səfəvilərə qarşı başlanmış üsyən
- Kaxetiya hakiminin Kartliyə hücumu

287 I Şah Abbasın həyata keçirdiyi hərbi islahatın nəticəsi:

- Odlu silah əldə edilmədi
- Odlu silahı olan yeni peşəkar nizami, daimi ordu yaradıldı
- Qızılbaş ordusu ləğv edildi
- Yeni tipli muzdlu ordu yaratmaq mümkün olmadı
- Ordunun sayını artırmaq mümkün olmadı

288 I Təhmasib taxta çıxanda ilk qəyyumu kim oldu:

- Hüseyn xan Şamlı
- Div Sultan
- Qaraca Sultan
- Cuxa Sultan Təkəli
- Köpək Sultan Ustachi

289 Səfəvilər dövründə vəzir:

- Şəriət məhkəmələrinə nəzarət edir
- Mülki bürokratiyanın rəhbəri
- Xarici siyaset məsələləri üzrə Şahın müavini
- Dini məsələlər üzrə Şahın müavini
- Hərbi məsələlər üzrə Şahın müavini

290 Səfəvi hakimiyyətinin ilk dövründə vəkil vəzifəsi:

- Mülki bürokratiya əyanlarının başçısı
- Dini və dünyəvi məsələlərin həllində Şahın tam səlahiyyətli müavini hesab edilirdi
- Dini məsələlər üzrə Şahın müavini
- Dünyəvi məsələlər üzrə Şahın müavini
- Vəzirdən sonra səlahiyyətli şəxs

291 Səfəvi dövlətində Sədrin əsas vəzifəsi: 1. dönüklərin antifeodal hərəkatının qarşısını almaq 2. mərkəzi hakimiyyətə qarşı qiyamları yatırmaq 3. Şəhəri yayılması və möhkəmləndirilməsi üçün məsuliyyət daşıyırıldı 4. ölkədə yığılan vergilərə nəzarət edirdi 5. xarici siyasetə rəhbərlik edirdi

- 4, 5
- 1, 3
- 1, 2
- 2, 4
- 3, 5

292 Bu göstərilənlərin hansı döyüşün nəticəsinə aid olduğunu müəyyən edin: 1) Osmanlı türkləri Təbrizi ələ keçirdikdən sonra cəmi altı gün burada qala bildilər. 2) Onlar geri çəklərkən özləri ilə çoxlu Təbriz ustaları apardılar. 3) Bir neçə min sənətkar ailəsi İstanbula köçürüldü.

- Sultan Süleymanın II yürüşünə.
- Çaldırın döyüşünə.
- Otluqbeli döyüşünə.
- 1534-cü il Sultan Süleymanın I yürüşünə.
- Çıldır döyüşünə.

293 Şah I Abbasın “böyük sürgün” adı ilə məşhur olan siyasetində məqsədlərinə aiddir: 1.dövlətin cənub bölgələrində şəhər təbliğatını genişləndirmək 2.Osmanlılara qarşı Azərbaycanda “yandırılmış torpaq” taktikasını tətbiq etmək 3.dünya tranzit ticarətinin əsas yolunu Səfəvi dövlətinin cənubuna köçürmək 4.köçürürlən əhalinin köməyi ilə üsyanları yatrımaq

- 3, 4
- 2, 3
- 1, 3
- 2, 4
- 1, 4

294 Şah I Abbasın Osmanlı imperatorluğuna qarşı müharibəyə başlamasında maraqlı olan dövlətlərə aid deyil:1. İspaniya2. Yaponiya3. Rusiya4. Almaniya5. Çin

- 2, 4
- 2, 5
- 1, 3
- 3, 5
- 4, 5

295 Şah I Abbasın hərbi islahatı nəticəsində yaradılan nizami ordunun əsas zərbə qüvvəsi idi:

- süvarilər
- qulamlar
- tūfəngçilər
- piyadalar
- topçular

296 Şah I Abbasın qızılbaş əmirlərinə qarşı gördüyü tədbirlərdə başlıca məqsəd idi:

- şəhər təbliğatını dayandırmaq
- mərkəzi hakimiyyəti möhkəmləndirmək
- Səfəvi dövlətini İran dövlətinə çevirmək
- xəzinəni doldurmaq
- anasının qatillərindən qisas almaq

297 1590-cı il İstanbul sülhündən sonra Səfəvi dövləti tərkibində qalmış Azərbaycan torpaqlarına aiddir: 1. vahid bəylərbəyilikdə birləşdirildi 2. mərkəzi şəhəri Qəzvin idi 3.silahlı qüvvələrinin sayı 10 min nəfərə çatırdı 4. “vəliəhdneşin” adlandırıldı

- 2, 3
- 1, 2
- 2, 4
- 1, 3
- 1, 4

298 XVI əsrд İngilis ticarət burjuaziyası Volqa-Xəzər yolundan istifadə edərək çalışırdı:

- Osmanlı dövlətini iqtisadi cəhətdən blokadaya almağa
- Moskva knyazlığını iqtisadi cəhətdən zəiflətməyə
- Səfəvilər dövlətinin iqtisadiyyatını gücləndirməyə
- Azərbaycan vasitəsilə Hindistana iqtisadi ekspansiyaya
- Xəzərsahili vilayətləri zəbt etməyə

299 Səfəvilərin Avropa dövlətləri ilə Osmanlıya qarşı ittifaqının baş tutmamasının səbəbi:

- Osmanlı imperiyasının Moskva knyazlığı ilə ittifaqından Avropa dövlətlərinin ehtiyat etmələri
- Səfəvi diplomatlarının səriştəsizliyi
- Misirin Osmanlı dövləti tərəfindən işğalı
- Avropa dövlətlərinin mənafelərinin toqquşması
- Avropa dövlətlərinin Osmanlı imperiyasından ehtiyat etmələri

300 1505-ci ildə Şah İsmayılin Venesiya dojuna yazdığı məktubda məqsədi?

- Avropadan odlu silah hazırlayan mütəxəssislər dəvət etmək
- Volqa-Xəzər yolundan birgə istifadə haqqında razılıq əldə etmək
- Portuqaliya və İspaniyaya qarşı hərbi ittifaq yaratmaq
- Avropa tacirlərinə gömrüksüz ticarət hüququ vermək
- Venesiya və Qərb dövlətləri ilə hərbi siyasi ittifaq yaratmaq

301 Səfəvi dövlətinin Portuqaliya ilə münasibətlərinin gərginləşməsinin səbəbi:

- Portuqaliyanın Osmanlı dövləti ilə sazişə girməsi
- Osmanlı imperatorluğu ilə müharibədə Portuqaliyanın iştirak etməməsi
- Portuqaliyanın odlu silah hazırlamaq üçün Səfəvi dövlətinə mütəxəssislər göndərməməsi
- Portuqaliyalı rahiblərin Səfəvi dövləti ərazisində missionerlik fəaliyyəti ilə məşğul olması
- Portuqaliyanın Hörmüzü ələ keçirərək Səfəvilərin Hind okeanına çıxışını kəsməsi

302 XVI əsrin ortalarında “Moskva şirkəti”nin ipək ticarəti etmək imtiyazı aldığı ərazi:

- Təbriz
- Qarabağ
- Rəşt
- İrəvan
- Şirvan

303 Səfəvi dövləti ilə mənafeləri toqquşan ilk Avropa dövləti:

- İspaniya
- Macarıstan
- Venetsiya
- İngiltərə
- Portuqaliya

304 Şah I İsmayılin diplomatik münasibətlər yaratmağa can atdığı ilk Avropa dövləti:

- Almaniya
- Avstriya
- Fransa
- Polşa
- Venetsiya

305 Döyüslərin xronoloji ardıcılığını müəyyən edin: 1.Məşəl savaşı 2.Qanıx 3.Mollahəsənli

- 2, 1, 3
- 2, 3, 1
- 3, 2, 1
- 1, 2, 3
- 1, 3, 2

306 Xronoloji ardıcılığı göstərin: 1. Mərv döyüşündə Şeybanilər üzərində qələbə qazanılması 2. Alazan (Qanıx) çayı sahilində Osmanlıların məglubiyətə uğradılması 3. Amasiya barışı ilə Şərqi Gürcüstan üzərində Səfəvi idarəciliyinin tanınması

- 2, 1, 3
- 1, 2, 3
- 2, 3, 1
- 1, 3, 2
- 3, 1, 2

307 Azərbaycan torpaqlarının Səfəvilərin dövründə vahid dövlətdə birləşdirilməsi başa çatdı:

- Cabanı döyüşündə Şirvanşah Ferrux Yasarın məğlubiyyətə uğradılması nəticəsində
- Şərurda Əlvənd Mirzə üzərində qələbə qazanılması ilə
- Həmədan yaxınlığında Almaqulağı döyüşündə Murad Mirzənin məğlubiyyətə uğradılması nəticəsində
- Şirvanşahlar dövlətinə son qoyulması ilə
- Şəki hakimliyinin ləğv edilməsi ilə

308 I Şah Təhmasibin dövründə baş vermişdir: 1.Tamğa vergisinin ləğvi 2.Şivanşahlar dövlətinə və Şəki hakimliyinə son qoyulması 3.Həmədan yaxınlığında Almaqulağı döyüşü 4.Osmanlılarla Alazan (Qanıx) çayı sahilində döyüş

- 1, 4
- 3, 4
- 2, 3
- 1, 2
- 1, 3

309 Səfəvi dövlətində 1565- ci ildə baş vermişdir:

- II İsmayılin sui-qəsd nəticəsində öldürülməsi
- Təbriz sənətkarlarının üsyani
- Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
- I Təhmasib tərəfindən tamşa vergisinin ləğvi
- Osmanlı sultani Süleyman Qanuninin birinci yürüyü

310 I Şah İsmayılin hakimiyyəti dövrünə aid olan hadisələri göstərin:1. Amasiya sülhünün bağlanması 2. Mərv döyüşündə Şeybanilər üzərində qələbə qazanılması 3. Bütün Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi 4. Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə Ağqoyunlu Murad Mirzə üzərində qələbə qazanılması

- 1, 2
- 2, 3
- 3, 4
- 2, 4
- 1, 3

311 Şah I Təhmasibin fəaliyyətinə aiddir:1.Mərv döyüşündə Şeybanilərə qalib gəlmişdir 2.Şirvan və Şəkini birləşdirmiştir 3.Dini islahat keçirmiştir 4.Tamşa vergisini ləğv etmişdir

- 2, 4
- 1, 2
- 3, 4
- 1, 4
- 1, 3

312 Səfəvilər dövründə xristian ruhani təbəqəsi:

- deportasiya olundu
- əvvəlki imtiyazlarını itirdi
- orduda xidmətə cəlb edildi
- bir sıra imtiyazlara malik idi
- missionerlik fəaliyyətini dayandırıldı

313 Səfəvilər dövründə soyurqal:

- elm və incəsənət xadimlərinə verilirdi
- vəqf torpaqlarına birləşdirildi
- ləğv edildi
- yalnız müridlərə verilirdi
- şəhəruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda yaşayış məntəqələrinə çevrildi

314 Abdulla xan Ustaclını “Şirvan kralı” adlandırmışdı:

- Əfqanlar
- Hindli tacirləri
- Türk səyyahı
- Avropa səyyahı
- Rus səyyahı

315 Səfəvilər dövlətində mustoufi əl-məmalikə aid idi: 1. maliyyə idarəsinə başçılıq edirdi 2. vergi aparatına nəzarət edirdi 3. şah və hakim sülalə üzvlərinin ehtiyaclarının ödənilməsinə nəzarət edirdi 4. bazarlara nəzarət edir, əmtəələrə qiymətləri təsdiq edirdi

- 2, 3
- 1, 4
- 1, 3
- 1, 2
- 2, 4

316 Qorçibaşı rəhbərlik edirdi:

- müxtəlif tayfalardan toplanan şahın mühafizə dəstəsinə
- Azərbaycan tayfalarının döyüşünlərindən ibarət olan xüsusi hərbi dəstəyə
- sərhəd qoşunlarına
- üsyانları yatırmaq üçün təşkil edilən xüsusi hərbi dəstəyə
- Azərbaycan tayfalarının döyüşünlərindən ibarət olan piyadalarla

317 Səfəvi dövlətində mövcud olan Ali məclisə aiddir:

- dövlət təhlükəsizliyi məsələlərini həll edən hərbi-inzibati orqan idi
- məşvərətçi səsə malik dövlət qurumu idi
- qanunvericilik fəaliyyəti ilə məşğul olan ali hakimiyyət orqanı idi
- şəriət qaydalarına əməl edilməsinə nəzarət edən dövlət qurumu idi
- xarici siyaset məsələlərinə baxan dövlət qurumu idi

318 1501-ci il Şərur döyüşünün nəticəsi:

- Qızılbaşlar Şirvanşahlara qalib gəldilər
- Qızılbaşlar Ağqoyunlu Əlvənd Mirzəyə qalib gəldilər
- Qızılbaşlar Teymuri qoşununu əzdilər
- Qızılbaşlar Ağqoyunlu Muradı məğlubiyətə uğratdırılar
- Səfəvilər Osmanlılara qalib gəldilər

319 1590-cı il İstanbul sülh müqaviləsinin şərtlərinə aiddir: 1. Azərbaycanın böyük hissəsi Osmanlı dövlətinə keçdi 2. Qazax, Borçalı, Şəmşəddil mahalları Kartliyə birləşdirildi 3. Qərbi Gürcüstan Səfəvilərin tərkibində qaldı 4. Xalxal, Ərdəbil, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı

- 2, 3
- 1, 4
- 3, 4
- 2, 4
- 1, 2,

320 Döyüslərin xronoloji ardıcılığını müəyyən edin: 1. Məşəl savaşı 2. Sufiyan 3. Qanıx 4. Mollahəsənli

- 4, 3, 2, 1
- 3, 4, 1, 2
- 2, 1, 3, 4
- 1, 4, 2, 3
- 2, 1, 4, 3

321 Hadisələrin xronoloji ardıcılığını müəyyən edin: 1. Səfəvilər tərəfindən Şirvanşahların varlığına son qoyulması 2. Amasya sülhü 3. Müstəqil Şəki hakimiliyinin ləğv edilməsi

- 3, 1, 2
- 1, 3, 2
- 1, 2, 3
- 2, 1, 3
- 3, 2, 1

322 1555-ci il Amasya sülhünün şərtlərinə aiddir:

- Təbriz də daxil olmaqla Azərbaycanın cənub torpaqları Osmanlı qaldı
- Şərqi Gürcüstan Səfəvilərdə, Qərbi Gürcüstan Osmanlılarda qaldı
- Cənubi Azərbaycan iki dövlət arasında bölüşdürüldü
- Şirvan ərazisi Osmanlı dövlətinə verildi
- Bütün Azərbaycan Osmanlı dövlətinə keçdi

323 Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşünə aiddir:

- Təbriz əhalisi Səfəvilərə qarşı üsyan qaldırdı
- Təbrizdə əhali osmanlılara qarşı üsyan qaldırdı
- Şirvanşahlar dövləti süquta uğradı
- Şirvanşahlar dövləti bərpa edildi
- müstəqil Şəki hakimiliyi ləğv edildi

324 Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü zamanı Şah I Təhmasibin həyata keçirdiyi tədbirlərə aid deyil:

- taxıl və əkin sahələri yandırıldı
- Təbriz şəhərinin ətrafında xəndəklər qazıldı və su ilə dolduruldu
- Azərbaycanın cənub vilayətlərində yaşayan tayfalar Fars vilayətinə və İraq-i Əcəmə köçürüldülər
- əhali paytaxtdan köçürüldü
- suvarma kanalları və kəhrizlər torpaqla dolduruldu

325 Sultan I Süleymanın Səfəvilərə qarşı birinci yürüşü nəticəsində:

- İrəvan və Naxçıvan bölgələri Səfəvilər dövlətindən ayrıldı
- İraq-i Ərəb Osmanlı imperiyasının tərkibinə daxil oldu
- Xorasan Osmanlı imperiyası ilə Şeybanilər arasında bölüşdürüldü
- Azərbaycanın cənub vilayətləri Osmanlı dövlətinə birləşdirildi
- İraq-i Əcəm Osmanlı imperiyasının tərkibinə daxil oldu

326 Xronoloji ardıcılılığı göstərin: 1. Şərur döyüşü 2. Cabanı döyüşü 3. Çaldıran döyüşü

- 2, 3, 1
- 2, 1, 3
- 3, 2, 1
- 3, 1, 2
- 1, 2, 3

327 Şah I İsmayıllı Xorasan uğrunda mübarizə aparmışdır:

- Böyük Moğollarla
- Şeybanilərlə
- Osmanlılarla
- Teymurilərlə
- Şirvanşahlarla

328 Xronoloji ardıcılılığı gösterin: 1.Şərur 2.Cabani 3.Almaqulağı

- 3, 2, 1
- 2, 1, 3
- 2, 3, 1
- 1, 2, 3
- 1, 3, 2

329 Qızılbaş ordusunun Çaldıran döyüşündə məğlubiyyətinin səbəblərindən deyil:

- Osmanlı ordusunun həm canlı qüvvədə, həm də müxtəlif silahlarla təchizatda qızılbaşları üstələməsi
- Durmuş xan və digər sərkərdələrin döyüş öncəsi keflənin lovğalanmaları
- Avropa dövlətlərinin vədlərinə xilaf çıxaraq Səfəvilərə yardım göstərməməsi
- Şah İsmayılin və qızılbaş sərkərdələrinin əvvəlki qələbələrdən arxayınlaşması
- Osmanlı ordusunun yüksək hərbi nizama malik olmasının və Avropa sistemini mənimseməsi

330 Şah I İsmayılin fəthlərinin xronoloji ardıcılığını müəyyən edin:1. İsfahan2. Şiraz3. Xorasan4. İraqi-Ərəb

- 2, 1, 3, 4
- 2, 1, 4, 3
- 1, 2, 4, 3
- 4, 1, 3, 2
- 1, 2, 3, 4

331 Bakı qalası sakinlərinin qızılbaşlara ciddi müqavimət göstərmələrinin səbəblərindən deyil:

- çoxlu ərzaq ehtiyatının olması
- Qazı bəyin Şəki süvariləri ilə qala müdafiəçilərinə köməyə gəlməsi
- qala istehkamlarının keçilməzliyi
- qalanın müdafiə üçün əlverişli mövqeyə malik olması
- çoxlu silah ehtiyatının olması

332 İsmayıllı Səfəvinin əsas tərbiyəçisi və qəyyumu idi:

- Xadim bəy Xüləfa
- Hüseyn bəy Lələ Şamlı
- Lahican hakimi Kərkəya Mirzə Əli
- Qarapiri bəy Qacar
- Əbdüləli bəy Dədə

333 Göstərilənlər aiddir: 1.Atasının siyasetini davam etdirdi 2. Səfəvi müridlərindən nizamlı dəstələr yaratdı 3.Tabasaranada Şirvanşahlarla Ağqoyunluların birləşmiş qoşununa məğlub olaraq öldürdü

- İsmayıla
- Şeyx Heydərə
- Şeyx Cüneydə
- Sultanəliyə
- Şeyx Cəfərə

334 Səfəvilərin Ərdəbil hakimliyi dövrünə aid olan döyüsləri müəyyən edin: 1.Şəməsi döyüşü 2.Şərur döyüşü 3. Almaqulağı döyüşü 4. Çaldıran döyüşü

- 2, 4
- 1, 2
- 1, 3
- 2, 3
- 3, 4

335 1488-ci ildə Tabasaranda, Şahdağın ətəyində baş vermiş döyüşün nəticəsi:

- tərəflərdən heç biri uğur qazana bilmədi
- Şirvanşahlarla Ağqoyunluların birləşmiş dəstələri qızılbaşları məğlub etdilər
- Qızılbaşlar Qarabağ və Dağıstan hakimlərinin köməyilə şirvanşahları məğlub etdilər
- Qızılbaşlarla Ağqoyunluların birləşmiş dəstələri Şirvanşahlara qalib gəldilər
- Şirvanşahlara məğlub olan Şeyx Heydər Ərdəbilə geri çəkildi

336 Səfəvilər “qızılbaş” adlanmağa başladılar:

- Şah İsmayılin taxta çıxmashından sonra
- Şeyx Heydərin dövründə
- XIV əsrin ortalarından etibarən
- Şeyx Cüneydin Şirvana yürüşündən sonra
- Şeyx Səfiəddinin dövründə

337 XV əsrin ortalarından sonrakı dövrdə Səfəvilərin siə məzhəbinə qoşulmasının səbəbi:

- Ağqoyunlularla yaxınlaşmaları
- Siyasi mübarizə meydanına çıxmaları
- Ərdəbilin müstəqilliyi uğrunda mübarizəyə başlamaları
- İqtisadi vəziyyətlərinin ağırlaşması
- Osmanlı dövləti ilə münasibətlərin pisləşməsi

338 XIII əsrin sonunda baş vermişdir:

- Azərbaycan Atabəylər dövləti süqut etdi
- Ərdəbildə Səfəvi sufî dərvîş təriqəti yarandı
- Azərbaycan monqolların birinci yürüşünə məruz qaldı
- Azərbaycanda Elxanilər dövləti yarandı
- Hülakülər dövləti tənəzzülə uğradı

339 Səfəvilər dövrünə aid memarlıq abidələrini göstərin:1. Qusarda Şeyx Cüneyd məqbərəsi,2. Şirvanşahlar saray kompleksi,3. Təbrizdə Götə məscid,4. Bakının Şərq Darvazaları

- 2, 3
- 1, 4
- 2, 4
- 1, 3
- 1, 2

340 Təbriz miniatür məktəbinin görkəmli nümayəndələrini göstərin? 1. Sultan Məhəmməd,2. Kəmaləddin Behzad,3. Əbdülqadir Marağayı,4. Səfiəddin Urməvi

- 2, 4
- 1, 2
- 1, 4
- 1, 3
- 2, 3

341 Səfəvilər dövründə doğma türk dilində yazıb-yaratmışlar:1. Məhəmməd Füzuli,2. İzzəddin Həsənoğlu,3. Şah İsmayıll Xətai,4. Xəqani Şirvani

- 2, 3
- 1, 3
- 1, 2
- 2, 4
- 3, 4

342 1612-ci il Sərab sülhünün şərtləri hansı bənddə düzgün əks etdirilmişdir?

- Araz çayı sərhəd olmaqla tərəflər arasında sülh imzalandı
- Şimali Gürcüstan və Azərbaycanın böyük hissəsi osmanlılara verildi
- Şirvan istisna olmaqla, Səfəvilər bütün Azərbaycanı və Gürcüstanın bir hissəsinə yenidən sahib ola bildilər
- Şimali və Cənubi Azərbaycan hər iki tərəf arasında bölündü və Səfəvilər Osmanlı dövlətinə ildə 300 yük ipək verməli idilər
- Osmanlı dövləti Azərbaycanın, qismən Ermənistan və Gürcüstanın, habelə Kürdüstanın Səfəvilərə keçməsini tanıdı

343 I Şah Abbasın 1604-1607-ci illərdə osmanlılara qarşı apardığı müharibə nə ilə nəticələnmişdir?

- Şimali Azərbaycan və Cənubi Azərbaycan, bütün Dağıstan osmanlılarda qaldı
- Cənubi Azərbaycan səfəvilərin əlinə keçmişdi
- I Şah Abbas Bağdad daxil olmaqla Ərəb İraqına nail oldu
- Səfəvilər birinci mərhələdə Ərdəbil, Meşkin, Qaracadağa sahib oldular
- Bütün Azərbaycan, Ermənistan və Gürcüstan, qismən Dağıstan Şah Abbas tərəfindən tutuldu

344 Hansı hökmdara aid olduğunu müəyyən edin: 1. Xalqdan toplanan vəsait indi ayrı-ayrı adamlar tərəfindən mənimsənilmir, xəzinəyə daxil edilirdi. 2. Şirvan əhalisindən xəzinəyə müəyyən edilmiş vergidən əlavə 150 min təmən, Gəncə və ətraf kəndlərin sakinlərindən isə 3 min təmən vergi tələb etdi. 3. Xorasana Tiflis, İrəvan, Naxçıvan və Qafqazın başqa şəhərlərindən zorla çoxlu sənətkar ailəsi köçürüldü. 4. Yürüş zamanı onu 130 mirzə müşayət edirdi, onların çoxu dövlət maliyyəsini hesablamaqla məşğul idi.

- Cahan Şaha
- Nadir Şaha
- I Şah Abbas
- Şah I Təhmasibə
- Uzun Həsənə

345 İngilislərin Səfəvi ölkəsindən Hindistana Səfəri ilə əlaqədar xahişlərinə I Təhmasib razılıq verməmişdir

- Səfəvi tacirlərinin ədvayıyat ticarətində ingilislərə vasitəçilik marağı
- Hind tacirlərinin ingilislərin Hindistana buraxılmaması haqqında xahişləri
- İngilislər ilə səfərbaşları arasında münasibətin pisləşməsi
- Hindistan Səfəvi sərhəddində təhlükəsizliyin təmin olunmaması
- Səfəvi dövləti ilə Hindistanarasında münasibətlərin pis olması

346 1554-cü ildə Sultan I Süleyman Naxçıvanı işğal etsə də tezliklə Ərzuruma geri çəkilməsinin səbəbi:

- Qızılbaş qoşunun yaxınlaşması
- Naxçıvanda üsyən baş vermesi
- Osmanlıda hakimiyyətə qarşı başlamış üsyən
- ərzağa ciddi ehtiyacın yaranması
- Osmanlı ordusunun möglubiyəti

347 1548-ci il yürüşündə I Süleymanı müşayət edirdi:

- Əlqas Mirzə
- Alqas Mirzə, İsmayıł Mirzə
- Ülamə bəy
- Ülamə bəy, İsmayıł Mirzə
- Əlqas Mirzə, Ülamə bəy

348 Nadirqulu xan türk qoşunları üzərində ilk böyük qələbəni qazandı:

- Ordəbildə
- Təbrizdə
- Marağada
- İrvanda
- Qarabağda

349 J.Şardenə görə Səfəvilər dövründə hansı Süni Suvarma Sularından istifadə olunurdu:

- su kanalları
- çay suyu, bulaq suyu, quyu suyu və kəhriz suyu
- çay suyu, kəhriz suyu
- çay suyu, bulaq suyu
- bulaq suyu, və quyu suyu

350 1578-ci ildə Şirvani Osmanlılar ələ keçirdikdən sonra:

- Mövcud hərbi-inzibati idarə üsulu saxlanıldı
- Şamaxı və Dərbənd bəylər bəyliklərinə bölündü
- Müstəqil Şirvan dövləti yaradıldı
- Şirvan Vassal asılılığını qəbul etdi
- Şirvanın hakim Sülaləsi buraya hakim təyin edildi

351 I Şah Abbas ingilis tacirlərinə ölkənin ərazisində sərbəst ticarət etmək hüququ verdi:

- 1628-ci ildə
- 1616-ci ildə
- 1622-ci ildə
- 1620-ci ildə
- 1625-ci ildə

352 I Pyotr tərəfindən işğal olunmuş ilk Azərbaycan şəhəri hansıdır?

- Təbriz
- Dərbənd
- Bakı
- Şamaxı
- Salyan

353 I Pyotrun ölümündən sonra Rusiya hökumətinin Xəzəryani bölgələri qaytarmaq fikrinə düşməsinin səbəbləri: 1. Osmanlı təzyiqinə davam gətirməməsi 2. Buradakı ordunun saxlanmasına çəkilən xərcin götürülən gəlirdən 4 dəfə sox olması 3. İngiltərənin Hindistanın şərqi sərhədlərindən Rusiyani çıxarmaq üçün gördüyü tədbirlər 4. Rus əsgərlərinin iqlimə uyğunlaşmaması

- 1, 4
- 2, 4
- 1, 2
- 1, 3
- 2, 3

354 I Pyotrun yürüşü ilə bağlı hadisələrin xronoloji ardıcılığını müəyyən edin: 1. Bakının ruslar tərəfindən işğalı 2. I Pyotrun Azərbaycan torpaqlarına yürüşünün başlanması 3. Rus qoşunlarının Dərbəndi işğal etməsi

- 1, 3, 2
- 2, 3, 1
- 1, 2, 3
- 3, 2, 1
- 2, 1, 3

355 Göstərilən şərtlər hansı müqaviləyə aiddir: 1.İrəvan, Gəncə, Şirvan torpaqları Osmanlıda qaldı və Araz çayı iki dövlət arasında sərhəd elan olundu 2.Kirmanşah, Həmədan, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı

- 1732-ci il Rəşt müqaviləsinə
- 1732-ci il Kirmanşah sülh müqaviləsinə
- 1733-cü il Bağdad müqaviləsinə:
- 1724-cü il İstanbul sülh müqaviləsinə
- 1727-ci il Nabur sülhünə

356 Osmanlı dövləti son on ildə işgal etdiyi bütün torpaqları Səfəvilərə qaytarmalı idi

- 1727-ci il Nabur sülhünə görə
- 1733-cü il Bağdad müqaviləsinə görə:
- 1732-cil Kirmanşah müqaviləsinə görə
- 1724-cü il İstanbul sülhünə görə
- 1639-cu il Qəsri-Şirin müqaviləsinə görə

357 1735-ci ildə baş vermiş hadisələri göstərin: 1.Gəncə müqaviləsinə əsasən rusların Azərbaycan torpaqlarından çıxarılması 2.Osmanlı ilə Səfəvi arasında Kirmanşah müqaviləsinin imzalanması 3.Osmanlı ilə Səfəvi arasında Bağdad müqaviləsinin bağlanması 4.Osmanlı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması

- 1, 3
- 1, 4
- 1, 2
- 2, 3
- 2, 4

358 1732-ci il Rəşt müqaviləsinin şərtlərinə aid deyil:

- Azərbaycanın Kürdən şimalda yerləşən Xəzəryanı əyalətlərinin rusların əlində qalması
- Əfqanların İran ərazisini tərk etməsi
- Səfəvi dövlətinin osmanlıları Xəzəryanı bölgələrə buraxmamağı öz öhdəsinə götürməsi
- Kürdən cənubda olan Xəzəryanı bölgələrin Səfəvi dövlətinə qaytarılması
- Səfəvi dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlərin nəzərdə tutulması

359 1. Xəzər sahilindəki vilayətlər istisna olmaqla Azərbaycanın demək olar ki, bütün ərazisi Osmanlıların hakimiyyəti altına keçdi 2.Şirvanın Osmanlıının himayəsində yarımmüstəqil xanlıq statusu təsdiq olundu. Göstərilənlər aiddir:

- 1618-ci il Mərənd sülhünə görə
- 1724-cü il İstanbul müqaviləsinə görə
- 1723-cü il Peterburq sülhünə görə
- 1555-ci il Amasiya müqaviləsinə görə
- 1639-cu il Qəsri-Şirin müqaviləsinə görə

360 I Pyotrun Azərbaycana 1722-1723-cü illər yürüşünün məqsədini göstərin: 1.Xəzərsahili vilayətləri ələ keçirmək 2.Şirvanı Osmanlı işgalindən azad etmək 3.Bölgənin sərvətlərinə yiylənmək və ticarətini ələ keçirmək 4.Əfqanlara qarşı mübarizədə Səfəvilərə köməklik göstərmək

- 3, 4
- 1, 3
- 1, 4
- 2, 4
- 2, 3

361 XVIII əsrin əvvəllərində Azərbaycan Səfəvi dövlətinin tənəzülünü əlamətlərini göstərin: 1.Maliyyə və pul böhrani 2.Vergilərin artırılması nəticəsində tez-tez üsyən və çıxışların baş verməsi 3.Osmanlı ilə qarşıdurmanın yaranması 4.Hörmüzün portuqallar tərəfindən ələ keçirilməsi

- 2, 3
- 1, 2
- 2, 4
- 1, 3
- 1, 4

362 1.Azərbaycan torpaqlarının bir hissəsi azad edildi. 2.Azərbaycanın Kürdən cənubda yerləşən Xəzəryani vilayətləri Səfəvi imperatorluğuna qaytarıldı. 3.XVIII əsrin 30-cu illərində bağlanmış müqavilədir.Göstərilənlər addır:

- Kirmanşah
- Rəşt
- İstanbul
- Sankt-Peterburq
- Nabur

363 Səfəvi dövlətində xidmət müqabilində verilən tiyulun xüsusiyyətləri 1.Sahibi vergi toxunulmazlığına malik idi 2.Gəlirin bir hissəsi dövlət xəzinəsinə ödənilirdi 3.İrsən ötürülməsi üçün Şahın icazəsi lazım deyildi 4.İrsən ötürülməsi üçün hökmən Şahın icazəsi lazım idi

- 2, 3
- 2, 4
- 1, 3
- 1, 2
- 3, 4

364 Azərbaycan Səfəvi dövlətinin paytaxtları olmuş şəhərləri göstərin:1.Təbriz 2.Tehran 3.Qəzvin 4.Şamaxı 5.İsfahan

- 1, 2, 4
- 1, 3, 5
- 1, 2, 3
- 2, 3, 4
- 3, 4, 5

365 XVII- XVIII əsrlərin hüdudlarında vergi islahatı keçirmiş Səfəvi şahı:

- Şah Süleyman
- Şah Hüseyin
- Şah II Təhmasib
- Şah Səfi
- Şah II Abbas

366 1677-ci ildə Çuxursəd bəylərbəyliyində baş vermiş üsyanın səbəbi:

- Ağır vergilər qoyulması
- Əsgərlərə məvacib verilməməsi
- Şah Sultan Hüseyn tərəfindən istismarın şiddetləndirilməsi
- Osmanlı hərbi-inzibati qurumlarının zülmü
- Bəylərbəyliyin acınacaqlı vəziyyətə düşməsi

367 XVII əsrдə Azərbaycanda şah xəzinəsi əsasən hansı təbəqədən alınan vergi hesabına dolurdu:

- Tacirlərdən
- Kəndlilərdən
- Sənətkarlardan
- Maldarlıqla məşğul olan elatlardan
- Varlı əyanlardan

368 XVII əsrдə Azərbaycanda hakim zümrəyə daxil idilər:

- Yerli əyanlar, maaflar, qızılbaşlar, kəndlilər
- Ali ruhanilər, mülki əyanlar, yasavullar, elatlar
- Qızılbaş əyanlar, yasavullar, kəndxudalar, elatlar
- Qızılbaş əyanlar, ali şəhəruhanilər, mülki əyanlar, qədim oturaq əyanlar
- Mülki əyanlar, maaflar, qızılbaş əyanlar, rəncbərlər

369 XVII əsrдə Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formaları:

- Xalisə, divan, dastakert, incu, xalisə, vəqf
- Divan, xalisə, tiyul, vəqf, mülk, camaat
- İqta, dastakert, divan, xalisə, mülk, tiyul
- İncu, dastakert, divan, vəqf, tiyul, camaat
- Divan, inci, dastakert, vəqf, mülk, iqta

370 1667-ci ildə ticarət müqaviləsi bağlanmışdır:

- Səfəvilərlə Gürcü çarları arasında
- Rusiya ilə Səfəvilər arasında
- Ukrayna ilə Rusiya arasında
- Osmanlılarla Səfəvilər arasında
- Səfəvilərlə Avropa dövlətləri arasında

371 Səfəvi dövlətinin iqtisadi tənəzzülünün səbəbi deyildir:

- Fasiləsiz müharibələr və saray çekişmələri
- Azərbaycanda istehsal olunan mallara Avropada təlabatın azalması
- Dövlət aparatında firildaqçılıq və rüşvətxorluğun yüksək səviyyəyə çatması
- Ticarət və sənətlə məşğul olan əhalinin şəhərləri kütləvi halda tərk etməsi
- Əkin sahələrinin azalması və su təchizatının zəif olması

372 Səfəvi imperatorluğunun bilavasitə şah sarayının hakimiyyəti altında olan daxili vilayətlərindən əldə edilən gəlir çatdırılırdı:

- Vilayətlərin maliyyə idarələrinə
- Sultanlara
- Birbaşa şah sarayına
- Bəylərbəyilərə
- Xanlara

373 1639-cu il Qəsri-Şirin sülhünün şərtləri. 1.Azərbaycan torpaqları Səfəvilərin tərkibində qalırdı 2.Ərəb İraqı Bağdad da daxil olmaqla Osmanlılara keçirdi 3.Azərbayca torpaqları iki dövlət arasında bölündü 4.Rusların tikdiyi Terek qalasının Osmanlılar tərəfindən dağıdılmasına Səfəvilər mane olmamalı idilər

- 2, 4
- 1, 2
- 3, 4
- 2, 3
- 1, 3

374 I Şah Abbasın osmanlılarla 1603-1607-ci illərdə apardığı müharibənin nəticəsi:

- Cəbhə xəttində heç bir dəyişiklik baş vermedi
- Bütün Azərbaycan torpaqları osmanlılardan geri alındı
- Səfəvilər məğlub oldular
- Osmanlılar tutduqları torpaqlarda daha da möhkəmləndilər
- Təbriz, Ordubad şəhərlərindən başqa digər ərazilər Osmanlıların əlində qaldı

375 XVII əsrдə Səfəvilər dövləti inzibati baxımdan bölünmüşdür:

- 6 əyalətə
- 13 əyalətə
- 9 əyalətə
- 15 əyalətə
- 4 əyalətə

376 I Şah Abbasın keçirdiyi hərbi-inzibati islahatlara aiddir: 1. Paytaxtin Təbrizdən Qəzvinə köçürülməsi
2.Qızılbaşlarla bərabər başqa tayfalara da qoşuna daxil olmaq hüququnun verilməsi 3.Tayfa başçılığında
irlilik qaydasının tətbiq edilməsi 4. Qoşunun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edilməsi

- 1, 3
- 2, 4
- 1, 2
- 3, 4
- 1, 4

377 I Şah Abbasın hakimiyyətə gəldiyi sosial-siyasi şərait və beynəlxalq vəziyyətin səciyyəvi cəhətlərini
göstərin. 1.Daxildə Qızılbaş əmirləri arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi, Şərqdən
Şeybanilər sıxışdırıldı. 2.Osmanlı dövləti tərəfindən Azərbaycanın böyük hissəsi ələ keçirilmişdi. 3.Ölkə
daxilində sabitlik, şərq və qərb sərhədlərində əmin-amanlıq hökm süründü. 4.Beynəlxalq vəziyyət əlverişli
idi, daxildə sabitlik hökm süründü.

- 3, 4
- 1, 2
- 2, 3
- 1, 3
- 2, 4

378 XVI əsrin sonu - XVII əsrin I rübündə Səfəvi dövlətinin yenidən güclənməsi hansı Səfəvi şahının adı ilə
bağlıdır?

- Şah II İsmayılin
- Şah I Abbasın
- Şah I İsmayılin
- Şah I Təhmasibin
- Şah Məhəmməd Xudabəndənin

379 1639-cu il Qəsri-Şirin sülh müqaviləsinə aid deyildir:

- Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu
- Azərbaycan torpaqları vahid bəylərbəyilikdə birləşdirildi
- Səfəvilər Van və Qars qalalarına, Axalsıka hückum etməyəcəklərinə təminat verdilər
- İraq-İ Ərəb osmanlılarda qaldı
- Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə qaldı

380 1612-ci il Sərab sülhünün şərtlərinə aiddir: 1.1555-ci il Amasya sülhünün şərtləri bərpa edildi 2.1590-ci
il İstanbul sülhünün şərtləri bərpa edildi 3.Osmanlı sarayı Səfəvilərə təzminat ödəməyi öhdəsinə götürdü
4.Səfəvilər rusların tikdirdiyi Tarku qalasının dağıdılmasına maneçilik törətməməyi vəd etdilər

- 2, 3
- 1, 4
- 3, 4
- 1, 2
- 1, 3

381 Azərbaycanın XVII əsr tarixinə dair məlumat verən Avropa səyyahları: 1.Jan Şarden 2.Artyom Volinski
3.Antoni Cenkinson 4.Adam Oleari

- 2, 4
- 1, 4
- 2, 3
- 1, 2
- 3, 4

382 XVII yüzillikdə yaranmış dastanımızı göstərin:

- "Dastani Əhməd Hərami"
- "Koroğlu" dastanı
- "Kitabi-Dədəm Qorqud" dastanı
- "Manas" dastanı.
- "Aşıq Qərib" dastanı

383 Nadir şahın hakimiyyəti dövründə:

- Cuxur-Səd bəylər bəyliyi ləğv edildi
- Azərbaycan adı altında vahid inzibati bölgü yaradıldı
- Şirvan bəylər bəyliyi ləğv edildi
- Keçmiş inzibati bölgü saxlandı
- Qarabağ bəylər bəyliyi ləğv edildi

384 XVI əsrдə Səfəvi dövlətinin daimi nizami ordusu:

- Ordu qızılbaş, fars və qulamlardan təşkil olunurdu
- yox idi
- Ordu mühərribə zamanı qızılbaş və fars tayfalarından təşkil olunurdu
- var idi
- Nizami ordu qulamlardan ibarət idi

385 Hansı xanlığın Quba xanlığına birləşdirilməsi ilə Şimal - Şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi tamamlandı?

- Cavad xanlığı
- Bakı xanlığı
- Dərbənd xanlığı
- Talış xanlığı
- Şəki xanlığı

386 1768-ci ildə Quba xanlığına birləşdirildi?

- Cavad xanlığı
- Talış xanlığı
- Şəki xanlığı
- Dərbənd xanlığı
- Bakı xanlığı

387 Aslandüz döyüşündən neçə il sonra Gülüstan müqaviləsi bağlandı?

- 2.0
- 4.0
- 5.0
- 1.0
- 6.0

388 SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbaycan SSR-in DQMV-də Xüsusi idarəcilik formasının tətbiqi haqqında" qərar qəbul etməsindən neçə il əvvəl Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR yaradıldı?

- 65 il
- 69 il
- 61 il
- 59 il
- 63 il

389 1762 - ci ildə Şəki xanlığının sarayı kim tərəfindən tikilmişdir?

- Mir İbad Qəzvini
- Məhəmməd Mömin
- Məhəmməd Hüseyn
- Hacı Məhəmməd Zare
- Hacı Zeynalabdin Şirazi

390 XVIII əsrдə yaşayıb yaratmış coğrafiyaşunas alim:

- Mirzə Mükimi
- Qazi Əhməd
- Mir Əbdülbəqi Danişməndin
- Əbdürəzzəq bəy
- Hacı Zeynalabdin Şirvani

391 1775 – ci ildə Quba xanı Fətəli xan ona qarşı çevrilmiş birləşmiş quvvələrə qarşı mübarizədə kimin köməyindən istifadə etdi?

- Ağası xanın
- Hüseyn xanın
- Kərim xanın
- Həmzə Mirzənin
- İ.F.de – Medeminin

392 Qubalı Fətəli xanın 1784 – cü ildə Qarabağ və Cənubi Azərbaycan xanlıqlarına yürüşü zamanı ona dəstək verən xanlıq:

- Şəki xanı
- Dərbənd xanı
- Cavad xanı
- Şamaxı xanı
- Bakı xanı

393 Cavad xanlığı neçənci ildə Quba xanlığı tərəfindən təşkil olunan Şimal – şərqi Azərbaycan ərazisinə daxil edildi?

- 1767.0
- 1769.0
- 1768.0
- 1785.0
- 1756.0

394 Quba xanı Fətəli xan öz sərhədlərini möhkəmləndirmək məqsədilə:

- Qoşularla dostluq münasibətlərini inkişaf etdirdi
- Rusyanın təəbəliyinə keçdi
- Gürcüstanla hərbi saziş bağladı
- Osmanlı dövlətinin Rusiya qarşı ittifaq təklifini qəbul etdi
- Cengavər şahsevənlərin bir hissəsini xanlıq ərazisinə köçürüdü

395 XVII əsr Azərbaycan incəsənəti hansı məktəbin təsiri ilə daha da inkişaf etdi?

- Təbriz rəssamlıq məktəbinin
- Naxçıvan memarlıq məktəbinin
- İsfahan incəsənət məktəbinin
- Qəzvin miniatur məktəbinin
- Gəncə incəsənət məktəbinin

396 Xanlıqlar dövründə məktəb və maarifi kimlər idarə edirdilər?

- xəlifələr
- müəllimlər
- mirzələr
- axundlar
- ruhanilər

397 Xanlıqlar dövründə hansı məhkəmə idarələri mövcud olmuşdur?

- əyalət və kənd məhkəmələri
- qazi və əsnaf məhkəmələri
- şəhər və divan məhkəmələri
- divan, şəriət və əsnaf məhkəmələri
- silki məhkəmələr

398 Yeni və Köhnə Şamaxı neçənci ildə vahid xanlıq şəklində birləşdi?

- 1760.0
- 1763.0
- 1765.0
- 1783.0
- 1761.0

399 Quba xanı Fətəli xanın cənub xanlıqlarında möhkəmlənə bilməməsinin əsas səbəbləri:

- Cənub xanlıqlarının güclü müdafiə olunması
- Dağıstan feodallarının arxadan onu hədələməsi və Rusyanın narazılığı
- Qarabağ xanlığının Quba üzərinə yürüşü
- Şimal – şərqi Azərbaycanda vəziyyətin qeyri – sabit olması
- Dağıstan feodallarının birləşmiş quvvələrinin Dərbəndi ələ keçirməsi

400 Urmiya xanı Fətəli xan Əfşarın 1760 – ci ildə Qarabağa hucumunun nəticəsi?

- Fətəli xan Qarabağı işgal edərək onun bütün ərazisinə sahib olmuşdu
- Pənahəli xan oğlu İbrahimxəlil xanı girov göndərərək Şuşanı mühəsirədən azad etmişdi
- Pənahəli xan qalib gələrəq Urmiya xanlığı ilə sulh imzalamışdı
- Fətəli xan məğlub olmuş ,qoşununu geri çəkmişdi
- Pənahəli xan Urmiya xanlığına qarşı Şəki xanı ilə müqavilə bağladı

401 Məhəmmədhəsən xan Qacar neçənci ildə Qarabağa hücum etmişdi?

- 1792.0
- 1763.0
- 1751.0
- 1762.0
- 1780.0

402 XVIII əsrдə Azərbaycan məktəblərində dərslər əsasən hansı dildə apalılırdı?

- fars, rus
- ərəb, fars
- türk, rus

- rus, azərbaycan
- azərbaycan, türk

403 Xanlıqlar dövründə şəhər inzibati idarəsinə hansı rəhbərlik edirdi?

- əsnaf
- Naib
- Amil
- Yasovul
- Darğa

404 XVIII əsrin II yarısında Şəki xanlığının hansı kəndində kəndlilərin silahlı üsyani baş vermişdi?

- Gileyli
- Küngüt
- Ərəş
- Kiş
- Nuxa

405 Quba xanı Fətəli xan gürcü çarı II İrakli ilə birlikdə neçənci ildə Gəncəyə hucum etdi?

- 1789.0
- 1788.0
- 1780.0
- 1787.0
- 1792.0

406 Şeyx Əli xanın dövründə hansı xanlıqlar Quba xanlığının asılılığından çıxdılar?

- Qaradağ, Şəki, Dərbənd
- Şəki, Bakı, Şamaxı
- Qarabağ, Ərdəbil, Bakı
- Naxçıvan, Sərab, Şamaxı,
- Salyan, Meşkin, Ərdəbil

407 Quba xanı Fətəli xanın Gurcu xanı II İrakli ilə ittifaqının əsasını xarici mudaxilələrdən qorunmaqla yanaşı daha hansı məqsədlər təşkil edirdi?

- cənub – qərb torpaqlarını işgal etmək
- Öz hakimiyətini cənub xanlıqlarına yaymaq
- Vahid mərkəzləşmiş dövlət yaratmaq
- Azərbaycanın şimal ərazilərini əlində saxlamaq
- qonşu xanlıqlarla dostluq münasibətləri saxlamaq

408 Quba xanlığı İrana və Osmanlı Türkiyəsinə qarşı birgə mübarizə aparmaq üçün hansı ölkə ilə ittifaqa girdi?

- Xoy xanlığı ilə
- Gürcüstan çarlığı ilə
- Naxçıvan xanlığı ilə
- Bakı xanlığı ilə
- Qarabağ xanlığı ilə

409 1787 – ci ildə Quba xanlığı tərəfindən Peterburqa göndərilən elçi heyyətinə kim rəhbərlik edirdi?

- Sadiq bəy Əfşar
- Mirzə Sadiq Məmmədvəliyev
- Mirzə bəy Cavanşir
- Şeyx Əli Şirazi

Fərhad xan Qaramanlı

410 Quba xanı Fətəli xanın Qarabağa hücumu neçənci ildə həyata keçirilmişdi?

- 1772 - 1774
- 1780 – 1781
- 1774 - 1775
- 1783 - 1784
- 1784 – 1785

411 1775- ci ildə Quba xanı Fətəli xanın Rusiya tabeliyinə keçməsi ilə bağlı təklifi niyə rədd edildi?

- Rusiyada daxili vəziyyət sabit deyildi
- Rusiya Türkiyə ilə bağladığı Kiçik Qaynarça sülhünü pozmaq istəmirdi
- Rusiya bu dövrdə Cənubi Dağıstanın işğalı ilə məşğul idi
- Rusiya yalnız Qubanı deyil, Cənubi Qafqazı tamamilə ələ keçirməyə çalışırdı
- Rusiyanın Avropada başı bərk qarışmışdı

412 Hansı xanlıqların əhalisi Quba xanı Fətəli xanın himayəsinə sığınmaq istəyirdilər?

- Qarabağ, Sərab, Urmiya
- Təbriz, Ərdəbil, Gəncə
- Bakı, Dərbənd, Şəki
- Ərdəbil, Meşkin, Qaradag
- Naxçıvan, Xoy, Qaradag

413 Bakı xanlığının Quba xanlığı üçün əsas əhəmiyyəti nədən ibarət idi?

- cənub xanlıqlarını ələ keçirmək üçün mühüm hərəkət meydanı idi
- Qubanın iqtisadi əlaqələrinin inkişafına şərait yaratması
- öz təhlükəsizliyini təmin etmək
- iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıması
- Rusiya ilə hərbi siyasi vəziyyətini möhkəmləndirmək

414 Quba xanı Fətəli xanın “nigah diplomatiyasından” istifadə edərək işgal etdiyi xanlıq necə adlanır?

- Şamaxı
- Şəki
- Dərbənd
- Bakı
- Qarabağ

415 1765 – ci ildə Şamaxı və Quba xanlığı arasında başlayan mubarizə neçənci ildə başa çatdı?

- 1765.0
- 1789.0
- 1770.0
- 1769.0
- 1768.0

416 Quba xanı Fətəli xanın müqavilə ilə müvəqqəti olaraq himayəsinə götürdüyü xanlıq hansı idi?

- Dərbənd
- Şəki
- Ərdəbil
- Salyan
- Şamaxı

417 Verilmiş cavabların hansı qubalı Fətəli xanın Dərbəndi işgal siyasetini düzgün əks etdirir?

- Quba xanı şəhəri ələ keçirmək üçün digər azərbaycan xanları ilə ittifaqa girdi
- Dərbənd hakiminin qızı ilə evləndi
- Dağıstan feodalları ilə saziş bağladı
- Yerli əhalinin müqavimətinə rast gəldi
- Şəhər sənətkarları, kiçik feodal əyanlar və tacirlər onu müdafiə edirdi

418 Quba xanı Fətəli xan Salyanı Qubaya birləşdirdikdən sonra gələcəkdə dayaq yaratmaq məqsədilə hansı tədbir görüdü?

- Ərazidə inzibati islahat keçirdi
- İbrahim xanı Salyana həkim təyin edərək, onun Qubaya birləşməsini təmin etdi
- cənub xanlıqlarından əhali köçürməklə xanlığın əhalisini artırırdı
- Vergilərin sayını azaldaraq əhalinin rəğbətini qazanmağa çalışdı
- Salyana əlavə qoşun göndərdi

419 İbrahimxəlil xanın Xoy səfəri neçənci ildə həyata keçirilmişdi?

- 1788.0
- 1785.0
- 1790.0
- 1792.0
- 1789.0

420 İbrahimxəlil xanın Gürcüstanla münasibətləri hansı bənddə düzgün əks olunub?

- İbrahimxəlil xan Qarabağı gürcü çarlarının hücumlarından qorumağa çalışırdı
- Qarabağ xanı Gürcüstana səfərlər təşkil edir, ərazinin işgalinə çalışırdı
- Gürcü çarı II İrakli İbrahimxəlil xana qarşı digər xanlıqlarla sazişə girmişdi
- Qarabağ və Gürçüstan arasında hərbi ittifaq mövcud idi
- İbrahimxəlil xan gürcü çarları ilə dostluq edir, hətta bu çarlıqla müqavilə bağlamışdı

421 İbrahimxəlil xan öz təsirini hansı xanlıqlar üzərində saxlayırdı?

- Şirvan, Şəki, Təbriz, Xoy
- Marağa, Qaradağ, Xoy, Quba
- Şirvan, Şəki, Təbriz, İrəvan
- Qaradağ, Ərdəbil, Naxçıvan, Gəncə
- Qarabağ, Naxçıvan, Xoy, Ərdəbil

422 Quba və Şəki xanlığının birləşmiş qüvvələri neçənci ildə Şirvan ərazisinə hücuma keçdilər?

- 1760.0
- 1766.0
- 1769.0
- 1767.0
- 1762.0

423 Quba xanı Fətəli xan 1769 – cu ildə lazımlı olduqda ona qoşun verməyi qəbul edən müqaviləni hansı xanlıqla bağlamışdı?

- Naxçıvan
- Qarabag
- Ərdəbil
- Lənkəran
- Şamaxı

424 Pənahəli xan hansı Azərbaycan xanlıqlarını ələ keçirməyə çalışırdı?

- Naxçıvan, Ərdəbil, Sərab, Quba

- Şəki, Naxçıvan, Quba, Şamaxı
- Şamaxı, Naxçıvan , Şəki , Xoy
- Urmiya, Quba, Şəki, İrəvan
- Gəncə, İrəvan, Naxçıvan, Ərdəbil

425 1724 – cü ildən Osmanlı Türkiyəsi tərəfindən zəbt edilən Qarabağ bəylərbəyliyinin mərkəzi hansı şəhər idi?

- Gəncə
- İrəvan
- Qafan
- Şuşa
- Zəngəzur

426 Hacı Çələbinin Azərbaycanı vahid xanlıq şəklində birləşdirə bilməməsinin əsas səbəbi:

- qonsu çarlıqların Azərbaycan ərazisinə intensiv müdaxiləsi
- xanlığın qoşunun yetərli sayıda olmaması
- Şəki xanının şəxsi nüfuzunun aşağı olması
- ölkədə siyasi birləşmə üçün iqtisadi əsasın olmaması
- bəzi güclü xanlıqların bu prosesə mane olması

427 1755 – ci ildə Hacı Çələbi Şirvana hücumu zamanı hansı xanlıqların birləşmiş qüvvələrinə məglub oldu?

- Quba və Qarabağ
- Gəncə və Şamaxı
- Qarabag və Gəncə
- Şamaxı və Ərdəbil
- Şamaxı və Quba

428 Hacı Çələbinin Kartli və Kaxetiya çarlarına qarşı mübarizəsində hansı xanlıq və sultanlıqlar ona kömək etmişdi?

- Naxçıvan, Qazax, Gəncə, İrəvan, Urmiya
- Qaradağ , Borçalı, Qazax , Qarabağ, Gəncə
- Naxçıvan, Borçalı , Qazax, Urmiya, Qarabağ
- Qazax , Şəmşəddil, Borçalı, İrəvan, Gəncə
- İrəvan, Naxçıvan , Qaradağ, Gəncə, Qazax

429 Hacı Çələbinin Şəkinin ərazisini genişləndirərək Ərəş və Qəbələ mahallarını da özünə tabe etməsi haqqında ətraflı məlumat verirdi:

- Molla Pənah Vaqif
- M.F. Axundov
- F.Köçərli
- A. Bakıxanov
- Hacı Zeynalabdin Şirvani

430 Gülüstan müqaviləsindən neçə il sonra Türkmençay müqaviləsi bağlandı?

- 12.0
- 14.0
- 20.0
- 15.0
- 11.0

431 Gəncə xanlığı ləğv edildikdən neçə il sonra Bakı xanlığı ləğv edildi?

- 1.0

- 3.0
- 2.0
- 4.0
- 5.0

432 1806-cı ildə hansı xanlıq ləğv edildi?

- Gəncə
- Bakı
- Qarabağ
- Talış
- Şirvan

433 1806-ci ildə hansı ərazilərdə ruslara qarşı baş vermiş üsyənlər yatırıldı? 1.Çar-Balakəndə 2.Lənkəranda 3.İrəvanda 4.Şəkidə

- 1.2
- 2.3
- 1.3
- 1.4
- 3.4

434 I Rusiya-İran müharibəsinin sonunda bağlanmış müqavilə:

- Türkmençay
- Buxarest
- Kürəkçay
- Gülistan
- Gümrü

435 1826-ci ilə aid deyil:

- Türkmençay müqaviləsinin bağlanması.
- Gəncədə ruslara qarşı üsyəninin başlanması.
- II Rusiya-İran müharibəsinin başlanması.
- Şəmkir döyüşü.
- Gəncə döyüşü.

436 1806-cı ildə hansı şəhərlər ruslar tərəfindən işgal edildi? 1.Şuşa 2.Dərbənd 3.Gəncə 4.Bakı 5.Şamaxı

- 3.4
- 1.3
- 4.5
- 2.4
- 1.2

437 XIX əsrin əvvəllərində Qazax və Şəmsəddil torpaqlarının Rusyanın tərkibinə qatılması ilə:

- Gəncə xanlığı ləğv edildi.
- Azərbaycanın parçalanması rəsmiləşdi.
- Azərbaycan torpaqlarının işğalı başlandı.
- Şimali Azərbaycan xanlıqları ləğv edildi.
- Şimali Azərbaycan Rusiyaya birləşdirildi.

438 1804-cü il 3 yanvarda işgal edildi:

- Bakı
- Şuşa
- Şəmsəddil

- Gəncə
- Dərbənd

439 1805-ci il mayın 14-də Rusiya ilə Kürəkçay müqaviləsini imzaladı:

- Gəncə xanlığı
- Şirvan xanlığı
- Şəki xanlığı
- Qarabağ xanlığı
- Bakı xanlığı

440 Eyni ildə Rusiyaya ilhaq edilmiş xanlıqlar:

- Şirvan, Quba
- Qarabağ, Şəki
- Lənkəran, Qarabağ
- Bakı, Dərbənd
- Gəncə, İrəvan

441 Ermənilərin köçürülməsi nəticəsində Azərbaycanın hansı ərazilərinin etnik tərkibi dəyişdi?

- Xoy, Göyçə, Borçalı
- Marağa, İrəvan, Naxçıvan
- Qarabağ, Naxçıvan, İrəvan
- Zəngəzur, Naxçıvan, Mərənd
- Qarabağ, Şirvan, Talyış

442 1804-cü ilə aiddir:

- Kürəkçay müqaviləsinin bağlanması.
- “Andlı öhdəlik” imzalanması.
- Türkmençay müqaviləsi.
- Aslandüz döyüşü.
- Gəncə xanlığının ləğv edilməsi.

443 Xanlıqların ləğv edilməsi ardıcılılığını müəyyən edin: 1.Lənkəran, 2.Şamaxı 3.Şəki, 4.Qarabağ

- 4,2,1,3
- 3,4,1,2
- 1,2,3,4
- 2,1,3,4
- 3,2,4,1

444 Göstərilənlər aiddir: 1.Müstəmləkə İdarəetmə sistemi idi, 2.Hərbi-feodal səciyyə daşıyırdı

- hərbi məhkəmələrə
- Komendant idarə üsuluna
- İltizam sisteminə
- Qafqaz canişinliyinə
- İnzibati-məhkəmə islahatına

445 Azərbaycanda vahid dövlət yaratmaq istəyirdi:

- Bakı və Quba xanlıqları
- Şəki və Quba xanlıqları
- Şəki və Lənkəran xanlıqları
- Şəki və Gəncə xanlıqları
- Lənkəran və Bakı xanlıqları

446 Napoleonun Rusiya hücumundan istifadə edən İran ordusu Şahbulağı tutdu:

- 1812-ci ildə
- 1805-ci ildə
- 1810-cu ildə
- 1803-cü ildə
- 1807-ci ildə

447 Türkmençay müqaviləsinə görə İran:

- Ərdəbili Rusiyaya verməli idi
- Əhəri Rusiyaya verməli idi
- Qaradağı Rusiyaya güzəştə gəlməli oldu
- Mərəndi Rusiyaya verməli idi
- Təzminat verməli idi

448 İkiknci Rusiya - İran müharibəsində İran ordusunun 48 gün mühasirədə saxladığı şəhər:

- Gəncə şəhəri
- Dərbənd şəhəri
- Lənkəran şəhəri
- Bakı şəhəri
- Şuşa şəhəri

449 Bağlanmış müqaviləyə əsasən hər il Rusiya xəzinəsinə 8 min çervon xərac verməyi öz öhdəsinə götürən xanlığı müəyyən edin:

- Bakı xanlığı
- Şəki xanlığı
- Quba xanlığı
- Şirvan xanlığı
- Qarabağ xanlığı

450 1806 –cı ilin yayında Şəkidə Rusiyaya qarşı üsyəninin başlanmasına səbəb oldu:

- Hacı xanın edam edilməsi
- İbrahimxəlil xanın ailəsi ilə birgə öldürüləməsi
- Səlim xanın hakimiyyətdən kənarlaşdırılması
- Vergilərin artırılması
- Ermənistən Ərazi iddiaları

451 1805-ci il 25 dekabrda Rusiyaya birləşdirilmiş xanlıq:

- Qarabağ xanlığı
- Bakı xanlığı
- Quba xanlığı
- Şirvan xanlığı
- Şəki xanlığı

452 1806-cı ildə baş vermişdir:

- Qanıx döyübü
- Gəncə xanlığının ləğvi
- Kürəkçay müqaviləsinin imzalanması
- Sisianovun öldürüləməsi
- Gülüstan müqaviləsinin imzalanması

453 Gülüstan müqaviləsinə əsasən Rusiyaya birləşdirilməmiş xanlıqlar:

- Naxçıvan və Şəki
- Bakı və Naxçıvan
- Quba və Bakı
- İrəvan və Gəncə
- Naxçıvan və İrəvan

454 1806-cı ildə baş verməmişdir.

- Dərbəndin Rusiyaya birləşdirilməsi
- Bakı xanlığını ləğv edilməsi
- Quba xanlığının Rusiya tərəfindən ləğvi
- Gəncə xanlığının bir xanlıq kimi ləğv edilməsi
- İbrahimxəlil xanın Ruslar tərəfindən öldürülməsi

455 Göstərilən tələbləri Sisianov hansı xanlığa vermişdir? 1.Xanlığın ərazisinin Rusiyaya birləşdirilməsi şərti yerinə yetirilməli idi. 2.Xanlığın bütün gəliri çar xəzinəsinə göndərilməli idi. 3.Xanlıq xarici və hərbi məsələlərdə Qafqazdakı baş komandanlığı tabe olmalı idi.

- Gəncə xanlığına
- Bakı xanlığına
- Qarabağ xanlığına
- Şəki xanlığına
- Quba xanlığına

456 Sisianovun öldürüldüyü xanlığı müəyyən edin:

- Qarabağ xanlığı
- Bakı xanlığı
- Quba xanlığı
- Şəki xanlığı
- Gəncə xanlığı

457 Kürəkçay müqaviləsinə görə Rusiyaya birləşdirən xanlıqlar:

- Şəki, İrəvan
- Qarabağ, Şəki
- Dərbənd, Şəki
- Gəncə, Bakı
- Qarabağ, Dərbənd

458 Qarabağ xanlığı ilə bağlanmış Kürəkçay müqaviləsinə aid deyil:

- Şuşada rus qarnizonunun saxlanması razılığın verilməsi
- Xanlığın daxili idarəsinin ləğvi
- Xanlığın müstəqil xarici siyaset hüququndan məhrum edilməsi
- Hər il Rusiyaya 8 min çervon bac verilməsinin öhdəyə götürülməsi
- Xanlığın daxili idarəsinin saxlanılması

459 1805-ci il mayın 21-də Rusiya ilə müqavilə imzaladı:

- İbrahimxəlil xan
- Mustafa xan
- Səlim xan
- Cavad xan
- Hüseynqulu xan

460 Sisianov tərəfindən ilk dəfə işğal edilən xanlığımız:

- Quba xanlığı

- Gəncə xanlığı
- Şəki xanlığı
- Bakı xanlığı
- Car-Balakən camaatlığı

461 1805-ci ildə Rusiyaya birləşdirilən ərazi:

- Quba xanlığı
- Şəki xanlığı
- Cəncə xanlığı
- Car-Balakən
- Dərbənd

462 Gəncənin Ruslar tərəfindən işgal edilməsində xəyanətkarlığı mühüm rol oynamışdır.

- Osetinlərin
- Ermənilərin
- Gürcülərin
- Kazakların
- Dağlıların

463 Rus işgalindən sonra Yelizavetpol adlanmağa başladı:

- Şuşa şəhəri
- Gəncə şəhəri
- Bakı şəhəri
- Dərbənd şəhəri
- Quba şəhəri

464 1801-ci ildə Şərqi Gürcüstan ilə birlikdə Rusiyaya birləşdirildi.

- Şəki xanlığı
- Qazax və Şəmsədil sultanlıqları
- Gəncə xanlığı
- Bakı xanlığı
- Car-Balakən camaatlığı

465 1803-cü ilin yazında Qanıx çayı keçidində və Balakən yaxınlığında baş vermiş döyüşün nəticəsi:

- Ruslar Bakı xanlığını ələ keçirdilər
- Car – Balakən camaatı təslim oldu
- Gəncə xanlığı tutuldu
- Qazax və Şəmsədil Rusiyaya birləşdirildi
- İran ordusu məğlub oldu

466 Gülüstan müqaviləsi üçün səciyyəvi deyil:

- Rusiya ilə İran arasında imzalanması
- Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi.
- Azərbaycanın bölüşdürülməsinin I mərhələsinin bitməsi
- Antihumanist və zorakı olması
- 1813-cü ildə imzalanması

467 Rusiya ilə 1805 – ci il mayın 14 –də müqavilə imzalamışdı:

- Bakı xanlığı
- Qarabağ xanlığı
- Gəncə xanlığı
- Şəki xanlığı

- Car-Balakən xanlığı

468 Gülüstan müqaviləsinə əsasən Rusiya İranın himayəsi altında qalmasını qəbul etdi:

- Bakı və Ənzəlinin
- Naxçıvan və İrəvanın
- Gəncə və Qaradağın
- Qarabağ və Qaradağın
- Lənkəran və Bakının

469 1805-ci ildə Rusiya ilə ilk dəfə Kürəkçay müqaviləsini imzalayan xan:

- Hüseynqulu xan
- İbrahimxəlil xan
- Mustafa xan
- Səlim xan
- Cavad xan

470 Sisianova qarşı döyüşdə qəhrəmancasına həlak olmuş xan:

- Hüseynqulu xan
- Cavad xan
- Səlim xan
- İbrahimxəlil xan
- Mustafa xan

471 Hansı xanlığın işgalı ilə ilk dəfə Azərbaycanın cənub bölgəlerinə yol açıldı:

- Qarabağ xanlığının
- Gəncə xanlığının
- Şamaxı xanlığının
- Şəki xanlığının
- Bakı xanlığının

472 Azərbaycanda ilk ipək emalı müəssisəsi fəaliyyət göstərirdi:

- Niyaziabadda
- Xanabadda
- Cəfərabadda
- Şahabadda
- Mahmudabadda.

473 XIX əsrin əvvəllerində Azərbaycan Bəylərinin irsi mülkiyyətində olan torpaqlar adlanırdı:

- Vəqf
- Mülk
- Xırda məlik
- İqta
- Soyurqal

474 Bütün kənd camaatının ildə 2 gün hamılıqla təhkim olduğu bəy üçün işləməsi nəzərdə tutulurdu:

- 1847-ci il “Kəndlə əsasnamələrinə” görə
- 1846-ci il dekabrın 6-da verilmiş fərmana görə
- 1870-ci il 14 may islahatına görə
- 1840-ci il inzibati islahatına görə
- 1852-ci ildə tətbiq edilmiş yeni vergi sistemini görə

475 1830-ci ildə üsyan baş vermişdir:

- Qubada
- Bakıda
- Lənkəranda
- Şəkidə
- Car-Balakəndə

476 Bəy və ağa torpaqlarında yaşayan kəndlilərə ümumi mülkədar tabelisi adı verildi:

- 1841-ci il 15 iyun qanununa əsasən.
- 1841-ci il 28 may qanununa əsasən.
- 1840-ci il 10 aprel qanununa əsasən.
- 1841-ci il 25 aprel qanununa əsasən.
- 1846-ci il 6 dekabr qanununa əsasən.

477 Aşağıdakı Quberniyalardan hansı daha əvvəl yaradılmışdır?

- Gəncə
- Bakı
- İrəvan
- Naxçıvan
- Şamaxı

478 1838-ci il üsyani zamanı kimlərin köməyi ilə Şəki üsyancılar tərəfindən tutuldu:

- Dağlıların
- Dağıstanlıların
- Kürdlərin
- Gürcülərin
- Osetinlərin

479 1847-ci ildə “Kəndli Əsasnamələri”nə görə:

- Sahibkar kəndlilərinin bir yerdən digər yerə köçmək hüququ ləğv olundu
- Dövlət kəndlisi təbəqəsi ləğv olundu
- Bəylər kənd cəmiyyətlərindən uzaqlaşdırıldı
- Kəndlilər malcəhət ödəməli idilər
- Məhsulun 1/8-ni malcəhət kimi verirdilər

480 1838-ci ildə Şəki üsyana rəhbərlik edib:

- Yarəli
- Hacı Məhəmməd
- Səlim xan
- Məşədi Məhəmməd
- Mustafa xan

481 Çar hökuməti tərəfindən 1837-ci ildə edam olunmuş şəxs:

- Səlim xan
- Yarəli
- Məşədi Məhəmməd
- Mustafa xan
- Hacı Məhəmməd

482 XIX əsrin 30-40-cı illərində mövcud olan distansiyaları müəyyən edin:

- Şirvan və Quba
- Bakı və Şəki
- Yelizavetpol və Quba

- Qazax və Şəmşədil
- Car-Balakən və Şirvan

483 XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ən böyük üsyan baş verdi:

- Bakıda
- Gəncədə
- Şamaxıda
- Şəkidə
- Qubada

484 Şimali Azərbaycanda komendant idarəciliyi dövründə məhkəmələrə sədrlik edirdi:

- Bəy və Ağalar
- Qafqazın baş hakimi
- Komendantlar
- Onbaşı və yasovullar
- Naiblər

485 Şimali Azərbaycanda komendant idarə üsulu dövründə mövcud olan distansiyalar:

- Bakı və Gəncə
- Şirvan və Lənkəran
- Bakı və Şamaxı
- Lənkəran və Qaradağ
- Qazax və Şəmşəddil

486 1843-cü ildə təcrübə ipəkçilik məktəbi öz fəaliyyətinə başladı:

- Lənkəranda
- Qubada
- Bakıda
- Şamaxıda
- Şəkidə

487 1819-1826 - ci illərdə keçmiş xanlıq və sultanlıqlar çevrildi:

- Mahallara
- Qəzalara
- Nahiyələrə
- Kəndlərə
- Əyalət və dairələrə

488 Qafqaz əyalətləri bir inzibati idarədə - Qafqaz canişinliyində birləşdirildi

- 1830-cu ildə
- 1840-ci ildə
- 1844-cü ildə
- 1834-cü ildə
- 1850-ci ildə

489 1846-cı il 6 dekabr reskriptinə görə:

- Təhkimçiliyin ləğvi
- Hər bir kəndlilik 5 desyatın torpaq payının verildi
- Sakibkar kəndlilər vergilərdən azad edildi
- Dövlət kəndlilər vergilərdən azad edildi
- Bəy və ağaların torpaq üzərində xüsusi mülkiyyət hüququ təsdiq edildi

490 1853-cü ildə dövlət kəndlilərinin hansı hüququ ləğv edildi:

- Muzdlu əməkdən istifadə etmək
- Birgə əmək fəaliyyəti
- Torpağa sahib çıxməq
- Bir kənddən başqa kəndə köçmək
- İcmada yaşamaq

491 1847-ci il “Kəndli əsasnamələri”nə aid deyil:

- 15 yaşına çatmış hər bir kəndliyə 5 desyatindən az olmayaraq yararlı torpaq sahəsinin ayrılması
- Kəndlilər üzərində polis və məhkəmə hüququnun sahibkarlara verilməsi
- Kəndlilərin çöpbaşı vergisini ödəmələrinin nəzərdə tutulması
- Sahibkar torpaqlarında yaşayan kəndlilərə başqa sahibkarların yanına köçməsi hüququnun verilməsi
- “Ali müsəlman silki”nin ləğvi

492 1830-cu il Car-Balakən üşyanının nəticəsidir

- Təhkimçilik ləğv edildi
- Komendant idarə üsulu ləğv edildi
- Keşkəl torpaq sahibliyi ləğv edildi
- Məğlub oldu
- Hərbi idarə ləğv edildi

493 1840-ci illərdə Cənubi qafqazda həyata keçirilmiş inzibati islahatın nəticələrindəndir:

- Bütün quberniya və qəzalar ləğv edildi
- “Ali müsəlman silki”ni hüquqları artırıldı
- Canişinlik ləğv edildi
- Yerli imtiyazlı məmurların hüquq və imtiyazları əllərindən alındı
- Komendant idarə üsulu yenidən təşkil edildi

494 1830-cu ildə rus müstəmləkəçiliyə qarşı üşyan baş verdi:

- Qarabağda
- Qubada
- Lənkəranda
- Car-Balakəndə
- Şəkidə

495 1852-ci ildə Şimali Azərbaycanda tətbiq edilən yeni vergi sisteminə əsasən dövlət kəndliləri:

- Çöpbaşı ödəməli idilər
- Vergiləri məhsulla ödəməli idilər
- "Həyat vergisi" ödəməli idilər
- Bütün vergi və mükəlləfiyyətlərdən azad idilər
- Vergiləri xəzinəyə pulla ödəməli idilər

496 Qafqazın baş komendantı tərəfindən vəzifəyə təyin olunurdu:

- Yasavul
- Naib
- Yerli bəylər
- Komendant
- Kəndxuda

497 Şimali Azərbaycanda komendatlara aiddir:

- Ölüm hökmü verə bilərdilər

- Duma tərəfindən seçilirdilər
- Əyalət və dairələri idarə edə bilməzdilər
- Quberniyaları idarə edirdilər
- Yerlərdə mütləq hakim hesab olunurdular

498 Şimali Azərbaycanda komendant idarə üsulu zamanı mövcud olmuş dairələr:

- Qazax və Şəmşədil
- Bakı və Quba
- Şəki və Qarabağ
- Car-Balakən və Yelizavetpol
- Talyış və Car-Balakən

499 1846-1847-ci illər aqrar qanunları mülkiyyət hüquqlarının bərpasına istiqamətlənmişdi:

- Yerli əhalinin
- Kəndlilərin
- Elatların
- Bəy və Ağaların
- Maldarların

500 XIX əsrдə ilk poliklinika yaratmış Azərbaycanlı həkimlər:

- H.Mahmudbəyov və N.N.Nərimanov.
- S.M.Qənizadə və M.B.Xanlarov.
- Ə.Topçubaşov və Ə.Şıxlınski.
- M.R.Vəkilov və A.M.Mehmandarov.
- Ə.Topçubaşov və M.R.Vəkilov.

501 XIX əsrin 70-ci illəri üçün xarakterik olanları müəyyən edin: 1) H.Z.Tağıyevin Bakıda qız məktəbini açması. 2) Qori müəllimlər seminariyasının fəaliyyətə başlaması. 3) "Bəy və ağaların hüquqları barəsində" fərman verilməsi. 4) Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin açılması. 5) Kəndli "Əsasnamə"lərinin qəbulu.

- 2,3;
- 1,4;
- 2,5,
- 2,4;
- 1,3;

502 Ön Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında "Əsasnamə"nin qəbulundan neçə il sonra "Əkinçi" qəzetiinin nəşrinə başlandı?

- 14 il
- 38 il
- 9 il
- 5 il
- 17 il

503 Uyğunluq pozulmamışdır:

- İrəvan quberniyası yaradılmışdı: -1869-cu ildə
- Neft sənayesində iltizam sistemi ləğv edildi: - 1873 - cü ildə.
- Şəhər islahatı 1878-ci ildə tətbiq edilmişdi: - Gəncə şəhərinə.
- 1870-ci 14 may "Əsasnamə"si 1877-ci ildə tətbiq olundu- Quba qəzasına.
- 1870-ci 14 may "Əsasnamə"si 1877-ci ildə tətbiq olundu-Zaqatala dairəsinə.

504 XIX əsrin ikinci yarısında çarizmin Qafqazda həyata keçirdiyi islahatlar yalnız bir məqsəd güdürdü:

- Azərbaycan ərazisini inzibati cəhətdən 8 əyalətə, 2 dairəyə və 2 distansiyaya bölmək
- Bakıda neft istehsalını genişləndirib, neftin Rusiyaya daşınmasına nail olmaq.
- Şimali Azərbaycana köçürülmüş erməniləri 6 il, rusları isə 8 il müddətinə vergilərdən azad etmək.
- Erməniləri Cənubi Azərbaycan, İran və Türkiyədən Şimali Azərbaycana köçürmək.
- Yerlərdə müstəmləkə hakimiyyətini möhkəmləndirmək.

505 Çar hökuməti quberniya mərkəzini Bakı şəhərinə köçürmüdü:

- Bakı şəhərinin neft sənayesi şəhərinə çevriləməsi nəticəsində.
- Bakı şəhərinin iri liman şəhərinə çevriləməsi ilə əlaqədar
- 1859-cu ildə zəlzələ baş verəndən sonra.
- Dərbənd quberniyasının ləğv edilib Bakı quberniyasının yaradılması nəticəsində.
- 1878-ci ildə şəhər islahatının keçirilməsi ilə.

506 Şəhər islahatının Bakı şəhərinə tətbiq edilməsindən neçə il sonra –Cəbrayıl və Cavanşir qəzaları yaradılmışdı?

- 6 il
- 7 il
- 9 il
- 12 il
- 5 il

507 Ön Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan, və qismən Tiflis quberniyaları ali müsəlman silkindən olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakın olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında “Əsasnamə” verilmişdi:

- 1901-ci ildə,
- 1912-ci ildə,
- 1913-cü ildə,
- 1847-ci ildə,
- 1870-ci ildə,

508 Məntiqi ardıcılılığı müəyyən edin: 1) Mirzə Adığözəl bəy 2) Mirzə Camal. 3) . . .

- Mövsün Xanlarov,
- Mirzə Cəfər Topçubaşov,
- Seyid Əbdül Həmid,
- Hacı Zeynalabdin Şirvani
- Mirzə Fətəli Axundov.

509 Almaniyada təhsil almış, oradaca elmlər doktoru dərəcəsini almış Azərbaycanlı alim:

- N.Vəzirov
- H.Mahmudbəyov
- M.Xanlarov
- F.Köçərli
- S.M.Qənizadə

510 Uyğun variantı müəyyən edin:

- 1895 -ci il – Bakıda H.Z.Tağıyev qızlar məktəbini açdı
- 1896 -ci il – Mirzəbəyovun tüüt fabrikində fəhlələrin tətili başlandı
- 1879-cu il – Azərbaycan Milli Teatrının əsası qoyuldu.
- 1873-cü il – “Ziya” qəzetinin nəşrinə başlandı.
- 1891-ci il – “Kəşkül” qəzetinin nəşri dayandırıldı.

511 1870-ci il islahatından sonra:

- Dövlət kəndlilərinin istifadəsində olan torpağın müsadirəsi dayandırıldı.
- 15 yaşından yuxarı kəndlilərə 3 desyatın torpaq sahəsi verildi.
- “Nobel qardaşları” şirkətinin Bakı neft sənayesində mövqə tutmasına icazə verildi.
- Bakı quberniyasında kəndlilərin ödəyə bilmədiyi vergilərin 30 faizi bağışlandı.
- Sahibkar kəndlilərinin istifadəsində olan torpaqlar bəylərin mülkiyyətində qaldı.

512 XIX əsrin II yarısında Şimali Azərbaycan kəndliləri bölündürdü:

- Rəncbər və xoşnişin
- Rəncbər və rəiyət
- Rəncbər və kəsbikar
- Sahibkar və dövlət kəndliləri
- Qərib və əkər

513 Xronoloji ardıcılılığı müəyyən edin:1) Şimali Azərbaycanda balıq vətəgələrinin icarəyə verilməsi 2) Neft sənayesində iltizam sisteminin ləğv edilməsi. 3) H.Z.Tağıyevin Bakıda qızlar məktəbini açması 4) Balaxanı mədən rayonu ilə neft emalı müəssisələri arasında ilk netf kəmərinin işə salındı5) Bakı – Tiflis dəmiryolu xəttinin istismara verilməsi.

- 2,5,1,4,3.
- 2,3,5,4,1,
- 1,4,2,5,3,
- 4,2,1,5,3
- 4,2,1,3,5,

514 Bakıda H.Z. Tağıyevin qızlar məktəbini açmasından neçə il əvvəl Qori müəllimlər semnariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlamışdı?

- 26 il
- 23 il
- 21 il
- 19 il
- 17 il

515 XIX əsrin sonlarında Şimali Azərbaycanda balıqcılığın inkişafını xüsusilə sürətləndirdi:

- Balaxanı neft mədənlərində fəhlələrin məcburi əməyinin ləğvi.
- 1870-ci il “Əsasnamə” sinin qəbulu.
- Buxar mühərriki ilə işləyən iri tutumlu gəmilərin Rusiyadan gətirilməsi.
- 1878-ci ildə balıq vətəgələrində icarə sisteminin ləğvi.
- 1880-ci ildə balıq vətəgələrinin icarəyə verilməsi.

516 Neftverən torpaqlar qruplara bölünüb müzaidə yolu ilə ayrı-ayrı kapital sahiblərinə uzun müddətli icarəyə verildi:

- 1872-ci ildə netf sənayesində iltizam sisteminin ləğv edilməsi ilə.
- 1878-ci il Şəhər “Əsasnamə”sinin qəbul edilməsi ilə.
- 1883-cü ildə Bakı - Tiflis dəmiryolunun çəkilməsi ilə neftə tələbatın artmasından sonra.
- 1864-cü ildə Balaxanı neft mədənlərində işləyən fəhlələri məcburi əməkdən azad etməklə.
- Çar Rusiyası 1828-ci ildə Şimali Azərbaycanın işğalını başa çatdırmaqla.

517 Şimali Azərbaycanda təhkimçilik hüququnu ləğv edən “Əsasnamə” nin qəbul olunmasından neçə il əvvəl İbrahimxəlil xan ailəsi ilə birlikdə qətlə yetirildi?

- 62 il
- 67 il
- 59 il
- 64 il
- 72 il

518 1870- ci il 14 may islahati ilə:

- Balaxanıda neft mədənlərində məcburi əmək ləğv olundu.
- Quba qəzası və Zaqatala dairəsində kəndlilər ancaq məhsul və can vergisindən azad oldular.
- Zaqatala dairəsindən başqa Azərbaycanın bütün ərazilərində təhkimçilik hüququ ləğv olundu
- Azərbaycanda məhkəmələr Rusiyadakı kimi seçilmirdi, komendantlar tərəfindən təyin olunurdu.
- Kəndlilərdən yığılacaq vergilər 1847-ci il “Əsasnama”lərində nəzərdə tutulduğu kimi qaldı.

519 Bakı və Tiflis şəhəri arasında birbaşa teleqraf xətti çəkilmişdi:

- 1914-cü ildə
- 1901-ci ildə
- 1906-ci ildə
- 1912-ci ildə
- 1909-cu ildə

520 1878-ci ildə Bakıya aid edilmiş şəhərlərin idarəsi sahəsində islahata görə yaradılmış şəhər dumalarının hüguglarına daxil deyildir:1) Yalnız kiçik təsərrüfat işləri ilə məşğul olmaq.2) Şəhər dumasına seçkiləri təşkil edib keçirmək.3) Şəhərin abadlaşdırılmasında iştirak etmək.4) Yanğına qarşı tədbirlər görmək bazarları, ticarət, sənaye, səhiyyə və maarifi himayə etmək. 5) Qubernatorun fəaliyyətinə nəzarət etmək.6) Şəhərdə vergilərin toplanması işinə nəzarət etmək.

- 1,3,4.
- 1,3,6.
- 1,4,5.
- 2,5,6.
- 2,3,4.

521 Киев Университетинде «Мұсават» партийасынын шубясини йаратды:

- Й.В.Чиянзяминли
- Х.Султанов
- М.Ялиев
- Я.Айайев
- Н.Нариманов

522 1913-жц илдя Бакыда мұғалмларда даир чап едилян китабын мұяллифи иди:

- М.Магомайев
- Ц.Щажыбайов
- З.Щажыбайов
- М.М.Няваб
- М.фярзялиев

523 Азярабайжан ядябиййатында тянгиди реализмин бениси иди:

- А.Сяшщят
- Н.Вазиров
- Юмяр Фаиг
- Ж.Мяммядгулузадя
- Я.Гымкىсар

524 Ана дилиндя няшрә башлайан «Шярги-Рус» газetinin редактору иди:

- Сейид Щүсейн
- М.С.Ордубади
- Я.Айайев
- Я.Щүсейнзадя
- М.Шаштахтински

525 1914-жц илдя Мәденимліктік семинарийасы ачылды:

- Шушада
- Шамахыда
- Бакыда
- Эянжядя
- Шякидя

526 Азиярбайжан мәденимліктік институтының ІІ гурултайы чарылды:

- 1904-жц илдя
- 1902-жи илдя
- 1907-жи илдя
- 1905-жи илдя
- 1906-жы илдя

527 1916-жы илдя она сұвари гошунларын там генералі rütbəsi verildi.

- И.Вякилов
- С.Мещмандаров
- Я.Шыхлински
- Щ.Нахчывански
- Т.Новрузов

528 Ресей Түркійяды мішарибя елан етди:

- 1914-жц илин сентябрьинде
- 1914-жц илин ийунунда
- 1914-жц илин ийулунда
- 1914-жц илин октіябрьинде
- 1914-жц илин августунда

529 «Мәденимдяс Эеорәй» орденинин бүтән дюрд даяржасында лайиг әюрдлян азиярбайжанлы дюйцшчى:

- Ф.Гайыбов
- Я.Шыхлински
- С.Мещмандаров
- И.Вякилов
- Т.Ялийарбайов

530 İlk azərbaycan filmi olmuşdur:

- O olmasın, bu olsun
- Arşın mal alan
- Dəli Kür
- Neft və milyonlar səltənətində
- Ər və arvad

531 "Azərbaycan səhnəsinin zinəti" adlandırılan aktyor:

- C. Zeynalov
- Sidqi Ruhulla
- M.Əliyev
- H.Sarabski
- H.Ərəblinski

532 XX əsrin əvvəllərində Şimali Azərbaycanda şeir sahəsində tənqidi realizmin ən yüksək zirvəsi hesab olunurdu?

- H. Cavid
- M.Ə.Sabir
- Ə. Haqverdiyev
- C. Məmmədquluzadə
- M. Hadi

533 XX əsrin əvvəllərində Azərabaycan qadınlarının problemləri ilə məşğul olan jurnal:

- Tərəqqi
- İslıq
- Füyuzat
- İrşad
- Qurtuluş

534 M. Ə. Rəzulzadənin 1910 – cu ildə nəşrinə başladığı qəzet:

- Yoldaş
- Yeni İran
- Hümmət
- Təkamül
- Açıq söz

535 “Molla Nəsrəddin” jurnalı neçə il fəalliyət göstərmişdi?

- 17 il
- 25 il
- 16 il
- 30 il
- 20 il

536 Ana dilində nəşr olunan “ Şərqi – Rus ” qəzetinin redaktoru idi:

- C. Məmmədquluzadə
- M. Şahtaxtinski
- Ə . Haqverdiyev
- N.Vəzirov
- Ə. Ağayev

537 Gəncədə Müəllimlər seminariyası açıldı:

- 1920.0
- 1914.0
- 1918.0
- 1917.0
- 1915.0

538 Şəhər məktəbləri ali ibtidai məktəblərə çevrildi:

- 1905-cü ildə
- 1912-ci ildə
- 1913-cü ildə
- 1915-ci ildə
- 1900-cü ildə

539 “Qafqaz coğrafiyası haqqında ” əsərin müəllifidir:

- Abbasqulu ağa Bakıxanov
- Qafur Rəşad Mirzəzadə
- Xədicə Əlibəyova

- Yusif Əliyev
- Fərhad Ağazadə

540 XX əsrin əvvəllərində “Fəna” təxəllüsü ilə yazan azərbaycan şairi id:

- Əbdürrəhim bəy Haqverdiyev
- Mirzə Rəhim
- Hüseyn Cavid
- Əli Nəzmi
- Mirzə Ələkbər Sabir

541 “Müxtəsər Qafqaz tarixi ” əsərinin müəllifidir:

- Əbdülkərim bəy Mehmandarov
- Rəşid bəy İsmayılov
- Qafur Rəşad Mirzəzadə
- H. Ş. Mollazadə
- Mirzə Rəhim

542 “Musavat” partiyasının I qurultayı keçirilmişdi:

- 1917- ci ilin noyabrında
- 1917 - ci iin oktyabrında
- 1917 - ci ilin fevralında
- 1917- ci ilin sentyabrında
- 1917 - ci ilin dekabrında

543 1917 – ci ilin sentyabrında Gəncədə yaranmışdı:

- ”Hümmət” təşkilatı
- ”İttihadi – islam” partiyası
- ”Birlik” partiyası
- ”Ədalət” partiyası
- ”Müdafia” təşkilatı

544 1916 – ci ildə formalaşmış partiya:

- Qeyrət
- Ədalət
- Birlik
- Müdafia
- İttihad

545 Qafqaz müsəlmanlarının I qurultayı keçirilmişdi:

- 1916- ci il ayında
- 1917 – ci il aprelində
- 1919- ci il martında
- 1918 – ci il ayında
- 1920 – ci il oktyabrında

546 XX əsrin əvvəllərində fəhlələrin ilk açıq nümayişi harada keçirilmişdi?

- Qubada
- Naxçıvanda
- Gəncədə
- Nuxada
- Bakıda

547 Şimali Azərbaycanda torpaq pulu vergisi neçənci ildən etibarən töycü ilə əvəz edilmişdi?

- 1913.0
- 1901.0
- 1904.0
- 1905.0
- 1912.0

548 Cənubi Qafqazın “Qafqaz lionu” hansı şəhər hesab edilirdi?

- Şuşa
- Quba
- Ordubad
- Nuxa
- Qarabağ

549 XX əsrin əvvəllərində Nuxada fəaliyyət göstərən ilk tənbəki fabriki məxsus olmuşdur?

- İ. Nağıyevə
- M. H. Dadanova
- S. Lətifova
- H. Z. Tağıyevə
- M. Babayevə

550 XX əsrin əvvəllərində Şimali Azərbaycanda ilk su elektrik stansiyası yaradılmışdı:

- Qabaqcoldə
- Qalakənddə
- Mehmanada
- Daşkəsəndə
- Gümüşlündə

551 XX əsrin əvvəllərində Şimali Azərbaycanın ikinci sənaye mərkəzi sayılırdı:

- Quba
- Nuxa
- Gəncə
- Bakı
- Naxçıvan

552 XX əsrin əvvəllərində Azərbaycanın ən iri meyvəçilik rayonları idi:

- Şamaxı, Şuşa
- Quba, Göyçay
- Bakı, Şəki
- Gəncə, Qazax
- Zaqatala, Car-Balakən

553 1912-ci il aqrar qanunu hansı dairənin kəndlilərinə şamil edilmədi?

- Qarabağ
- Zaqatala
- Cavanşir
- Nuxa
- Yelzavetpol

554 Bakı Fəhlə Deputatları Soveti elan edildi:

- 1915-ci il sentyabrın 15-də

- 1905 - ci il noyabrın 25 - də
- 1904 - cü il oktyabrin 2 - də
- 1902 - ci il sentyabrin 15 -də
- 1908 - ci il noyabrin 25 - də

555 Rusiya Dövlət Dumasında Viborq müraciətnaməsini imzalayan azərbaycanlı deputatlar:

- M. Mahmudov, B.Qarabəyov
- Ə.Topçubaşov, İ.Ziyadxanov
- M. Cəfərov, F.Xoyski
- Zeynal Zeynalov, Xəlil bəy Xasməmmədov
- İ.Tağıyev, X.Xasməmmədov

556 “Həyat” qəzeti neçənci ildə nəşrə başladı?

- 1903.0
- 1902.0
- 1908.0
- 1905.0
- 1906.0

557 Hansı partyanın eyni adlı qəzeti də nəşr edilirdi?

- Qeyrət
- Hümmət
- Difai
- Müdafıə
- Musavat

558 Fəaliyyəti Azərbaycanın Qərb qəzalarını ,eləcə də Borçalı ərazisini əhatə edən partiya?

- Qeyrət
- Müdafıə
- Musavat
- Difai
- Hümmət

559 Birinci Dünya müharibəsində Qərb cəbhəsində suvari dviziyaya komandanlıq edirdi:

- Teymur Novruzov
- Hüseyn xan Naxçıvanski
- İbrahim ağa Vəkilov
- Əliağa Şıxlinski
- Səməd ağa Mehmandarov

560 Birinci Dünya müharibəsi dövründə Rusiyada hasil edilən neftin necə faizi Şimali Azərbaycanın payına düşürdü?

- 40% - dən azı
- 80 % - dən çoxu
- 50 % - dən qədəri
- 70 % - dən çoxu
- 85% - dən çoxu

561 1917 – ci ildə mitinqlərdə “Yaşasın, Azərbaycan muxtarlığı” şəhəri ilə çıxış etmişdi:

- “Ədalət” təşkilatı
- “Federalistlərin türk partiyası”
- “Difai” partiyası

- "Hümmət" təşkilatı
- "Müdafıə" təşkilatı

562 "Federalistlərin türk partiyası" na rəhbərlik edirdi?

- Şəmsi Əsədullayev
- Nəsib bəy Usubbəyov
- Fətəli xan Xoyski
- Zülfüqar bəy Haqverdiyev
- Arslan xan Xoyski

563 Bakıda milli eser təşkilatı olan "İttifaq" partiyası yaradılmışdı:

- 1900- ci ildə
- 1905- ci ildə
- 1903- ci ildə
- 1904- ci ildə
- 1902- ci ildə

564 1908 - ci ildə bağlanmış "Difai" təşkilatının üzvləri hansı partiyanın sıralarına qoşuldular?

- Kadet
- Musavat
- Qeyrət
- Müdafıə
- Hümmət

565 "Difai" partiyasının şöbələrinin ən böyüyü harada yerləşirdi?

- İrəvanda
- Şuşada
- Gəncədə
- Naxçıvanda
- Bakıda

566 "Difai" partiyasının yaranmasını zəruri etmişdi:

- "Müdafıə" partiyasının bağlanması
- Qarabağda , Naxçıvanda və İrəvanda baş vermiş qırğınlar
- Azərbaycana muxtarıyyət tələbi
- 17 oktyabr manifesti
- milli burjuaziya və ziyanıların tələbləri

567 Rusiya federativ quruluşunda Azərbaycana ilk dəfə muxtarıyyət verilməsini tələb edən partiya idi:

- Kadet
- Qeyrət
- Müdafıə
- Difai
- Musavat

568 1902 – ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılmışdı?

- Qeyrət partiyası
- Müsəlman gənclik təşkilatı
- Müdafıə təşkilatı
- Hümmət partiyası
- Difai partiyası

569 1905 – ci ildə hazırlanmış “Qafqazda kəndli işinin nizama salınması haqqında Qeydlər” də nəzərdə tutulurdu? 1.sahibkar kəndlilərin torpaq pulu verməkdən azad edilməsi 2.dövlət kəndlilərin bir yerdən başqa yerə keçməsinin qadağan edilməsi 3.sahibkar kəndlilərin torpaq pulu xüsusi mülkiyyətçilər qrupuna daxil edilməsi 4.sahibkar kəndlilərin torpaqla birlikdə azad edilməsi 5.kəndli torpaq bankı şöbəsinin açılması

- 1,2,4
- 1,3,4
- 1,3,5
- 2,4,5
- 2,3,4

570 1905 – ci ildə hazırlanmış “Qafqazda kəndli işinin nizama salınması haqqında Qeydlər” də nəzərdə tutulurdu?

- torpaq vergisinin natura əvəzinə pulla əvəz edilməsi
- sahibkar kəndlilərin torpaq pulu verməkdən azad edilməsi
- kəndlərə 5 desyatın pay torpağı verilməsi
- sahibkar kəndlilərin torpaqla birlikdə azad edilməsi
- dövlət kəndlilərin bir yerdən başqa yerə keçməsinin qadağan edilməsi

571 1905-ci ildə “Qafqazda kəndli işinin nizama salınması haqqında Qeydləri” hazırlamışdı?

- R. Mantaşov
- Vorontsov – Daşkov
- D. Kalaşakov
- D. Sisianov
- N. Nikoloyeviç

572 XX əsrin əvvəllərində Qaçaq Süleyman Ağahüseynoğlu mövcud quruluşa qarşı mübarizə aparırdı?

- Qazax, Cavanşir qəzalarında
- Cəbrayıl- Qaryagin, Şuşa qəzalarında
- Nuxa, Şamaxı qəzalarında
- Lənkəran, Şuşa qəzalarında
- Gəncə , Bakı qəzalarında

573 ”Cənubi Qafqaz quberniyasında torpaqların məcburi sürətdə alınması haqqında qanuna” görə sahibkar kəndlilər öz xüsusi mülkiyyətinə keçirə bilməzdi: 1.icarəyə verilən torpaqları 2.yalnız torpaq nizamnaməsində göstərilmiş torpağı 3. çəmən, otaq və meşə sahələrini 4.su arxlarını

- heç biri
- 1,3,4
- 2,3,4
- 1,2,3
- 1,2,4

574 ”Cənubi Qafqaz quberniyasında torpaqların məcburi sürətdə alınması haqqında qanuna” görə sahibkar kəndliləri öz xüsusi mülkiyyətinə keçirə bilərdi:

- xəzinənin hesabında qalmış torpağı
- yalnız torpaq nizamnaməsində göstərilmiş torpağı
- çəmən, otaq və meşə sahələrini
- icarəyə verilən torpaqları
- su arxlarını

575 ”Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi surətdə satın alınması haqqında ” qanun verilmişdi?

- 1908-ci ildə

- 1912-ci ildə
- 1910-ci ildə
- 1904-ci ildə
- 1911-ci ildə

576 XX əsrin əvvəllərində Şimali Azərbaycanda pambıq təmizləmə sənayesinin inkişafında əsas yer tuturdu:

- Bakı quberniyası
- Gəncə quberniyası
- Dərbənd quberniyası
- Naxçıvan quberniyası
- Şamaxı quberniyası

577 1913- cü ildə Şimali Azərbaycanın bütün mis istehsalı müəssisələrini öz inhisarına aldı?

- "Simens qardaşları və K" şirkəti
- "Voqau və K" şirkəti
- "Robur" şirkəti
- "Molot" şirkəti
- " Simens qardaşları" şirkəti

578 XX əsrin əvvəllərində ipək emalı sənayesi Şimali Azərbaycanın hansı bölgələrində geniş yayılmışdı?

- Naxçıvan, Gəncə, Şəmkir, Ordubad
- Naxçıvan, Şəki, Nuxa –Zaqatala , Qarabağ
- Şamaxı, Bakı, Gəncə, Quba
- Quba, Qusar, Mərkəzi Aran, Zaqatala
- Gəncə, Qazax, Bakı , Quba

579 Azərbaycan kapitalisti H. Z. Tağıyevin "Kür – Xəzər" səhmdar cəmiyyəti təsis olunmuşdu?

- 1905-ci ildə
- 1904-ci ildə
- 1908-ci ildə
- 1900-ci ildə
- 1910-ci ildə

580 "Naftalan neft sənayesi və ticarət şirkəti" yaradılmışdı:

- 1872-ci ildə
- 1894-ci ildə
- 1890-ci ildə
- 1892-ci ildə
- 1888-ci ildə

581 Birinci dünya müharibəsi ərəfəsində Azərbaycan neftini ələ keçirmək uğrunda mübarizə aparan dövlətlər ?

- İngiltərə, Portuqaliya, İspaniya
- İngiltərə, Fransa, Almaniya
- Amerika, Fransa, Rusiya
- Rusiya, İsveç, Almaniya
- Hollandiya, İsveç, Norveç

582 Xanlıqlar dövründə divan, şəriət və əsnaf məhkəmələri kimlərin mənafeyini müdafiə edirdi?

- azad və icmaçı kəndlilərin
- xan və feodalların
- din xadimləri və sənətkarların

- raiyyət və rəncərlərin
- maaf və elatların

583 Pambıqçılıq hansı xanlıqlarda daha çox yayılmışdı?

- Gəncə, Urmiya, Qaradağ, Maku
- Şəki, Şirvan, Bakı, Talış
- Şirvan, Gəncə, Qarabağ və Naxçıvan
- Quba, Şirvan, Bakı, Talış
- İrəvan, Gəncə, Təbriz, Xoy

584 Yeni və Köhnə Şamaxı vahid xanlıqda birləşdirildi?

- 1755-ci ildə
- 1768-ci ildə
- 1763-cü ildə
- 1785-ci ildə
- 1769-cü ildə

585 Qubalı Fətəli xanla Şəki xanı Hüseyn xan arasında müqavilə imzalanmasından neçə il sonra Ağa Məhəmməd Şah Qacar Şuşanı işğal etdi?

- 34.0
- 36.0
- 21.0
- 17.0
- 28.0

586 Qubalı Fətəli xanla Şəkili Hüseyn xan arasında 1769-cü ildə bağlanmış müqaviləyə görə:

- Quba və Şəki xanlıqları Şamaxı ərazisində iki hakimiyyətliliyi saxladılar.
- Fətəlixan Salyan və Dərbənd ərazisindən öz qoşununu çıxarmağı öhdəsinə götürdü.
- Şəki xanı Gürcü və Dağıstan feodallarından kömək almayacağını bildirdi.
- Ağsu ərazisindən vergi toplamaq Şəki xanlığının ixtiyarına keçdi.
- Hüseyn xan Şamaxının işlərinə qarışmamağı, Fətəli xana hərbi qüvvə, lazımlı olduqda qoşun verməyi öhdəsinə götürdü.

587 Жянуби Азярбайжанлылары бирляшдирян «Ядалят» тяшкилаты «Щцммят»дян айрылды:

- 1918-жи илдя
- 1912-жи илдя
- 1913-жى илдя
- 1917-жи илдя
- 1915-жи илдя

588 1917-жи илин апрелиндя «Ачыг сюз» газетинин няшриня 25 мин манат вясаит вермишди:

- Щ.Айайев
- Щ.З.Таыйев
- Ш.Ясайдулайев
- М.Найиев
- М.Мухтаров

589 SSRİ təcavüzkar dövlət kimi Millətlər Cəmiyyətindən xaric edildi:

- 1939-cu ildə
- 1938-ci ildə
- 1942-cı ildə
- 1941-ci ildə

- 1940-cı ildə

590 Cənubi Qafqaz Komissarlığı təsis edilmişdi:

- 1917-ci ilin fevralında
- 1917-ci ilin dekabrında
- 1917-ci ilin sentyabrında
- 1917-ci ilin martında
- 1917-ci ilin noyabrında

591 Azərbaycan SSR Rəssamlar İttifaqı nə zaman təşkil edildi?

- 1932.0
- 1928.0
- 1940.0
- 1935.0
- 1938.0

592 1804-cü ildə Yelzavetpol adlandırılaraq Gəncə şəhərinin adı nə vaxt geri qaytarıldı?

- 1920-ci il dekabrin 5-də
- 1921-ci il oktyabrin 7-də
- 1920-ci il sentyabrin 12-də
- 1918-ci il iyulun 30-da
- 1919-ci il iyunun 15-də

593 “Müxtəsər Qafqaz tarixi” əsərinin müəllifi:

- H.Mollazadə
- Rzaqulu Camal oğlu
- Məhəmməd Baharlı
- Mirzə Rəhim
- R.İsmayılov

594 “Türkiyə casusu” kimi damğalanmış azərbaycanlı akademik:

- M.İbrahimov
- H.Hüseynov
- M.Arif
- M.Dadaşzadə
- M.Rəfili

595 1934-cü ildə fəaliyyətə başlayan gizli “Azərbaycan Milli Təşkilatı”nın başında dururdu:

- Ə.Xanbulaq
- M.Müşfiq
- B.Talıblı
- R.Axundov
- M.Qasimov

596 «Дифай» партийасынын Айдам комитясиня сядрлик едириди:

- Г.Вязиров
- М.Гасымов
- Я.Аяоълу
- К.Мещмандаров
- З.Нагвердийев

597 1924-жц илдя Москвандын Азярбайжана шядсиз мәдахилясиня, русларын бурайа күчпәрмәсина гаршы ачыг чыхыш етди:

- Я.Абайев
- Н.Нариманов
- ІІ.Султанов
- Я.Ханбұдагов
- Ә.Qarayev

598 Шаңшар вя кяндлярдя «Аллащсызлар Жамиййати»нин тяшкыл олунмасына башлантышды:

- 1926-жы илдя
- 1925-жи илдя
- 1920-жи илдя
- 1922-жи илдя
- 1924-жц илдя

599 S.C.Pişəvərinin başçılığı ilə Milli hökümət yarandı:

- 1946-ci ilin fevralında
- 1941-ci ilin avqustunda
- 1943-cü ilin sentyabrında
- 1945-ci ilin dekabrında
- 1944-cü ilin iyununda

600 S.C.Pişəvərinin başçılığı ilə Azərbaycan Demokrat Partiyası yaradıldı:

- 1940-ci ilin mayında
- 1938-ci ilin sentyabrında
- 1946-ci ilin dekabrında
- 1941-ci ilin oktyabrında
- 1945-ci ilin sentyabrında

601 Z. Tağıyevin daimi sədri olduğu xeyriyyə cəmiyyəti olmuşdur?

- Nicat
- Səadət
- Xeyriyyə
- İslıq
- Nəşri-Maarif

602 RSFSR və Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlandı?

- 1921-ci il dekabrin 14-də
- 1922-ci il oktyabrin 25-də
- 1923-ci il iyulun 10-da
- 1925-ci il sentyabrin 20-də
- 1920-ci il sentyabrin 30-da

603 1920-ci ildə Sovet hökumətinə qarşı uğurla mübarizə apararaq Qarabağın hakimi elan edilmişdi:

- İsmət paşa
- Ənvər paşa
- Mürsəl paşa
- Nuru paşa
- Vəhib paşa

604 1926-1929-cu ildə Qazax rayonunda antisovet hərəkat zamanı yaradılmış gizli təşkilat:

- Yurd
- Zirək
- Qurtuluş
- Həqiqət ordusu
- Çənlibel

605 Alman kapitalistləri Təbrizdə “Fars xalça şirkəti” təsis etdi:

- 1901-ci ildə
- 1895-ci ildə
- 1909-cu ildə
- 1906-ci ildə
- 1912-ci ildə

606 İran Demokrat Partiyasynyн сийаси органы олан «Иране-ноу»нун редактору иди:

- М.Я.Рясулзадя
- Яли Мцсйо
- Щажы Яли Давафуруш
- Н.Няриманов
- Щ.Таызадя

607 Чаризм Жянуби Азяrbайжана гошун йеритди:

- 1909-жу илин майында
- 1909-жу илин мартаында
- 1909-жы илин февралында
- 1909-жу илин апрелинде
- 1909-жу илин ийунунда

608 Теймурхан Шурадан Иран ингилабына йардым oлaраг бюйцк мигдарда пул вя силащ эюндярмишиди:

- Н.Щ.Таыыйев
- Н.Няриманов
- М.Наýыйев
- М.Мухтаров
- Н.Мцтлялибов

609 Тябриздя «Эизли Мяркяз»ин башында дурурду:

- Сяттархан
- Баýырхан
- Яли Мцсйо
- Мир Щашим
- Щажы Яли Давафуруш

610 1908-жи ил ийунун 23-дя шаңын эюстяриши илия мяжлиси топ атышиня тутду:

- Кичик хан
- рус полковники Ляахов
- Рящим хан
- М.Щцсейн Щашими
- дашнак Йефрем

611 Тябрид фядайлари мцдафиядян якс-щцкума кечдиляр:

- 1909-жу илин февралында
- 1908-жи илин октйабрында

- 1908-жи илин августунда
- 1908-жи илин ийунунда
- 1908-жи илин сентябрында

612 Бакыда Жянуби Азярбайжандан олан фяцлялярин дахил олдуу «Мцжаашид» партийасынын йаранмасында мңицм рол ойнады:

- М.Язизбайов
- Н.Няриманов
- Я.Таызызадя
- М.Я.Рясулзадя
- Яли Мцсой

613 1905-жи ил 12 декабря баш назир Ейнцдювляниң 17 тажири щабс едиб дүйдірмасинин сябяби:

- тахылын бащаланмасы
- гяндин бащаланмасы
- ипяйин бащаланмасы
- халчанын бащаланмасы
- дүйцнен бащаланмасы

614 Təbriz Universiteti təsis edildi:

- 1945-ilin fevralında
- 1946-ilin iyununda
- 1942-ci ilin oktyabrndı
- 1941-ci ilin sentyabrndı
- 1943-cü ilin noyabrnda

615 X cildlik Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olmuşdu:

- akademik X.Məmmədov
- akademik C.Quliyev
- akademik Ə.Sumbatzadə
- akademik Z.Bünyadov
- akademik P.Əzizbəyova

616 1961-ci ildən nəşr olunmağa başladı:

- “Azərbaycan təbiəti” jurnalı
- “Elm və həyat” jurnalı
- “Bakı” qəzeti
- “Kirpi” jurnalı
- “Ulduz” jurnalı

617 Belqradın alınmasında göstərdiyi rəşadətə görə “Belqrad” diviziyası adını alan Azərbaycan diviziysi:

- 271.0
- 223.0
- 416.0
- 402.0
- 77.0

618 II Dünya müharibəsi zamanı Berlində Milli Azərbaycan komitəsi təşkil olundu:

- 1944-cü ilin fevralında
- 1943-cü ilin baharında
- 1941-ci ilin sentyabrndı

- 1940-cı ilin baharında
- 1942-ci ilin fevralında

619 Berlindəki kuçə döyüşlərində və Reyxstaqın alınmasında göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adı alan azərbaycanlı:

- C.Əliyev
- Y.Sadıqov
- A.Vəzirov
- Z. Bünyadov
- M.Abdullayev

620 1944-cü ilin yayında Pribaltika cəbhəsinə göndərilən Azərbaycan diviziyası:

- 402.0
- 77.0
- 416.0
- 223.0
- 271.0

621 1941-1945-ci illər müharibəsi zamanı Ali Baş Komandanlıq Azərbaycan SSR-də hərbi vəziyyət elan etdi:

- 1943-cü ilin fevralında
- 1942-ci ilin sentyabrında
- 1941-ci ilin iyununda
- 1940-ci ilin iyununda
- 1942-ci ilin yanvarında

622 1941-ci ilin oktyabr-dekabr aylarında Böyük Vətən Müharibəsində XX əsr Borodino döyüşündə təkbaşına 50-dən çox düşmən əsgərini məhv etdi:

- Baloğlan Abbasov
- İdris Vəliyev
- Ələkbər Əliyev
- Qafur Məmmədov
- Həsən Əliyev

623 II Dünya müharibəsi illərində Azərbaycanda sənaye malları satışı üzrə kartoçka sistemi tətbiq edildi:

- 1943-cü ilin mayında
- 1942-ci ilin aprelində
- 1940-ci ilin martında
- 1939-cu ilin sentyabrında
- 1941-ci ilin sentyabrında

624 402-ci milli atıcı diviziya təşkil olundu:

- 1943-cü ilin avqustunda
- 1941-ci ilin avqustunda
- 1940-ci ilin avqustunda
- 1938-ci ilin avqustunda
- 1942-ci ilin avqustunda

625 Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi:

- 1965-ci ildə
- 1957-ci ildə
- 1948-ci ilədə

- 1945-ci ildə
- 1955-ci ildə

626 1943-cü ildə Oryol şəhəri üzərində qələbə bayrağını ilk dəfə qaldıran azərbaycanlı serjant:

- S. Kazimov
- H.Əjdərov
- Z.Zeynalov
- M.Əliyev
- M.Bağirov

627 Məhkəmə quruculuğu, mülki cinayət və məhkəmə məcəllələrinin qəbulunun Azərbaycan respublikasının öz ixtiyarına verilməsindən neçə il əvvəl sovet rejimi əleyhinə başlamış Gəncə üsyانına rəhbərlik etmək üçün general Cavad bəy Şıxlınskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazimbəyovun və başqalarının iştirakı ilə hərbi şura yaradıldı?

- 42 il.
- 46 il.
- 49 il.
- 36 il
- 23 il.

628 1988 - ci il 4 dekabrda “Azadlıq” meydanında keçirilən mitinq:

- Azərbaycanın SSRİ - nin tərkibindən çıxmamı səruri saydı.
- Ermənistandan didərgin salınmış Azərbaycan türklərinin Dağlıq Qarabağ köçürülməsi haqda qərar qəbul etdi.
- Xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi idi.
- Azərbaycan Kommunist Partiyasının buraxılmasımı tələb etdi.
- Azərbaycanın sərhəd bölgələrində ermənilərin fitnəkarlığınn qarşısını almaq üçün könüllü birləşmələr yaratdı.

629 1990 - ci il 19 yanvarda baş vermişdir:

- Dağlıq Qarabağda vəziyyəti normallaşdırmaq üçün Xüsusi İdarəetmə Komitəsi yaradılmışdı
- Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti Muxtar respublikanın SSRİ tərkibindən çıxmazı haqqında qərar qəbul etmişdir.
- SSRİ Nazirlər Soveti sovet qoşunlarının Azərbaycana daxil olması haqqında qərar qəbul etmişdir.
- Naxçıvanda Sovet - İran sərhəd qurğularının yerli əhali tərəfdən dağıdılmasına başlanılmışdır.
- Azərbaycan SSR Ali Soveti Xüsusi Təyinatlı Polis Alayınn yaradılması haqqında qərar qəbul etmişdi.

630 Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış intemat məktəbinin açılmasından neçə il əvvəl Respublikada ümumi yeddiillik təhsil elan olunmuşdu?

- 18 il
- 22 il
- 16 il
- 12 il
- 33 il

631 Xronoloji ardıcılılığı müəyyən edin:1)DQMVi-də Xüsusi İdarəetmə Komitəsi ləğv edildi 2)SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi.3)Azərbaycan SSR Ali Sovetinin sessiyasının qəran ilə ölkə “Azərbaycan Respublikası” adlandırıldı.4)“Azərbaycan SSR-in suverenliyi haqqında “Konstitusiya qanunu qəbul edildi.

- 4,2,1,3
- 4,1,2,3
- 2,1,4,3
- 1,2,3,4
- 2,4,3,1

632 1989-cu ilə aid olanları müəyyən edin. 1) DQMVG - dəki idarə və müəssisələr Azərbaycan SSR - in tabeliyindən çıxarıldı 2) Dağlıq Qarabağda vəziyyəti normal hala salmaq üçün Xüsusi İdarəetmə Komitəsi ləğv edildi. 3) SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMVG və başqa rayonlarda fövqəladə vəziyyət elan etdi. 4) Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu fövqəladə vəziyyət elan etdi

- 2, 4
- 1.2
- 1.4
- 1.3
- 2, 3

633 Azərbaycan Respublikası DQMVG - nin statusunu ləğv etməsindən neçə il əvvəl RSFSR və Azərbaycan SSR-nin arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağlandı?

- 69 il
- 73 il
- 71 il
- 67 il
- 64 il

634 Daha əvvəl baş vermişdir:

- Gəncədə alüminium zavodu istifadəyə verildi.
- Mingçevir su elektrik stansiyasının tikintisinə başlanılmışdır.
- Dünyada ilk dəfə olaraq açıq dənizdə neft - mədən estakadaları quruldu.
- Daşkəsəndə filizsaflaçdırma kombinasiya tikilib istifadəyə verilmişdi
- Qaradağ sement zavodu tikilib istifadəyə verildi

635 SSRİ Nazirlər Sovetinin 1947 - ci il 23 dekabr tarixli qərarının mahiyyəti:

- Azərbaycanda yaşayan ennənilər və digər azlıqdə qalan xalqlara öz ana dillərində orta məktəb açmaq hüququnun verilməsi
- Ermənistan SSR - dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR - in Kür - Araz ovalığına köçürülməsi
- İkinci Dünya müharibəsində əsir düşüb xalq düşməni adlandırılmış şəxslərin azad edilməsi
- DQMVG - də yaşayan ermənilərə xüsusi statusun verilməsi
- DQMVG - nin Ermənistana birləşdirilməsi

636 1960 - cı ilə aid olanı müəyyən edin:

- Bakı - Krasnovodsk bərə yolu istifadəyə verilmişdi.
- Bakı - Tbilisi - Erevan qaz kəməri ("Dostluq" kəməri) istifadəyə verildi.
- Gəncə alüminium zavodu işə salındı
- Yevlax - Bərdə - Ağdam dəmiryol xətləri işə salındı
- Azərbaycan Neft Sənayesi Nazirliyi ləğv olundu.

637 Azərbaycan legionu 1944- cü ilin birinci yarısında yerləşdirilmişdi:

- Macarıstan şimal - şərqində
- Fransanın cənubunda
- Polşanın cənub - şərqində
- Çexoslovakıyanın şərqində
- Rumuniyanın cənub-qərbində

638 1941-ci ildə M.Ə.Rəsulzadə ilə Almaniya hökuməti arasında danışqlarda Azərbaycan tərəfnin mövqeyini əks etdirən 12 maddədən ibarət memorandumun şərtlərinə daxil idi:

- Alman qoşunlarının Bakıya girəcəyi zaman Azərbaycanlı milli ordusunun əsgərləri ehtiyata buraxılmalı idi.
- Azərbaycanlıların yalnız Şərqi cəbhəsində vuruşacağı
- Azərbaycanlı əsirlərin ancaq yeyinti və yüngül sənaye sahələrində işlədilməsi

- Azərbaycanlı əsirlərin kimyavi məhsul istehsal edən zavodlarda işlədilməməsi.
- Onların maddi təminatı və müharibədən sonrakı həyatlarına zəmanət verilməsi

639 İkinci Dünya müharibəsi illərində Bolqarıstan, Macarıstan, Rumınıya və Yuqoslaviyanın azad edilməsində fərqlənmiş Azərbaycanın milli diviziyası:

- 271-ci
- 223-cü
- 416-ci
- 77-ci
- 402-ci

640 XX əsrin 60 - ci illərinə aid olanları müəyyən edin: 1.Təbii qaz kondensatı istehsal edən Azərbaycan qaz emalı zavodu istifadəyə verildi 2.Əli-Bayramlı Dövlət rayon elektrik stansiyası istifadəyə verilmişdir. 3.Bakı şin zavodu istifadəyə verildi. 4.Yevlax - Bərdə-Ağdam dəmiryol xətləri işə salılmışdı 5.Bakı poladəritmə zavodu istifadəyə verildi 6.Azərbaycan Neft Sənayesi Nazirliyi ləğv edildi

- 1, 3, 5
- 1,2, 4
- 2, 4, 6
- 1,2,5
- 1,3, 6

641 Siyasi məhbuslar saxlanılan düşərgələrə rəhbəriik edən İslah Əmək Düşərgələri Baş İdarəsi - “QULAK” ləğv edildi:

- 1961-ci ildə.
- 1956-ci ildə
- 1964-cü ildə
- 1948-ci ildə
- 1953-cü ildə

642 Rozenberqin “Qafqazın idarə olunması planı”na aid olanı müəyyən edin:

- Bakı şəhəri Almanyanın əsas yanacaq bazasına çevriləməli idi.
- İlk zamanlar Azərbaycanda idarəedici orqan-komissarlıq yaradılmalı və o, iqamətgahı Tiflisdə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi.
- Yusif Məmmədəliyev tərəfindən kəşf olunmuş yüksək oktanlı benzinin Bakıdan daşınması qısa zamanda təmin olunmalı idi.
- 1941-ci ilin qışına qədər alman ordusu Arxangelsk – Həştərxan xəttinə çıxməli idilər.
- “Edelveys” planının Azərbaycanda tətbiqinə 1943-cü ilin mayında başlanmalıdır

643 SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə Zaqqafqaziya Müsəlmanlarının Ruhani İdarəsinin təşkil olunmasından neçə il əvvəl 402 - ci milli diviziya təşkil olunmuşdur?

- 5 il
- 3 il
- 11 il
- 8 il
- 7 il

644 1945-ci ildə təşkil olunmuş Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidenti oldu:

- Z.Xəlilov
- M.Mirqasimov
- M.Topçubaşov
- Y.Məmmədəliyev
- H.Hüseynov

645 Gəncə üsyانını (1920-ci il may) yatıranda qəddarlığı ilə fərqlənən komissar:

- Mirzoyan
- H.Sultanov
- Ə.Qarayev
- Ç.Ildırım
- Mikoyan

646 SSRİ Nazirlər Sovetinin gərəri ilə Azərbaycan Neft Sənayesi Nazirliyi yaradıldı:

- 1955-ci ildə
- 1956-ci ildə
- 1953-cü ildə
- 1950-ci ildə
- 1954-cü ildə

647 Azərbaycanda Qabagçıl ziyalılar 1962-ci il dekabrın 17-də yaratdılar:

- “Qurtuluş”
- “Həqiqət ordusu”
- “İldırım”
- “Milli Azadlıq Qərargahı”
- “Azərbaycan Milli təşkilatı”

648 Mütərəqqi fikirli yaradıcı gənclər üçün “Ulduz” jurnalının nəşrinə başlandı:

- 1969-cu ildə
- 1968-ci ildə
- 1965-ci ildə
- 1966-ci ildə
- 1967-ci ildə

649 Yerevan Pedaqoji İnstytutunun Azərbaycan bölməsi bağlıdı:

- 1966-ci ildə
- 1958-ci ildə
- 1960-ci ildə
- 1955-ci ildə
- 1965-ci ildə

650 Bu qoruq 1968-ci ildə yaradıldı:

- Göygöl
- Turyançay
- Ağgöl
- İlisu
- Pirqulu

651 Gəncə Texnologiya İnstitutu təşkil olundu:

- 1973-cü ildə
- 1969-cu ildə
- 1979-cu ildə
- 1977-ci ildə
- 1981-ci ildə

652 1979-cu ildə işə salınmışdı:

- Bakı-Yevlax dəmiryol xətti
- Yevlax-Bəlakən dəmiryol xətti

- Bakı-İmişli dəmiryol xətti
- Bakı-Culfa dəmiryol xətti
- Ağdam-Xankəndi dəmiryol xətti

653 Qrozni-Bakı neft kəməri istifadəyə verildi:

- 1985-ci ildə
- 1967-ci ildə
- 1975-ci ildə
- 1983-cü ildə
- 1980-ci ildə

654 M.C.Bağirov xalq düşməni kimi güllələnməyə məhkum edildi:

- 1957-ci ildə
- 1953-cü ildə
- 1954-cü ildə
- 1956-ci ildə
- 1955-ci ildə

655 Haqsızlığa intiharla cavab verən azərbaycanlı alim:

- M.Dadaşzadə
- M.Rəfli
- V.Vəkilov
- S.Vəliyev
- H.Hüseynov

656 1945-1954-cü illərdə tikilib istifadəyə verildi:

- Yeni Bakı neftayırma zavodu
- Sumqayıt kimya zavodu
- Mingəçevir su elektrik stansiyası
- Qaradağ sement zavodu
- Sumqayıt sintetik kauçuk zavodu

657 Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft-mədən estakadaları quruldu:

- 1950-ci ildə
- 1947-ci ildə
- 1948-ci ildə
- 1949-cu ildə
- 1946-ci ildə

658 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi:

- Ə.Vəzirov
- K.Bağirov
- İ.Mustafayev
- H.Əliyev
- V.Axundov

659 “Babək” filminin rejissoru idi:

- H.Seyidbəyli
- R.Ocaqov
- T.Tağızadə
- Ə.İbrahimov
- E.Quliyev

660 XX əsrin 60-cı illərində Bakı Dövlət Universitetində azadlıq uğrunda gizli siyasi mübarizəyə rəhbərlik edirdi?

- Faiq İskəndərov
- Xudu Məmmədov
- İsmayıł Qasımov
- Əbülfəz Elçibəy
- Namiq Axundov

661 Sovetlər dövründə Azərbaycana rəhbərlik edərək milli dəyərlərin qorunmasında böyük səy göstərmişdir:

- Kamran Bağırov
- Vəli Axundov
- Nərimanov Nərimanov
- İmam Mustafayev
- Əbdülrəhman Vəzirov

662 Azərbaycan Neft Sənayesi Nazirliyi yaradıldı:

- 1956-ci ildə
- 1964-cü ildə
- 1949-cu ildə
- 1962-cü ildə
- 1954-cü ildə

663 Azərbaycan ziyalılarından təşkil olunan “Milli Azadlıq Qərargahı” yaradıldı:

- 1969-ci il iyunun 31-də
- 1965-ci il oktyabrın 30-da
- 1968-ci il yanvarın 15-də
- 1963-cü il avqustun 18-də
- 1962-ci il dekabrın 17-də

664 Bakıda ilk dəniz neft quyusu fontan vurdu:

- 1949-cu il noyabrın 7-də
- 1947-ci il sentyabrin 12-də
- 1948-ci il mayın 28-də
- 1958-ci il martın - 2-də
- 1962-ci il avqustun 10-da

665 Azərbaycanda təhsilinin rus dilində aparılmasına geniş yer verən qanun verildi?

- 1952-ci ildə
- 1968-ci ildə
- 1972-ci ildə
- 1959-cu ildə
- 1945-ci ildə

666 Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ATƏM - in Minsk qrupu yaradılmışdı?

- 1996-ci ildə
- 1993-cü ildə
- 1994-cü ildə
- 1995-ci ildə
- 1992-ci ildə

667 1976-ci ildə Azərbaycanın üçrəngli bayrağını qaldıraraq sovet hökumətinə qarşı mübarizə aparan təşkilat adlanırdı?

- Milli Azadlıq hərəkatı
- Müdafiə təşkilatı
- Azərbaycan Federalistlər İttifaqı
- Azərbaycan Milli Demokrat İttifaqı
- Cəmiyyəti Xeyriyyə

668 1955-1959-cu illərdə Musavat partiyasının rəhbəri olmuşdur:

- Sultan Məcid Qənizadə
- Mirzə Əbdürrəhim Talıbov
- Mirzə Bala Məmmədzadə
- İsmayıł Şıxlı
- İsrafil Axundov